

**AZƏRBAYCAN RESPUBLİKASI**  
**TƏHSİL NAZİRLİYİ**

---

*Bu kitabımı həyatda əldə etdiyim bütün uğurlarımı  
görə minnətdar olduğum keçmiş SSRİ və Azərbaycan  
Jurnalistlər Birliyinin üzvü, istedadlı, fədakar jurnalist  
– atam **Gülağa Cəfərova** həsr edirəm.*

**AQİL CƏFƏROV**

**NƏBİ XƏZRİNİN POETİK DİLİ**

Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası «Azərbaycan dili və ədəbiyyatı» bölməsinin 13.03.2012-ci tarixli, 08 nömrəli iclas protokoluna əsasən çap olunur.

**«Elm və təhsil»  
2012**

**Elmi redaktor:**

**Rəhilə Məhərrəmova**

*filologiya elmləri doktoru, professor*

**Rəyçilər:**

**Nizami Cəfərov**

*AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor*

**Türkan Əfəndiyeva**

*filologiya elmləri doktoru, professor*

**Faiq Şahbazlı**

*filologiya elmləri namizədi, dosent*

**İslam Vəliyev**

*filologiya elmləri namizədi, dosent*

**Aqil Cəfərov. Nəbi Xəzrinin poetik dili.**

Bakı, «Elm və təhsil», 2012, 144 səh.

Azərbaycan filologiyasında bədii əsərlərin dil və üslub xüsusiyyətlərinin tədqiqinə hər zaman böyük maraq göstərilir. Oxuculara təqdim olunan bu dərs vəsaiti ilk dəfə olaraq ayrıca, sistemli şəkildə tədqiq edilən Nəbi Xəzrinin bədii əsərlərinin dil və üslub xüsusiyyətlərinin öyrənilməsinə həsr edilmişdir. Şairin ədəbi dilimizin lüğət tərkibinin zenginləşməsində rolü, üslubunun yeniliyi və orijinallığı, leksik-semantik kateqoriyalar (sinonim və antonimlər), özünəməxsus məcazlar sistemi, frazeoloji vahidlərin yaradılmasında novatorluğu, lüğət tərkibini təşkil edən leksik-üslubi layların semantik, bədii ifadə imkanları və üslubi funksiyaları açılır.

Dərs vəsaitindən ədəbi dil tarixi, yazıçı dili, üslubiyyat məsələləri ilə məşğul olan dilçilər, müəllimlər, ali məktəblərin filologiya fakültəsinin bakalavr və magistr-ləri, aspirant və dissertantlar faydalana bilərlər.

4702000000

N098 – 2012

*qrifli nəşr*

© «Elm və təhsil», 2012

## ÖN SÖZ

Müasir dövr Azərbaycan ədəbi dilinin inkişafını, ona məxsus səciyyəvi xüsusiyyətləri daha dərindən izləmək, eləcə də ədəbi dilin bir sıra nəzəri məsələlərinin həlli üçün dövrün görkəmli söz ustalarının dilinin müxtəlif səviyyələrdə tədqiqi xüsusi əhəmiyyətə malikdir və aktualdır. Çünkü yazılıçının dil və üslubunu hərtərəfli meydana çıxarmaq üçün dilin demək olar ki, bütün sahələri tədqiqata cəlb olunur, leksika, frazeologiya vəhdətdə götürülür.

Dilin lüğət tərkibini təşkil edən leksik layların ifadəlilik və obrazlılıq kimi keyfiyyətlərinin aşkarıılması, onun semantik təbiətini, inkişaf mənzərəsinin müəyyənləşdirilməsi üçün bədii əsərlər, yazılımövqeyi olduqca vacibdir. Ədəbi dilin başqa üslublarına görə bədii əsərlərdə söz xəzinəsinin bütün qatlarından-müxtəlif boyalara malik ekspressiv, emosional leksikadan, leksik-semantik kateqoriyalardan, məcazlar sistemindən, danışq-məişət leksikasından, termin səciyyəli sözlərdən, dialektizmlər, arxaizmlər və s. istifadə etmək üçün geniş imkanlar vardır. Bədii əsərlərin dilində lüğət tərkibindən bu cür istifadə olunması, şübhəsiz ki, müasir ədəbiyyatın-poeziyanın mövzu genişliyindədir. Həyatı hərtərəfli, insan fəaliyyətinin bütün sahələrini təsvir etməyə çalışan sənətkarlarımız dilin ən adi söz vahidlərini estetik funksiyaya tabe edərək yeni üslubi çalarlarla işlədirlər. Belə ki, şairlər mövzuları ilə bağlı hadisələrin gedişinin təsvirinə biganə qala bilmir, həyəcan keçirir, sevinir, kədərlənir və öz hissələrini müxtəlif təsvir vasitələri, sözlərdəki rəngarənglik, həməhənglik vasitəsilə ifadə edirlər ki, bu da özü-özlüyündə həm məna, həm də poetik cəhətdən gözəl təsir bağışlayır, şeirin təsir qüvvəsini, obrazlılığını artırır, sözlər şairin qələmində sanki başqlaşır, lakonik çaları artırır, dil daha poetik və ifadəli olur.

«Nəbi Xəzri dilinin lügət tərkibi» adlı fəsildə ümumişlək sözlərin səciyyəsi, söz-terminlərdən, dialekt leksikasından, onomastik leksikadan bəhs olunur. Bunların şeirlərdə qazandığı mənalar Nəbi Xəzrinin üslubu ilə vəhdətdə götürülür, maraqlı nümunələr əsasında təhlil edilir. Təbiidir ki, bu leksik laylar bədii mətndə nominativ mənalarından çox şeirlərin mövzusu, şairin qayəsi ilə bağlı bədii səviyyədə işlənir və müxtəlif nümunələrin təqdimində və izahında müəllifin sözlərdən istifadə bacarığını, şairin coşqun hissini, həyəcanını, pafosunu böyük ustalıqla ifadəsini aça bilir, düzgün qiymətləndirir.

«Nəbi Xəzrinin dilində leksik-semantik kateqoriyalar» adlanan fəsildə isə başqa bədii vasitələr kimi bədii əsərin təsir qüvvəsini artıran, bədii dili daha da rövnəqləndirən, həm də dili zənginləşdirən sinonim və antonimlərdən bəhs olunur. Bunlar dilə lakonik çalar verməklə yanaşı, özünün emosionallığı, ahəngdarlığı və ekspressivliyi ilə diqqəti cəlb edir.

Nəbi Xəzri dilində frazeoloji xüsusi yer tutur ki, bu da şairin öz yaradıcılıq təbiətindən, xalqın əsrlərdən bəri yaratdığı xəzinəyə bələdliyindən irəli gəlir. O öz fikirlərini, hissələrini çox vaxt frazeoloji birləşmələrlə ifadə edir, qələmə aldığı aləmə, obyekṭə öz şəxsi münasibətini xalqın müdrik kəlamları ilə ümumiləşdirə bilir. Bütün bunlar şairin qayəsi, şeirlərinin lirizmi ilə səsləşən və onun yaradıcılığında müxtəlif formalarda öz əksini tapmış olur. Şair gözəlliyi, məhəbbəti, vətən sevgisini tərənnüm edərkən xalqın xəzinəsinə el atır və bunlardan bədii ifadə vasitəsi kimi yaradıcı şəkildə istifadə edir, frazeoloji ifadələrə dair zəngin nümunələr, onların hansı məqsədlərlə işlənməsi, semantik bölgüləri şairin üslubu ilə bağlı təhlil edilmişdir.

*BDU-nun dosenti, filologiya üzrə  
fəlsəfə doktoru İ.D. Vəliyev*

## GİRİŞ

Ədəbi dil prosesini düzgün qiymətləndirmək üçün ayrı-ayrı şair və yazıçıların dil və üslub xüsusiyyətlərini öyrənmək çox vacibdir. Məşhur rus alimi V.Vinoqradovun təbirincə desək, ədəbi dilin tarixi, adətən, böyük yazıçıların-şairlərin dil materialları əsasında yaranır. Təsadüfi deyildir ki, ədəbi dil tarixinin müəyyən mərhələləri, adətən, həmin dövrdə yazış-yaratmış, ədəbi dilin bədii qolunun inkişafında misilsiz rolu olan söz sənətkarlarının adı ilə bağlıdır. Bu sənətkarlar dilimizin zəngin söz xəzinəsindən istifadə edərək, bir-birini yamsılamadan yeni bədii ifadə vasitələri tapır, ədəbi dilin bədii ifadə gücünü artırır, lügət tərkibini zənginləşdirirlər. «Bədii ədəbiyyat obrazlı dilin yaradılmasında elə bir mənbə, laboratoriyadır ki, ədəbi dilin nümunəvi normalaşması, ümum-xalq dili vasitələrinin nümunəvi təşkili burada baş verir» [100, 3]. «Buna görə də yazıçının hər hansı bir əsəri əsasında ədəbi dilə münasibətini, fərdi dil xüsusiyyətlərini müəyyənləşdirmək, leksik, frazeoloji, semantik və qrammatik cəhətdən dilə gətirdiyi yeniliyi aşkar etmək dilçiliyimizin aktual problemlərindən biri kimi qarşıda durur» [24, 3].

Bu baxımdan, dil və üslubuna görə bədii poeziya dili-mizdə xüsusi mövqeyi olan Nəbi Xəzrinin əsərləri dərindən və hərtərəfli öyrənilməlidir. O, dilimizə xüsusi məhəbbət oyanan Füzuli, Vaqif, Vazeh, Sabir, Vurğun, S.Rüstəm, M.Müşfiq kimi yazarların sənətkarlıq ənənələrini davam etdirən şairlərdəndir.

Hər bir yazıçının fərdi üslubu konkret dövr ədəbi dilin ümumi mənzərəsini xarakterizə edir. Yaziçi praktik-nəzəri cəhətdən bədii dilin poetik ifadə vasitələrini fərdi üslubu ilə yaradır və milli ədəbi dilin inkişafına məhz fərdi yaradıcılığı, fərdi üslubu ilə öz töhfəsini vermış olur. Odur ki, yazıçı dilinin dərindən öyrənilməsi dilimizin inkişaf mənzərəsini, onda baş verən dəyişiklikləri – istiqamətləri aşkar etmək baxımından əhəmiyyətli və aktualdır. «Hər bir xalqın dilinin, ədəbiy-

yatının öyrənilməsi o xalqın mədəniyyət tarixinin öyrənilməsi ilə sıx bağlıdır. Çünkü ədəbi dillə yazı mədəniyyəti, ədəbiyyatı xalqın mədəniyyət tarixinin orbitinə daxildir» [95, 101].

N.Xəzri 50-60-cı illərin ədəbi prosesində xüsusi fərqlənən, sözün kəsərini, nüfuzunu həmişə öz yaradıcılığında qoruyan bir sənətkardır. O, yaradıcılığının ilk dövrlərində sözün qüdrətindən, xüsusən də sənətkar üçün əvəzsiz əhəmiyyətin-dən bəhs edən «Söz» adlı şeirində onu belə vəsf edir:

Əzəl başdan açarıdır sirlərin,  
Öz gücünü ürəklərdən alar söz.  
Ümid verər, sevinc verər, qəm verər,  
Müşkül olan dərdə çarə qılar söz ... [123, 11].

N. Xəzrinin söz haqqında olan fikirləri təkcə bir şeirlə qurtarmır. O, söz haqqında danışarkən qeyd edir ki, «Söz arzu və düşüncələrə sərkərdəlik edərək onlara yol göstərir»; «Sözün mənzili uzaq olur. Bu gün yazılın söz yalnız bu günün deyil! Söz gələcək aylara, illərə, bəlkə də, əsrlərə çatacaqdır».

Elə buradan da şair üçün söz axtarışları başlanır: «Şair də söz üçün keçər dərə, düz...»; «Sözlər axtarmışam, sözlər gəzmişəm; Vurmuşam özümü alovə, oda»; «Bəlkə, illerboyu gəzdiyim sözü; Büllur bir bulaqda tapacağam mən» [83, 441].

N.Xəzri dilinin özünəməxsusluğunu ilə seçilən sənətkarlardandır. Şair bütün yaradıcılığı boyu xalqa yaxın olmuş, ondan qaynaqlanmışdır. Bu haqda professor N.Xudiyev yazır: «50-ci illərin sonu, 60-cı illərin əvvəllerində şeir dilində folklor ifadə tərzinə qayıdış baş verir; yaradıcılığa 60-ci illərdən əvvəl gəlmış B.Vahabzadə, N.Xəzri, H.Arif, N.Həsənzadə, Qabil kimi şairlərin dilində folklor ifadə tərzinin həvası duyulur.

Şübhəsiz, ədəbi-bədii dilin, eləcə də şeir dilinin folklor ifadə tərzinə meyil etməsi ədəbi-bədii fikrin məzmunca xəlqi əsaslar üzərində köklənməsindən irəli gəlir; xəlqilik, birinci

növbədə oradan başlayır ki, insanın daxili aləminə maraq güclənir, sünə [yaxud elə təbii] patetika əvəzinə, poetik fikir təhlilinə can atır və bu da imkan verir ki, şeir dilinin obrazlar sistemində əsaslı dəyişikliklər meydana gəlsin» [46, 469]. Məhz bunun nəticəsidir ki, şairin əsərlərində xalq dilinin ruhu özünün bariz əksini tapmışdır.

N.Xəzrinin ilk şeirləri çap olunandan sonra onun yaradıcılığının sənətkarlıq xüsusiyyətləri, dil və üslubunun yeniliyi, söz və ifadələrin orijinallığı həm dilciliyin, həm də ədəbi tənqidin diqqətini cəlb etmişdir. Ədəbi tənqid, 1950-ci illərin əvvəllərindən başlayaraq N.Xəzrinin yaradıcılığını izləmiş və onu həmişə yüksək qiymətləndirmişdir. M. Arif 1950-ci illərdə yazdığı «Yeni nəsil» [1954] və «Azərbaycan sovet şeiri» [1959] adlı məqalələrində Nəbi Xəzri yaradıcılığına da nəzər salmış və onu «qüvvətli lirik şeirlər yanan» səmimi bir şair kimi dəyərləndirmiştir.

Bilavasitə Nəbi Xəzri yaradıcılığına, onun ayrı-ayrı şeir kitablarına həsr edilmiş məqalələrdə şairin inkişaf yolu zaman-zaman, mərhələ-mərhələ nəzərdən keçirilmiş, diqqəti cəlb edən fikirlər söylənilmiş və əhəmiyyətli nəticələr çıxarılmışdır: «Nəbi Babayev, yaradıcılığının ilk günlərindən başlayaraq, bədii ümumiləşdirmələr yolu ilə getməyə can atır» [Ağasəf Axundov, 1955]; «... onda ilham, istedad, çoxlu yeni söz demək bacarığı vardır» [M. Vəliyev, 1955]; «O, öz üzərində müntəzəm olaraq işləyən, irəliləyən, yüksələn şairdir» [Ə. Qasımov, 1958]; «Nəbi Xəzrinin şeirlərində ötəri hissələrə, həlli kiçik təsadüflərdən asılı olan ikinci dərəcəli məsələlərə təsadüf etmirik» [Ə. Kürçaylı, 1961]; «Nəbinin hər kitabı şairin yaradıcılığında bir yeni yüksəlş, bir yeni üfüqdür. Şair yüksəldikcə, üfüqlər genişlənir, həyatın nəbzi onun əsərlərində daha möhkəm vurmağa başlayır» [H. Orucəli, 1964]; «Nəbi Xəzridə ən adı, ən sadə, ilk baxışda heç kəsin nəzərini cəlb etməyən şeyləri mənalandırmaq məharəti vardır» [A. Hacıyev, 1965]; «Bu şeir məgrurdur, cürətlidir, qanadlıdır, vüsətlidir, zərif və mənalıdır» [Q. Xəlilov, 1967]; «Nəbi Xəzrinin poezi-

yası müasir həyatı dərindən duymaq, vətəndaşlıq borcunu hiss etmək xüsusiyətləri ilə səciyyəvidir» [M. İbrahimov, 1968]; «Nəbi saflıq və gözəllik nəgməkarıdır», «Nəbi Xəzrinin poeziyası dərin düşüncələr, fəlsəfi fikirlər poeziyasıdır. O, insan qəlbini enməyi, ən zərif hissələri yüksək poetik səviyyəyə qaldırmağı bacarır» [T. Bayram, 1970] [82, 274-275].

Görkəmli dilçi alim Y.Seyidov yazır: «Nəbi Xəzri yaradıcılığında ilk növbədə diqqəti cəlb edən, daha dəqiq desək, duyulan, hiss edilən səmimiyyətdir; həm də böyük səmimiyyət. ...Nəbinin yaradıcılığına və onun şəxsən özünə yaxından bələd olan hər kəs etiraf edə bilər ki, Nəbinin şeirləri ilə şəxsiyyəti bir-birini tamamlayır. Şairin düşüncələri ilə hissələri, istəyi ilə dedikləri çarpanlaşır, bir-birini tamamlayır. Bu əsasda yazılmış əsərlər səmimi olmaya bilməz.

Ağamusa Axundov, haqlı olaraq, N. Xəzrinin şeirlərini «Səmimi hissələr poeziyası» adı ilə təhlil edir» [82, 276].

Son illər bədii əsərlərin dilinin tədqiqi genişlənmiş, ayrı-ayrı şair və yazıçıların dilinin öyrənilməsi dilçiliyin aktual mövzularından birinə çevrilmişdir. «Bədii əsərin dili təhlil edilərkən bütün diqqət sözlərin mənalarına, zəngin üslubi cəhətlərinə və müəllifin dilin bu imkanlarından fərdi istifadə bacarığına yönəldilməlidir» [100, 126]. Ədəbi-bədii dil prosesini düzgün başa düşüb qiymətləndirmək üçün ədəbiyyatın ayrı-ayrı janrlarının dilinin tədqiqinə hər zaman elmi cəhətdən ehtiyac olmuşdur. Məhz buna görə də XX əsrin 50-ci illərindən özünün mövzu, dil və üslub yeniliyi ilə diqqəti cəlb edən poeziyamızın görkəmli nümayəndəsi N. Xəzrinin əsərlərinin öyrənilməsi dövrün bədii dili üçün zəngin qiymətli material verir ki, bu da təqdim olunan dərs vəsaitində öz əksini tapmışdır.

## I FƏSİL

### NƏBİ XƏZRİ DİLİNİN LÜĞƏT TƏRKİBİ

Dilin lügət tərkibi həmişə inkişafdadır. Bu imkan da o dildə danışan xalqın mədəni səviyyəsinin artıb zənginləşməsi nəticəsində mümkün olur. Lügət tərkibinin bu inkişaf prosesi dilimizin daxili inkişaf qanunlarına uyğun bir şəkildə davam edir. Müasir dilimizin lügət tərkibini zənginləşdirən sözlərin və ifadələrin bir qisminin şifahi-danışiq dilində, bir qisminin yazılı-kitab dilində işlənməsi ədəbi dilin şifahi və yazılı olaraq 2 hissəyə ayrılmasına səbəb olur. Dilimizin leksikasının bu şəkildə qruplaşması hər üslubun özünəməxsus fərqləndirici xüsusiyyətlərinə uyğun özünü göstərir. Belə ki, şifahi-danışiq dilindən insanlar gündəlik məişətdə istifadə etdikləri üçün burada əsasən leksik mənası hamiya aydın, anlaşılıqlı olan sözlər işlənir. «Dialoqlar əsasında qurulan, sərbəst və iti şəkildə icra edilən, mimika və hərəkətlərlə müşayiət olunan, emosionallıq və ekspressivlik kimi keyfiyyətlərlə fərqlənən, fonetikanın da ifadəlilik imkanlarından istifadə edilən canlı danışiq dilində söz və ifadələrin dəqiq seçiləsinə və qrammatik cəhətdən formallaşmasına bir o qədər əhəmiyyət verilmir» [26, 127]. Lakin canlı danışiq dilindən fərqli olaraq yazılı-kitab dili qrammatik cəhətdən dəqiq, düzgün olan söz və ifadələrin yerli-yerində işlənməsini tələb edir. «Öz yerində düzgün, müvəffəqiyyətli işlənmiş sözün hakimiyyəti məğlub-edilməzdir» [35, 102]. Bundan başqa, yazılı ədəbi dilin leksik tərkibi də müxtəlifdir. Bu isə yazı-kitab dilinin daxilində mövcud olan müxtəlif üslublarla əlaqədardır.

Azərbaycan ədəbi dilinin funksional üslubları olan bədii üslub, elmi üslub, publisistik üslub, məişət üslubu, rəsmi-işgüzər üslubun hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Tarixi inkişaf prosesində müəyyənləşmiş həmin xüsusiyyətlər bir üslubu başqa üslubdan fərqləndirir. «Bədii üslub

bir sıra xüsusiyyətlərinə görə digər üslublardan fərqlənir. Poetiklik onun ən bariz əlamətlərindəndir. Bu üslub dilin bütün ifadə vasitələrindən, o cümlədən digər üslublardan istifadə imkanına malik olan normativ bir dildir» [107, 62]. Elmi üslubun isə əsas səciyyəvi xüsusiyyəti terminlərdən istifadəyə üstünlük verilməsidir. Lakin dildə müəyyən qrup sözlər var ki, onlar heç bir üslubun tələbi olmadan işlənir. Hami tərefindən başa düşülən, ümumişlək xarakterli olan bu sözlərdən dilin bütün üslublarında istifadə edilir. Bununla yanaşı, cəmiyyətin, mədəniyyətin, elm və texnikanın inkişafı ilə əlaqədar olaraq əşya və anlayışlar çoxalır, genişlənir ki, onları ifadə etmək zərurəti meydana çıxır. Bu sahədə bədii ədəbiyyat dil üçün geniş meydan açır. Belə ki, dildə olan sözlərə yeni məna vermək, sözə emosional çalarlıq götirməklə onları müxtəlif məqamlarda müxtəlif formalarda işlətmək funksiyası məhz bədii ədəbiyyatın üzərinə düşür. Bədii üslubda müxtəlif söz qruplarına müraciət olunaraq onlardan rəngarəng sözlər seçib onları yerli-yrində işlətmək sənətkarın dildən yaradıcı şəkildə istifadə etməsini, ustalığını göstərir. Buna görə də N.Xəzri əsərlərinin dili onun fərdi yaradıcılıq üslubunun başlıca xarakterik xüsusiyyətlərini özündə birləşdirir. Çünkü bu dil ümumxalq dilinin bütün canlı ifadə vasitələrinə əsaslanmaqla güclü bədii-estetik, emosional təsir gücünə malik olan bədii dil nümunəsidir.

Sənətkarın əsərlərinin dilindəki leksik laylar məzmun və mənasına görə bir-birindən fərqlənir. Hər bir leksik vahid leksik-semantik mənası, obrazlılığı, emosional-ekspressiv keyfiyyətləri ilə seçilir. Buna görə də N.Xəzri əsərlərində işlənmiş dil vahidlərini bədii üsubda işlənmə məqamına və funksiyasına görə aşağıdakı kimi qruplaşdırmaq olar:

- 1.Umumişlək sözlərin səciyyəsi
- 2.Termin səciyyəli sözlər
3. Dialektizmlər
4. Onomastik leksika

## Ümumişlək sözlərin səciyyəsi

Dilimizin lügət tərkibinin mühüm bir hissəsini mənası hamı tərəfindən başa düşülən, insanların gündəlik nitqlərində istifadə etdikləri ümumişlək sözlər təşkil edir. Bu sözlər dilimizin lügət tərkibinin əsasını təşkil etdiyi üçün dili bunlarsız təsəvvür etmək olmur.

Ümumişlək leksikadan insan həyatının bütün fəaliyyət sahələrində istifadə edilir. Çünkü bu sözlər gündəlik həyatımız, məişətimiz üçün ən vacib anlayışları-əşya və əlamətləri, hadisələri hamının başa düşdüyü tərzdə ifadə edən leksik vahidlərdir. Qədim dövrlərdən dilimizin lügət tərkibində dəyişməz qalan, sabit mövqe tutan ümumişlək sözlər üslub baxımından neytral olduğu üçün bütün üslublarda işlədir. Üslublar arasında bu cür ortaq mövqe tutduğuna görə ümumişlək sözləri «üslublararası leksika» da adlalandırmaq olar.

Dilin lügət fondunun əsasını təşkil edən ümumişlək sözlər bütün üslublar kimi, bədii üslub üçün də mühüm əhəmiyyətə malikdir. Belə ki, «ümumişlək sözlərlə bədii əsərlərdə ən sadə, təbii və zəruri hadisələr haqqında ətraflı məlumat verilir və onlar təsvir olunur. Bədii əsərlərdə hadisələrin, obrazların, mənzərələrin bədii və obrazlı təsvirini sadə, aydın, anlaşılıq sözlərlə ifadə etmək mümkündür. Bunlar eyni zamanda xüsusi üslubi rəngarəngliyə malik sözlər və ifadələrin meydana çıxmasında mühüm rol oynayır. Əsas vasitə kimi özünü göstərir» [38, 168-169]. Ümumiyyətlə, ümumişlək sözlər dərin mənalı fikirlər və ən incə, zərif duyğular, hissələri ifadə edən nitq vahidləridir. Məhz buna görə də hər bir sənətkar ümumxalq dilinin nüvəsini təşkil edən ümumişlək sözlər vasitəsilə istədiyi bədii lövhəni yarada bilir. N.Xəzri yaradıcılığından nümunə gətirdiyimiz aşağıdakı bədii parça fikrimizi təsdiqləyə bilər:

Uca zirvələrin  
ucası anam,

Əsrin bəyaz saçlı  
qocası anam!  
Bu axşam saçlarimdə  
Gəzdi ana əlləri,  
İsti ana əlləri.  
Boz çınar yarpağıdır  
O göy damarlı əllər,  
Bu evin dayağıdır  
Doğma  
Qabarlı əllər!  
Üstümdə zaman-zaman  
Əsdi ana əlləri.  
Neçə dərdin yolunu  
Kəsdi ana əlləri,  
İsti ana əlləri.  
Yenə də saçlarimdə  
Gəzdi ana əlləri.  
Titredi yarpaq kimi,  
Əsdi ana əlləri [124, 211].

Göründüyü kimi, yuxarıdakı bədii parçalar bütövlükdə ümumişlək sözlər – ana, əl, saç, yarpaq, dərd, ev, doğma və s. əsasında qurulmuşdur. Şair bu cür sadə, aydın sözlər vasitəsilə özünün incə, dərin hiss və duygularını ifadə etmişdir.

Özünəməxsus üslubi keyfiyyətlərə malik olan sözlər və ifadələr ədəbi dildə olduğu kimi, bədii dildə də ümumişlək sözlər vasitəsilə meydana çıxır. Çünkü emosional-ekspressiv, sadə, loru, danışiq, alınma, termin, köhnəlmış sözlər, neologizmlər və s. kimi leksik vahidlərin əsl üslubi keyfiyyətləri məhz ümumişlək sözlərin sayəsində özünü göstərir. Məsələn;

- 1) İzin verin, izin verin,  
Onu görüm, *ata can!*  
Ayılram xəyalatdan:  
- Qalx, *əzizim*, qalx, ayıl [127, 13-14]

- 2) Axı, o Kar Həsən hansı *qoduqdur*?  
- Necə, kəs səsini, *fərsizin* biri! [127, 97]  
Boğazdan yuxarı  
tərif deyincə  
Ürəkdən *çor* demək daha yaxşıdır [127, 25]
- 3) Sanki mənim ürəyimdən  
Qan yerinə axdı od,  
Şimşek kimi varlığımı  
Büryan etdi, yaxdı od [127, 15]
- 4) Birləşən beyinlər, birləşən əllər  
Artıq *atomu* da parçalamışdır [127, 61]  
Xəstəliklər yada düşsəydi bir-bir?!  
*Stenokardiya*, ya da *infarktdır*?!  
«*Kamfora*», «*kafein*»,  
daha bəs nələr? [127, 72-73]
- 5) Bu əsrəri açmaq ...- deyib,  
Sükut etdi *ixtiyar* [127, 12]
- 6) «Nə gözəlsən!» - Dodagımdan  
Bu söz *müdam* axardı [127, 8]  
Gəlir bircə düşmən *tankı*... [127, 9]
- 7) Toxununca nəzərinə  
Onun şəhli bir çiçək  
Dərib yerdən *üsulluca*  
Baxardı heyran-heyran [127, 7]

Gördüyüümüz kimi, bu bədii parçalar əsasən ümumişlək sözlərdən ibarətdir. Lakin bu misralarda seçilən spesifik sözlərin üslubi səciyyəsi ümumişlək sözlərin sayəsində meydana çıxaraq təyin edilmişdir. Belə ki, birinci nümunədə «ata can», «əzizim» sözləri emosional-ekspressiv; ikinci nümunədə «qoduq», «fərsiz», «çor» sözləri sadə, loru; üçüncü nümunədə «ürəkdən qan yerinə od axması», «odun şimşek kimi varlığı büryan etməsi, yaxması» ifadələri ekspressiv; dördüncü nümunədə «atom», «kamfora», «kafein», «stenokardiya», «infarkt» sözləri termin; beşinci nümunədə «əsrar», «ixtiyar» sözləri köhnəlmış;

altinci nümunədə «müdam», «tank» sözləri alınma; yeddinci nümunədə «üsulluca» və s. kimi sözlərin üslubi səciyyəsi onların ümumişlək sözlərlə işlənmə şəraitində məlum olmuşdur.

Yuxarıda qeyd etdik ki, emosional-ekspressivlik kimi mənalar bildirən leksik-üslubi vahidlərin özünəməxsus fərdi xüsusiyyətləri onların ümumişlək sözərlə birgə işlənməsi sayəsində meydana çıxır. Lakin ümumişlək sözlər özləri emosional-ekspressivlik kimi məna çalarlarından azaddır. Məhz bu cəhətinə görə dicilikdə bir sıra alımlar – Y.R. Qepner [99, 52], L.R.Zinder, T.V.Stroeva [102, 368] bu sözləri «neytralitet leksika» adlandırırlar. Lakin bu termin adı altında ümumişlək sözlər ifadəlilik baxımından zəif mənalı sözlər kimi başa düşüldüyündən bir sıra alımlar – A.N.Qvozdev [97, 9], A.İ.Efimov [101, 209], E.V.Uxmlina [116, 8] isə haqlı olaraq bu termini qəbul etmirlər. Cənki ümumişlək sözlərin hamısını üslubi cəhətdən «neytral sözlər» adlandırmaq düzgün olmazdı. Onların arasındaki mənalı, ifadəli sözləri sənətkar bədii dildə məqamından asılı olaraq elə işlədir ki, bu sözlər emosional-ekspressiv mənalar ifadə edir. Sözsüz ki, bu cür mənalar ifadə edən ümumişlək sözlər ümumüslubi xüsusiyyətini itirərək bədii üslubun xüsusi nitq vahidinə çevrilir.

Titrədi, sızladı könlümün *simi* [127, 51]  
Solğun *yanaqları* nura boyanır,  
Yasti bir daş üstə oturur *qoca* [127, 83]  
Hər qızaran üfüq, parlayan *səhər*  
Dağları, daşları bəzədi, keçdi [127, 90]  
Nə qədər axşamlar gəlib dünyaya,  
Belə faciəli *axşam* gəlməyib [128, 20]

Bu bədii parçalardakı birinci misalda «sim», ikinci misalda «yanaq», üçüncü misalda «səhər», dördüncü misalda «axşam» ümumişlək sözləri özündən əvvəlki sözün sayəsində obrazlı – emosional mənada işlənərək ümumişləkləyini itirmiş və bədii üslubun bədii ifadə vasitələrinə çevrilmişdir. Ümum-

işlək sözün bu cür işlənə bilməsi onun polisemantik mənaya malik olmasıdır.

«Sözün çoxmənalı olması sözün ümumişlək və lazımlı olma dərəcəsindən, müxtəlif sözlərlə əlaqəyə girmək imkanından, bu və ya digər qrammatik kateqoriyaya aid olmasından, sözün quruluşundan, dildə olan ehtiyatın məhdudluğu və təcrübənin sonsuz konkretliliyi arasında olan ziddiyətlərdən, məcazlaşmadan asılıdır. Çoxmənalı sözlər dildə mövcud olan sözlərin öz mənasını dəyişməsi, genişləndirməsi, bir sıra əlavə mənalar kəsb etməsi ilə, bir sözün öz əvvəlki mənasını saxlamaqla yeni mənalar qazanaraq həm köhnə, həm də yeni məfhumları ifadə etməsi, xalqın əmək fəaliyyəti, adət-ənənələri, bədii zövqü, əşya və hadisələrin oxşar cəhətlərinin ümumiləşdirilməsi, məntiqi amillərə əsasən oxşar əlamətlər əsasında məfhumların yaxınlaşdırılması sözün əsas mənasının məcazlaşması və s. yollarla əmələ gəlir» [38, 37].

Məlumdur ki, dilimizdə ən sadə və işlək sözlərin əksəriyyətini çoxmənalı sözlər təşkil edir. Məsələn, qaş, baş, göz, qızıl, qara, acı, şirin, açmaq, döymək, dəymək, gün, il, gecə, qış, kök, dolanmaq, gəzdirmək və s. Çoxmənalı sözlərin öz həqiqi mənasından başqa, əlavə məcazi mənalar kəsb etməsi onları olduqca ifadəli və mənali edir. Bu da onlardan geniş istifadə olunmasına səbəb olur. Ona görə də ümumişlək sözləri «neytralitet leksika» adlandırmağa heç bir əsas qalmır. Eyni zamanda onu da qeyd edək ki, bədii ədəbiyyat söz üçün geniş meydan açdığı üçün çoxmənalı sözün də ifadə imkanları geniş və zəngindir. Belə ki, polisemantik mənaya malik olan söz müxtəlif mənalar ifadə etdiyi üçün fonetik tərkibcə eyni olan söz müxtəlif anlayışlar bildirir. N.Xəzri poeziyasından gətirdiyimiz nümunələrlə fikrimizi aydınlaşdırıraq:

- 1) *Tutdum günəş əlindən,  
Bu günəş, yoxsa aydı?* [123, 31]
- 2) *Ah nə dilim bir söz tutur,  
Nə açılır dodağım* [127, 14]

3) Bir az sonra zəng vurub  
Abuzərə üz tutur [127, 67]

Göründüyü kimi, şair bir sözün polisemantik xüsusiyyətini – məcazılıyını əsas tutaraq onun vasitəsilə müxtəlif mənalar ifadə etmişdir. Çünkü çoxmənalı sözlərdə məna çalarlığının sayından asılı olmayaraq, bunlardan yalnız biri onun ilkin, həqiqi mənasında, başqa mənaları isə məcazi mənada işlənir. Belə ki, birinci nümunədə tutmaq feli öz ilkin mənasında, ikinci nümunədə danişmaq felinin inkar formasında, üçüncü nümunədə müraciət etmək mənasında çıxış etmişdir.

Bəzən şair çoxmənalı xüsusiyyətə malik olan ümumişlək sözün semantikasını genişləndirmək məqsədilə onu bədii-üslubi cəhətdən yeni bir anlamda işlədir:

Yer kürəsi iki rəngdən yoğrulmuşdu –  
*Qara ilə qırmızıdan.*

Ölümə mərdanə  
getdi cavanlar –

*Qızardı* göy rəngi asimanın da [124, 107- 108]  
Nə zaman ki, mavi göylər  
Geyinərdi *qırmızı* [127, 7]

N.Xəzri bu misralarda ümumişlək «qırmızı», «qızarmaq» sözlərini yeni bir mənada işlətmüşdir. Bu bədii parçalarda qırmızı, qızarmaq sözləri rəng anlayışı bildirməklə ya-naşı, eyni zamanda rəmzi funksiyada çıxış etmişdir. Sözdən bu cür istifadə edən şair «yer kürəsinin iki rəngdən-qara ilə qırmızıdan yoğrulduğunu» deyərkən xeyirlə şərə, yaxud «cavanların ölümə getməklə asimanın, göy rənginin qızarması»ni, «mavi göylərin qırmızı geyinməsi»ni deyərkən göyün qana boyanmasına işaret etmişdir.

Ümumişlək sözlərin bədii üslubdakı funksional rolunu müəyyənləşdirərkən məlum olur ki, bu sözlər başqa sözlə birləşərək sabit birləşmələr-frazeoloji birləşmələr əmələ gətirir.

Bununla da yazılıcı ümumişlək sözlərin çoxmənalılığından yaranan frazeoloji ifadələr vasitəsilə fikrin obrazlı və emosional – ekspressiv ifadəsinə nail olur. Məsələn;

*Həsrət səhrasında*  
bir içim suyum,  
*Sevgi qıtəsində*  
gur ümmanimsan  
Ay ana dilim! [124, 199-201]  
*Hər sözün rəngi var,*  
*hər sözün ətri* [122, 201-203]  
*Arzu çəmənində*  
Vaxtsız əsdi qış  
*Fəlakət qılinci*  
Çıxdı qınından  
*Əsdı ölüm küləkləri*  
O, *ümid, sədaqət*  
*heykəli* kimi  
Gəzər iftixarla  
Torpaq üstündə [124, 225-234]  
Bir *ümid körpüsü*  
Uzanıb gedir  
*Könül ümmanunda*  
Coşar tufanlar  
*Sevgi vadisində*  
Çağlayan seldir  
Səslənən ürəyin  
*Qəm telləridir* [123, 239].

Beləliklə, ümumişlək sözlərə dair göstərdiyimiz faktlar bir daha göstərir ki, N.Xəzri bədii yaradıcılığında ədəbi dildə leksik mənası hamiya məlum olan ümumişlək sözlərin ilkin, həqiqi mənalarından istifadə etməklə yanaşı, eyni zamanda işlənmə məqamı ilə əlaqədar olaraq bu sözlərin fərdi, səciyyəvi mənalarını da meydana çıxarmışdır. Təbii ki, bu da bədii

əsərin məzmunu, ideyası, şairin özünəməxsus fərdi üslubu, yaradıcılıq təxəyyülü ilə əlaqədar mümkün olmuşdur.

### **Termin səciyyəli sözlər**

Dil ilk növbədə xalqın özünə məxsus olan anlayışları, varlıq adlarını cəmləşdirir. Buna görə də hər bir xalqın varlığını, özünəməxsusluğunu, məişətini onun dili, adət-ənənələri, maddi və mənəvi mədəniyyəti, peşə və məşğuliyyət sahələri ilə ölçmək lazımdır.

Həyatın müxtəlif sahələrinə aid anlayışları ifadə edən sözlər termin səciyyəli leksik vahidlərdir. Xalqın həyatına, məişətinə, təsərrüfatına, yaşayış tərzinə, adət-ənənəsinə dərin-dən bələd olan N.Xəzri əsərlərinin dilindəki terminoloji leksika da ümmumxalq xarakterli leksik vahidlərdən ibarətdir. «Terminologiya ümmumxalq leksikasının ən fəal, ən dəyişkən, artan, təkmilləşən, yeniləşən hissəsidir. Müasir sosial-iqtisadi inkişaf, elmi-texniki tərəqqi, mədəni inqilab, istehsalın intensivləşdirilməsi yeni elmi anlayışların, yeni elmi fikirlərin inkişafına, yaranmasına səbəb olur. Bu da, şübhəsiz dilin terminoloji leksikasının dəyişməsinə, yeniləşməsinə, artmasına təsir edir» [38, 177].

N.Xəzri əsərlərinin dilində xalq terminologiyası ilə bağlı leksika üstünlük təşkil etdiyi üçün bu qrupa daxil olan leksik vahidlər musiqi alətləri, yemək, xörək və içki, məişət, bəzək və zinət əşyalarının adlarından ibarətdir. Bu baxımdan N.Xəzri əsərlərinin dilindəki termin səciyyəli sözləri aşağıdakılardan kimi qruplaşdırmaq olar:

1. Yemək, xörək və içki adları. Qida maddi-mədəni mədəniyyətin mühüm tərkib hissəsidir. «Qida insan cəmiyyətinin, onun maddi aləminin, tarixinin, etnoqrafiyasının ən mühüm komponentlərindəndir» [14,349]. Çünkü hər bir xalqın süfrəsi o xalqın tarixini, etnoqrafiyasını, adət-ənənəsini özündə yaşıdır. Xalqın zəngin süfrəyə malik olması onun qədimliyini göstərir. İnsanın yaranışdan yeməyə olan ehtiyac və tə-

ləbatı nəticəsində əsrlər boyu müxtəlif yeməklər meydana gəlmişdir. Təbii ki, hər bir xörəyə xüsusiyyətinə görə ad verilmişdir. N.Xəzri dilindəki yemək və içki adlarının etnolinqvistik cəhətdən tədqiq edilməsi Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin, eləcə də dilimizin tarixi haqqında məraqlı elmi nəticələr əldə etməyə imkan verir.

N.Xəzri əsərlərinin dilində loxma, kabab [maral kabab, toğlu kabab], şərab, şərbət, qara qovurma, süd, zəhər və s. kimi yemək və içki adları vardır.

«Loxma» sözü müasir Azərbaycan dilində «loğma» formasında «bir dəfə ağıza qoyulan tikə, dışdəm» mənasında işlənir [5, 226]. Lakin bu söz N.Xəzri dilində Azərbaycan dilinin Gəncə dialekti, Gədəbəy, Mingəçevir şivələrində olduğu kimi, «loxma» şəklində işlənmişdir [10, 370].

Kimin gözü doymayırlar,  
Kimə bəsdir *loxma* da                    [123, 56]

N.Xəzrinin «Torpağa sancılan qılinc» dramatik poemasında «kabab, qovurma» yemək adlarından istifadə olunmuşdur.

*Kabab, kabab, yağlı kabab*  
*Maral kabab, toğlu kabab* [121, 125]  
*Ha, ha, onun gül ətindən*  
*Qara qovurma eyləyin*                    [121, 141]

«Kabab, qovurma» sözlərinin eyni mənada işlənməsinə həm «Kitabi-Dədə Qorqud» dastanında, həm də «Dastani-Əhməd Hərami» poemasında rast gəlinir. Lakin buna baxmayaraq, Azərbaycan dilinin izahlı lüğətində «kabab-manqal» üzərində şışlərdə bişirilən ət xörəyi, şışlik; «qovurma» isə qovurmaq yolu ilə hazırlanan ət xörəyi kimi izah olunur [5, 161-212].

Bəzən N.Xəzrinin dilində poetik yemək adlarına da rast gəlinir ki, əslində sözün həqiqi mənasında istər dünya xalqlarının, istərsə də Azərbaycan xalqının mətbəxində belə

yemək növü və adı mövcud deyil. Bu yemək adı şairin fərdi təxəyyülünün məhsuludur. Məsələn;

Mənim küsü aşı  
Bışırənim yox! [123, 238]

N.Xəzri əsərlərinin dilində şərab, şərbət, süd kimi içki adalarına da rast gəlinir:

Maral kabab, toğlu kabab  
Üstündən də bir parça şərab... [121, 125-126]  
Şərbət də içilir, zəhər də, ey dost! [121, 136]  
Bol südü-pendiri qaymaqlı çoban! [123, 175]

N.Xəzri əsərlərinin dilindəki yemək və içki adlarının tədqiqi göstərir ki, dilimizdə kulinariya terminləri daha sabit və uzunömürlüdür. Çünkü əsrlər boyu qidanın yeni növləri milli mətbəximizdə özünəməxsus yeniliklər etsə də, bununla yanaşı, ənənəvi xörək adlarımız da indiyədək qorunub saxlanmışdır. «Yemək-xörək adlarının bu cür nisbi «mühafizəkarlığı» həm də tarixi-coğrafi şəraitlə, təbiət, iqlim, təsərrüfat amilləri ilə əlaqədardır» [70, 28].

2. Hərbi işlə bağlı olan leksik vahidlər. N.Xəzrinin müharibə mövzusunda yazdığı əsərlərində dilimizdə işlənən və danışiq dilində geniş yayılmış hərbi terminlər də öz əksini tapmışdır. Məsələn;

Dəbilqə: Başındakı *dəbilqəni* nə öyərsən,  
Qılınc: *Qılıncını* nə öyərsən, qanlı düşmən,  
Çovkan: Əyribəşli *çovkanımca* gəlməz mənə  
Ox: Belindəki doxsan *oxu* nə öyərsən  
Sapand: Ala qollu *sapandımca* gəlməz mənə [121, 176]  
Kaman: Gəldi əli *kaman* atan,  
Xəncər: Əli *xəncər* tutan gəldi [121, 199]  
Süngü: *Süngülər* üstündə dayanan dövlət-

Elə süngülərlə yixilmadımı? [123, 44]

Qoşun: Mənim *qoşunumda*

Əsgərlik: *Əsgərlik* etsin [123, 53]

Ordu: Cahanda ən boyuk bəla deyilmi,

*Ordu* qaçqınlardan əvvəl qaçarsa? [123, 90]

Güllə: Kürəyə sancılan öz *gülləmizdir* [123, 102]

Tüfəng: *Tüfəng* qundağından

Yapışdı birdən [124, 228]

Gətirdiyimiz nümunələrdə hərbi işlə bağlı termin səciyyəli sözlərin əksəriyyəti [süngü, sapand, qılinc, qoşun, ordu, ox, dəbilqə, tüfəng və s.] əsl Azərbaycan, az bir qismi isə [kaman, güllə, xəncər və s.] fars mənşəli sözlərdir.

3. Geyim adları. Milli mədəniyyətimizin qədim tarixini əks etdirən geyim adlarının çoxu xalqın etnoqrafiyası, onun tarixi, həm də milli xüsusiyyətini əks etdirir. Məhz elə buna görə də bədii əsərlərdə işlənmiş geyim adları bildirən sözlərin çoxu onun tarixini, milli simasını əks etdirən sözlərdir. «Geyimlər maddi mədəniyyətin bütün başqa ünsürlərindən daha çox xalqın milli xüsusiyyətlərini əks etdirməklə yanaşı sabit etnik əlamətlər sırasına daxildir» [68, 86]. Bunların bir qismi ədəbi dil, ümumxalq dili üçün bir qədər köhnəlmış, ümumişlək olmasa da, xalqın məişəti, etnoqrafiyası, tarixi ilə sıx bağlıdır. «Ümumxalq dilində xalqın maddi və mənəvi həyatını əks etdirən sözlərin müəyyən hissəsi, şübhəsiz ki, etnoqrafik leksikaya aiddir» [113, 15].

N.Xəzri əsərlərində işlənən geyim adlarının əksəriyyəti məcazi mənada işlənmişdir. Şair bunlardan müxtəlif üslubi məqsədlərlə istifadə etməklə əsərlərinin dilinə sanki tarixilik, yeni rənglər gətirmişdir. Bu sözlərin bir qismi orta əsr abidələrimizdə işlənmiş, dialektlərdə izlərini saxlamışdır. «Ədəbi dilin lügət tərkibi, xüsusilə terminologiya, folklor, eləcə də dialekt bazası hesabına zənginləşir...» [46, 442]. Buna görə də N.Xəzri yaradıcılığında işlənən geyim adları təkcə mənəsub olduğu xalqın tarixi, mədəni-mənəvi həyatını, məişətini özün-

də eks etdirməkələ kifayətlənməmiş, həm də başqa xalqlarla müqayisədə etnik və sosial fərqlərin araşdırılıb təhlil edilməsi baxımından da ən mühüm mənbələrdən sayılır. Məsələn;

Odlu köynək geyib eşq atəşindən  
Ney tək ürək yaxır nalələrilə [123, 29]  
Evə ağ duvaqlı gəlin də gelir... [123, 85]  
Üfüqlərin donu mavi xələtdən [123, 160]  
Bir yumşaq bələyə tutdular səni [123, 161]  
*Yapınca*dan tük yandırıb [123, 179]  
Gedib tuman geyin, de ki, arvadsan ! [123, 190]

Xələt – «hədiyyə kimi bağışlanılmış paltar, mükafat, bəxşis, toyda qız və oğlanın qohumlarına verilən hədiyyə» mənasında işlənən xalis ərəb mənşəli sözdür [5, 136]. Bu söz türk dillərində hələ XII-XIII əsrlərdən müşahidə olunur. «Xələt» sözü «Kitabi-Dədə Qorqud» dastanının dilində də işlənmişdir. Buradan belə bir nəticəyə gəlmək olar ki, bu söz daha qədim dövrlərdən dilimizdə mövcud olmuşdur:

Aruz cümle bəgləri *xələtlədi*, döndi aydır [58, 165].

Fəxri geyim kimi, «xələt» sözü «Koroğlu» dastanında da işlənmişdir: Elə ki, özünü göstərdi, Çənlibel dəlisi olmağa layiq olduğunu sübut elədi, məndən *xələti* onda görəcək. Mən *xələti* ancaq iqidə verirəm [8, 46].

Qeyd edək ki, «xələt» sözünün «paltar» mənası onun sonrakı mənasıdır. Çünkü bu söz ilk dövrlərdə «hədiyyə, mükafat» mənasında işlənmişdir.

Don. Qədim türk geyim adlarından olan bu söz müasir dilimizdə də işlənməkdədir. Bu sözün qədimliyini Qaradonlu toponimi [İmişli rayonunun keçmiş adı] və «Kitabi-Dədə Qorqud» dastanında işlənməsi göstərir. Azərbaycan dilində «don» sözü «paltar, libas, üst geyimi, ətəkli qadın paltarı» mənasında işlənir [5,82]. «Kitabi-Dədə Qorqud»da «don» sö-

zünə «xələt» sözü kimi «mükafat,ənam» mənasında təsadüf edilir.

Xeyir xəbər gətürənə at, *don* verərəm,  
qaftanlar geydürəm [58, 148].

Müasir dilimizdə «*don*» sözünün mənası xeyli daralmış və nümunələrdən də göründüyü kimi, yalnız «qadın üst geyimi» mənasında işlədirilir.

«*Don*» sözü türk dillərində müxtəlif mənalarda işlənir. Məsələn, qaraqalpaq, noqay, tuva, başqırd, tatar dillərində ton // tun formasında işlənərək «şuba, xalat», turkmən dilində isə *don* «xalat» mənasında işlənir. A. Şerbak bu sözün arxetipini «xalat, paltar» mənasında ton şəklində müəyyən etmişdir» [70, 32-33].

Duvaq – «toya aparılan gəlinin üzünə çəkilən tül örtük» mənasındadır [5,85]. Müasir dilimiz üçün köhnəlmiş hesab edilən bu sözə «Kitabi-Dədə Qorqud» dastanının dilində də rast gəlirik:

Ala gözlü oğlina al *duvaxlu* gəlin aldı [58, 143].

«Dialekt və şivələrdə terminoloji fondun öyrənilməsi termin yaradıcılığı işinə də böyük yardım edir. Çünkü ayrı-ayrı sahələr üzrə terminologiyanın təkmilləşdirilməsi və terminlərin dəqiqləşdirilməsi üçün dialektlərdə zəngin material vardır» [74,5]. «Elmi dildə işlənən terminlərin müəyyən bir hissəsi ümumxalq danişq dilinə, eləcə də dialekt və şivələrə məxsusdur» [79, 35]. Qeyd edək ki, «duvaq» sözü Şəki dialekti, Oğuz şivəsində «duvax» fonetik variantında «qız ərə gedəndən bir neçə gün sonra düzəldilən gelingörmə mərasimi» mənasında işlənir [10, 156]. Eyni zamanda bu söz omonimlik təşkil edərək Ordubad dialektində «düvax» fonetik variantında «pitி бишүрлөн сакси қабин ағзına қоюлан қапақ» mənasını [Çölmeyin düvaxı yoxdur], Qazax dialektində, Tovuz, Bolnisi, Ağdam, Cəbrayıł şivələrində doax // duvax fonetik variantında xəmiri yaymaq üçün istifadə edilən xüsusi dairəvi taxtanı [Duvağı bəri qoy, kündəni yasdılayım] bildirir [9, 195-204].

Xalqın tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı olan geyim adları bədii ədəbiyyatda, eyni zamanda elmi üslubda da həmişə işlənəcəkdir. «Bunlar ona görə mənalıdır ki, əzizdir, uzun ömür-lüdür, əbədidir ki, xalqın mənəvi yaddaşını yaşıdır, onun xarak-terini təqdim edir, mənəvi mədəniyyətini eks etdirir» [69, 284].

4. Bədən üzvlərinin adlarını ifadə edən leksika. Leksikanın qədim layını özündə birləşdirən bu sözlər – terminlər in-san oraqanızminin ayrı-ayrı üzvlərinin adını bildirərək hər biri müstəqil leksik mənaya malik olsalar da, «bunlardan tö-rəyən sözlər də çoxmənalılıq – bu da ən çox metaforalar, me-tonimiyyalar əsasında formallaşır, dildə bir semantik sistem yarada bilir [dağın başı, mizin gözü, mizin ayağı, sözün canı, çayın qolu, yolun ağızı, alnı açıq, alın yazısı, ağızıbir, ağızıboş, ağıziyxarı, ağızı kəsərli, ağızı dualı, ağıziyelli, ağıziyirtiq, çək-mənin burnu, qabırğa söhbəti, dişbatmaz, diz-dizə, dizçök-mə, dodaqaltı, əloyunu, əlaltında, ovuc içi, ovuc-ovuc və s. kimi birləşmələrdə olduğu kimi] və belə törəmə sözlər xalqın tarixi, ənənəsi, təfəkkürü ilə sıx bağlıdır, eksərən milli xarak-ter daşıyır» [66, 81].

N.Xəzri yaradıcılığında insanın bədən üzvlərinin adla-rını bildirən sözlərin-terminlərin hamısına rast gəlirik:

Göz: Bu gün gözlərimə dəydi bir çiçək

Dodaq: Qopdu dodağımdan «gözəldir» sözü [123, 12]

Dil: Mən susdum, qurudu dilim də sanki [123, 128]

Əl: Əlini uzatsan çatar zirvəyə [123, 122]

Qol: Qollarım ulduzla ay arasında

Sinə: Sinəm geniş yoldur,

bilməyən bilsin [123, 116]

Saç: Saçlar ağ xəyaldi

Çiyin: Ciyni uzunu

Üz: Üzündə qırışlar naxış-naxışdır [123, 21]

Ürək: Kim deyər, nədəndir bu ağrı, siz,

Niyə iztirablar keçirir ürək? [123, 13]

Kürək: Ox sancılar dağ vüqarlı

Dəmirgütün kürəyinə [123, 178]

5. Ailə-qohumluq, yaxın münasibətləri bildirən sözlər. Tarixi ibtidai icma quruluşundan başlayan ailə-qohumluq münasibətləri şüurlu cəmiyyətdə həmişə mövcud olub və bu münasibətləri ifadə edən sözlər də bunların özü qədər qədimdir. Orxon-Yenisey abidələrindən başlayaraq qədim türk yazılı abidələrində, «Kitabi-Dədə Qorqud»da bu sözlərə rast gəlinir. Buna əsasən, deyə bilərik ki, bu sözlərin əksəriyyəti türk mənşəli sözlərdir. Azərbaycan ədəbi dilində, dialekt və şivələrdə mövcud olan bu sözlər N.Xəzri əsərlərində də işlənmişdir:

Ata, ana: *Atanı, anamı* itirdik, dözdük [123, 48]

Qardaş: *Qardaşıyam* dərdlilərin

Övlad: *Övladıyam* göyün-yerin [123, 37]

Oğul: İgid *oğul* bəslədim mən,

fərari böyütmədim [123, 92]

Əmi: Burda yaşayırımsı *əmisi* onun [123, 103]

Dost: *Qardaşım, dostları* düşməndən ayır [123, 40]

Xanım, xatın: *Xanımlar, xatinlar* qəmli gəlibdir [121, 191]

Gəlin: Nə orda gözləyən bir *gəlin* durur,

Ər: Nə çarpaz yollarla gələn bir *ər* var [123, 101]

Ailə-qohumluq, yaxın münasibətləri ifadə edən «xatın» sözü türk dillerinin çoxu üçün ümumi olan «xatun» sözünün müəyyən fonetik dəyişikliyə uğramış formasıdır. Bu söz qədim türk yazılı abidələrinin dilində müxtəlif fonetik variantlarda [gatun//xatun//xaun] mövcud olub, xanım, mötəbər qadın mənalarını ifadə etmişdir. Bunu «Gül-Tiginin şərəfinə yazılmış abidə»də də görürük: «Umay təg ögim katun kutına inim Kül tigin er at bultı=Humay kimi qadın anamın şərəfinə kiçik qardaşımı qəhrəman Kül-tigin adı verildi» [87, 230].

M. Kaşgari «Divani lüğət-it-türk» əsərində «xatun» sözünün etimologiyası haqqında məlumat verərkən onun əvvəllər daha dar mənaya malik olub yazılı abidələrdə şahzadələrə,

imperator qız-qadınlarına aid edildiğini göstərir və ilk türk imperatoru Əfrasiyabin bütün qız nəvələrinə verilən ad kimi qeyd edir və yazar. Bu məsəldə də işlənir: «xan işi bolsa, katun işi kalır=xanın işi olanda, xatunun işi təxirə salınır» [51, 407].

«T.Bertaqayev «xatun» sözünün xa+tan hissələrindən ibarət olduğunu göstərir. Qeyd edək ki, bu ilkin məna özünü yalnız müasir türk və qismən də Azərbaycan dilində [xanım-xatın birləşməsində] qoruyub saxlamışdır. Digər türk dillərində isə bu söz qohumluq termini kimi çıxış edib «arvad, qadın» mənalarını ifadə edir» [70, 38].

Bu söz Orxon-Yenisey abidələrində «katun» fonetik variantında «xatın, xaqqanın arvadı» mənasında verilmişdir [78, 367]. «Qədim türk dili lügəti»ndə bu sözün «qatun» fonetik variantında arvad-qadın, xanım mənaları qeyd edilmişdir [78, 438]. E.İ.Əzizov «Azərbaycan dilinin tarixi dialektologyası» əsərində bu sözün Azərbaycan dilinin şivələrində xatun/xatın, arvad, qadın, xanım, əsil nəcabətli, hörmətli, görkəmli qadın məqamlarında işləndiyini yazmışdır [28, 264]. E.İ.Əzizovun dialekt və şivələrdə göstərdiyi mənaları həm də danışq dili üçün səciyyəvidir [çox xanım-xatın qadındır, qızdır]. N.Xəzri poeziyasında da xanım, xatın sözləri qadın, xanım mənalarında işlənmişdir:

*Xanımlar, xatinlar qəmli gəlibdir [121, 191].*

6. Mərasimlə bağlı etnolinqvistik vahidlər. Azərbaycan dilinin lügət tərkibində müşahidə olunan mərasim leksikası daha çox toy və yas mərasimlərini əhatə edir. Bütün dünya xalqlarının həyatında mövcud olan toy mərasimi ən qədim adətlərdən biridir.

«Azərbaycan şifahi xalq ədəbiyyatı Azərbaycan xalqının tarixi ilə üzvi surətdə bağlı olan zəngin mədəniyyət irləridir. Xalqın hiss və duyguları, əmək fəaliyyəti, mədəni-ictimai münasibətləri, həyat tərzi, dünyagörüşü xalq ədəbiyyatında öz əksini tapmışdır» [79,35]. Azərbaycanın qədim toy adət-ənənləri ilə bağlı əhvalat və hadisələrə folklor nümunələrləndən olan nağıllar, əfsanələr, dastanlarda təsadüf edirik. Aydın olur

ki, toy mərasiminin davametmə müddəti toy sahibinin varlı və kasib olması ilə əlaqədar olmuşdur. Belə ki, varlıların toy mərasimi qırx gecə davam etdiyi haldə, kasib ailələrdə bu mərasim üç gündən artıq çəkməzdı. Azərbaycanın toy mərasimləri haqqında ən qədim məlumatın bütün Türk dünyasının möhtəşəm və əzəmətli tarixini, adət-ənənəsini özündə yaşadan, onu bu günümüzə qovuşduran ulu sənət nümunələrindən biri və birincisi olan «Kitabi-Dədə Qorqud» eposunda rast gəlirik.

Bu əsərdə qədim türklərin-oğuzların toy mərasimləri ilə bağlı bir çox adət-ənənələr-oğlanla qızın «beşikkəsmə» ilə nişanlanması, qız evinin buyurduğu «xərc», təzə evlənənlər üçün qurulan «gərdək» və s. indi də qorunub saxlanmaqdadır. Bu adət-ənənə ilə bağlı leksik vahidlər-terminlər N.Xəzri poeziyasında da öz əksini tapmışdır. Məsələn;

Yox onun *mağarı* bu gün olacaq  
Bilirsən necə *toy*, *düyün* olacaq! [121, 192]  
Eva *ağ duvaqlı gəlin* də gəlir [123, 85]  
*Xonçalı* gözəllər  
Qatar - qatardı  
*Yengə* də süzdü  
Çalanlar *şabaşın*  
İçində üzdü  
– Adə, *bəy* oynasın  
Ucuzluq olar! [124, 226]  
Xoş gəldin, *əlləri xinalı gəlin* [124, 237]  
*Nişan* da taxılır  
Nişanə üçün [124, 149]

N.Xəzri yaradıcılığından toy mərasimi ilə bağlı nümunə göstərdiyimiz toy, mağar, düyün, duvaq, gəlin, xonça, yenğə, şabaş, bəy, nişan sözlərindən bəzilərini etimoloji baxımdan təhlil etmək maraqlı olardı.

A.Axundov V.İ.Koduxova istinadən yazır: «Xüsusi etimoloji təhlil etimologiya verməyin üç əsas qaydasına: fonetik əsaslandırma, sözdüzəltmənin motivləşdirilməsi və semantik ehtimala əməl olunmasını tələb edir». Onun fikrincə, «bu və ya digər sözün etimologiyasının fonetik əsaslandırılması bundan ibarətdir ki, müqayisə edilən sözlərin mənşəcə eyniliyi müəyyənləşdirilir, uyğunluqların qanuna uyğunluğu qəbul edilir, bütün fonetik dəyişmələr isə faktlar və analogiyalar vasitəsilə izah edilir» [4, 251].

«Toy» sözünün qədim türk dilində «toplantı», «qurultay» mənasında işləndiyi məlumdur. Bunu M.Kaşgarinin «Divani lüğət-it-türk» əsərindəki «toy» sözünün «ordugah, ordu qərargahı» kimi izahından da görürük. «Bu sözdən çıxış edərək «xan toy» deyilir ki, «xaqanın ordu qurduğu yer» deməkdir» [53, 144]. Buna görə də bu söz müasir mənada mərasimdə iştirakçıların çoxluğu ilə qədim mənaya qovuşur. «Toy» sözünün fel əsasına aid olması və «düyüñ» sözündən törəməsinə dair mülahizələrdə bu sözün formallaşması aşağıdakı istiqamətdə modelləşdirilir: toy>toyun>tuyun>tüyün->düyüñ//düğün [72, 279].

Daha sonra F.Məmmədli fikrinə davam edərək yazır: Bizcə, sözün formallaşmasında tamamilə əksinə bir proses getmişdir. «Toy//doy//döy» [«döymək» mənasında] sözü qəbilə yiğincaqlarına çağırın səslənən alətlərin-nağara, qaval, qavaldaş-döyülməsi ilə bağlı formallaşmış və məna etibarı ilə çağrıış bildirib, həm də bu çağrıışa cəmləşənlərin ümumi məqsədini-toplanmaq məqsədi ifadə etmişdir. Qərb qrupu türk dillərində müasir dövrdə də özünü göstərən t<d ilə formallaşma bu sözün tarixən «döy» kimi yox, «toy» kimi fonetik səslənmə qazanmasını əsaslandırmışdır. «Toy» sözünün bugünkü mərasim mənasının özündə də döy//düyüñ//düyüñ//düğün səs tərkibinin sabitləşdiyini görmək çətin deyildir» [72, 280].

Bu söz həm də toplantının özünü ifadə edən ad kimi də işlək olmuşdur. «Kitabi-Dədə Qorqud» dastanlarında aktual olan «toy», «ulu toy» sözləri «toplantı», «böyük yiğincaq» [zi-

yafət] mənalarını ifadə etməklə yanaşı, həm də «toy» [evlənmə mərasiminin adı] mənasında işlənmişdir. Bir sıra boylarda «toy» mənasına «evərmə»//«evlənmə», «toy»//«düyün» sözlərində paralellik də müşahidə olunur. «Toy»un «döy» mənəsi Azərbaycan dilində «dög», «dögün»// «düğün»// «düyüñ»// «düyül» fonetik sabitləşməsi ilə nəticələnmişdir. Beləliklə, toy//döy variantlarının eyni mənalı fellər kimi «düyün» adının sabitləşməsindəki rolu bərabər səviyyəli olmuşdur.

«Toy» və «düyün» sözlərinin bir kökdən əmələ gələrək onların formallaşma istiqamətini V. Aslanov belə göstərir: toy>toyun>tuyun>tügün>düyün//dükün [72, 293].

Qeyd edək ki, bu sözdəki t<d, y<g, y<ü fonetik əvəzləmə türk dillərinin ümumi qanuna uyğunluqlarından irəli gəlir.

Azərbaycan dilində «toy» sözünün ilkin məna variantlarından biri olan «şənlik, ziyafət» mənəsi müasir dilimizdə məhdudlaşmışdır. Ümumən «şənlik, ziyafət» mənəsi yalnız «nikahın qeydə alınması ilə əlaqədar keçirilən təntənəli mərasim» mənəsi ilə əvəz olunmuşdur [5, 411].

N.Xəzri əsərlərində bir kontekst daxilində «toy» sözünün sinonimi kimi «mağar» sözü də işlənmişdir:

Yox onun *mağarı* bu gün olacaq  
Bilirsən necə *toy*, *düyün* olacaq! [121, 192].

Azərbaycan ədəbi dilində bu söz «müxtəlif məclislər üçün qurulan iri çadır» anlayışı ifadə edir. Lakin buna baxmayaraq, «mağar» sözü Qazax dialekti və Ağdaş şivəsində «toy məclisi» mənasında [Bizim kətdə mağar olajax] işlənir [9, 313]. Bu mənada termin səciyyəli dialekt sözləri ədəbi dilə keçərək lügət tərkibinin zənginləşməsində əvəzsiz bir mənbə rolunu oynayır.

Mərasim leksikasının digər bir qismini yas mərasimi ilə bağlı etnolinqvistik vahidlər təşkil edir. Çünkü dünya yaranandan «olum və ölüm-bəşər nəslinin davamiyyət zəncirinin əvvəli və sonu olduğundan dil bu iki nöqtə arasında forma-

laşış inkişaf etdikcə başlanğıc və son nöqtələrinin sevinc və kədər notlarında kodlaşan dil işarələrinə, onların ifadə etdiyi informasiya tutumuna daim həssas olmuşdur. Elə buna görə də bir xalqın etnik tərkibində qovuşmuş müxtəlif qruplar bu qəbildən olan leksik vahidləri sinonimik dubletlər şəklində qat-qat toplayaraq, bir nəsildən o birinə ötürür» [72, 295].

Azərbaycan dilinin leksik layında yas mərasimini ifadə edən söz işarələrinin tarixi çox qədimdir. İslamdan əvvəl Azərbaycanda mövcud olmuş Zərdüşt dininin qanunları yazılan «Avesta»da mətnlər olum-ölüm, işıq-qaranlıq formasında Hörmüz və Əhrimən arasındakı əbədi və əzəli ziddiyyətləri əks etdirən dil işarələri ilə zəngindir. Bu işarələr özünün terminoloji mahiyyəti ilə substrat əhəmiyyəti daşıdığından mənsub olduğu dövrün dil səviyyəsində qorunub saxlanmışdır.

Azərbaycan xalqının qədim həyat tərzinin əks olunduğu «Kitabi-Dədə Qorqud» dastanında yas mərasimi ilə bağlı olan detallara rast gəlirik: Beyrəgin babasına-anasına xəbər aldı. Ağ evi-eşigində şivən qopdı. Qaza bənzər qızı-gəlini ağ çıqardı, qara geydi. Ağ-boz atının quyruğını kəsdilər. Qırqəlli yigit qara geyüb-gög sarındılar. Qazan bəğə gəldilər, sıriqların yerə urdilar. «Beyrək!» deyü çoq ağladılar [58, 168].

Beyrəyin Aruz tərəfindən öldürülməsi təsvir olunan bu epizodda yaxın adamların ağlaması, «ağ çıxarıb, qara geyinməsi», ağı deməsi müasir yas mərasimi ünsürlərinin tarixi faktlarıdır. Tarixi keçmişimizlə bu günümüz arasında vəhdət təşkil edən bu faktlar günümüzə qədər gəlib çatmış, hətta bu gün də çox cavankən əzizini itirmiş yaxınları ən azı bir il qırımızı paltar geyməz, hətta qara geyməklə onu tanıyan və tanımayanlar tərəfindən qəmə, kədərə tuş gələn bir şəxs kimi özünü göstərir.

Azərbaycan xalqının yas mərasimi ilə bağlı olan sözləri çox qədim tariximizdən, məişətimizdən, adət-ənənəmizdən xəbər verir. Buna görə də Azərbaycan dilinin leksik fondunda olduğu kimi, N.Xəzrinin əsərlərində işlənmiş məzar//qəbir, baş

daşı, yas//matəm, tabut, kəfən, meyit, ağı, ölmək və s. söz və ifadələrin mənşeyinin, kökünün, dildə istifadə məqamlarının araşdırılması dilin həm üslubi, həm tarixi, həm də müasir baxımdan öyrənilməsi üçün vacib və faydalıdır.

Bəyaz *kəfən* biçər buludlar mənə [123,167].

«Kəfən» – ərəb mənşeli söz olub, ölüünük bütünləşdirilən üçün ağ və ya bezdir. Kəfən ağ parçadan hazırlanır. Keçmişdə bu parçanı yaşılı qadınlar cehiz sandığında gəlinlik illərindən qoruyub saxlayırdılar. Müasir dövrümüzdə bu işi məscidlər həyata keçirirlər. Lakin ucqar dağ kəndlərində köhnə qayda qüvvədədir. Ölüünük dəfn olunması üçün vacib detallardan olan «kəfən» canlı danişiq dilində «beş arşın bez», «beş arşın ağ» kimi ifadələrdə frazeoloji məna çalarlığı kəsb edir. «Kəfən» sözü Azərbaycan dilinə islam dini yaranandan sonra daxil olmuşdur.

Ölməz klassiklərimiz bədii əsərlərində tarixi qaynaqlardan qopub gələn bu ənənəni saxlamış, şahlar tərəfindən ağır cəzaya layiq görülen insanlar şah hüzuruna gedərkən öz kəfənlərini də boynuna taxıb getmişlər. N.Gəncəvinin «Sirlər xəzinəsi», «Xosrov və Şirin» əsərlərində belə detallara rast gəlmək olur. Atası Hörmüz tərəfindən cəzalandırılan Xosrov özü ilə kəfənini götürüb atasının hüzuruna gedir.

N.Xəzrinin əsərlərinin dilində «gor» sözünün sinonimi olan «qəbir», «məzar» sözləri də işlənir:

Dövrəsi ot basmış *məzar* yetimdir [123, 48].

Yadlar bu torpaqda

*qəbir* tapdılar [123, 55].

«Qəbir» ərəb mənşeli söz olub, ölüləri basdırmaq üçün qazılmış quyu, çuxur, gor, məzar mənasını bildirir» [5, 199]. Bu sözün «qəb» hissəciyinin türk mənşəli «qab», «küp» sözləri ilə fonetik cəhətdən bir-birinə oxşaması sözlərin eyni mənşədən, kökdən yaranması fikrini yaradır. Çünkü bu sözlər arasında olan semantik yaxınlıq, yəni sözün ifadə etdiyi məna da

[bir şeyin saxlanması və ya qoyulması üçün bağlı yer] fikrimizi bir daha əsaslandırır.

«Ərəb dilində və qədim türk dillərində sait səslərin qrafik işarələrinin yazıda əks olunmadığını nəzərə alsaq, onda bu sözlər arasındaki fonetik yaxınlığı fərqləndirən səbəblər də aydınlaşar. Müqayisə üçün: qb//qp//kp samit uyğunluğunda q-k, b-p səs qarşılıqları əslində eyni səsin kar və cingiltili səslənməsindən başqa bir şey deyildir. Maraqlı cəhət burasındadır ki, Azərbaycan ərazisində hələ III-IV minilliklərdə ölüllər xüsusi hazırlanmış küplərdə basdırılmışdır. Küplərin qəbir funksiyası bu sözün ilkin semantikasını da bu istiqamətdə sabitləşdirmişdir. Belə olduqda qəbir mənası daşıyan «küp» sözündə sonrakı inkişaf kp//qp//qb kimi, son mərhələdə «qəb»//«qəbir» sözünü formalasdırmışdır. «Qb» ərəb dili daxili fleksiyasında «qəbr», «qübr» kimi zühur etmişdir» [72, 304].

«Məzar» ərəb mənşəli sözdür. Ərəb dilində bu sözün iki mənası vardır: 1. Qəbir. 2. Ziyarətgah, ziyarət yeri [17, 133].

Bu söz müasir Azərbaycan dilində birinci mənada işlənir. Lakin bu sözün ikinci mənası ilə də bağlı ənənə bu gün də öz aktuallığı ilə seçilir. Belə ki, milli-dini bayramlar ərəfəsində – əziz günlərdə dünyasını dəyişən yaxınlarının məzarını ziyarətə gedən insanlar «qəbir üstə gedirik» ifadəsini məzarı ziyarət etmək mənasında işlədirlər.

Yas mərasimlərinin predmetinə daxil olan sözlər içərisində «meyit» sözünü də qeyd etmək lazımdır:

*Meyitlərdən* dağ ucaldı,  
Salur qazan [121, 184].

Əslində bu sözün ifadə etdiyi anlayış yas mərasiminin başlanması üçün əsas amildir. «Meyit» ərəb mənşəli sözdür, «cənazə, ölü, nəş» mənalarını bildirir [5, 243]. Yas mərasimini aid olan dil vahidlərindən biri də «tabut» sözüdür. «Tabut» ərəb mənşəli olub, «cənazəni qoymaq» üçün qutu; meyit qutusu» mənasındadır [5, 387].

O günəş ürəkli igid oğlanın  
*Tabutu* üstündə Günəş gedirdi [123, 80]

Yas mərasiminin sonrakı mərhələsinə aid olan dil vahidlərindən biri də «baş daşı» sözüdür. «Daş» sözü ilə əlaqələnən bu ifadənin bildirdiyi əşyanın islamda rolü birmənalı deyildir. Belə ki, islam dini qaydalarına görə müsəlman qəbri torpaqla eyni səviyyədə olmalı, qəbir tədricən itib-getməlidir. Lakin bu qaydaların pozulma halları müsəlman xalqları içərisində, xüsusən də Şimal və Şimal-Qərb ölkələrində zaman keçdikcə özünü daha qabarlıq göstərir. Qəbrin baş tərəfində qoyulan daş özünün tarixən kəsb etdiyi mənasını indi itirmişdir. Qədim türk adətlərinə görə dəfn olunmuş adamın baş tərəfində dirilik rəmzi olan su ilə dolu cam qoyulur. Bu adət-ənənə indi də qorunub saxlanır.

Müasir dövrdə müsəlman türklərinin məzarı üzərində ucaldılan baş daşı və abidələri dünyasını dəyişmiş adamın ruhunun rahatlığı və gələcəkdə diriləcəyinə inam simvolu kimi qəbul etmək düzgün olmazdı. Çünkü bu semantika müasir dövrümüz üçün arxaikləşmişdir. Qəbirüstü abidələrin indiki kəsb etdiyi məna sağ qalan qohum və övladların mərhumun xatırəsinə ehtiram əlamətidir. Amma əslində baş daşı dəfn olunmuş adamın adı, soyadı, doğum və ölüm tarixləri yazılımaqla müəyyən bir dövr üçün tanınma, itib-getmənin qarşısının alınması məqsədini daşmışdır. Məhz bu semantikanı N.Xəzri bədiiləşdirərək öz yaradıcılığında üslubi məqsədlə istifadə etmişdir.

Deyirəm o, ölü  
Şeirlərimə,  
Qoy bir poemam da  
*Baş daşı* olsun ! [123, 230]

«Yas» ərəb mənşəli söz olub, «ölən adam üçün ağlaşma, matəm» mənalarını ifadə edir:

Gəl, düşmən,  
yasını görəcək aləm [123, 55].  
Gəl ey səhər, keç ey zülmət,  
sus ey matəm [121, 178].

«Yas» sözü semantik cəhətdən çoxşaxəli olduğu üçün Azərbaycan dilində müxtəlif istiqamətlə məna strukturlarında işlənmişdir: «Yas içində olmaq», «yasa batmaq», «yas tutmaq», «yas saxlamaq», «yasdan çıxmaq» kimi ifadələr yalnız ölümlə bağlı deyil, həm də digər məqamlarla bağlı psixoloji vəziyyətləri də ifadə edir [kədərli olmaq, pərt olmaq, başqalarının uğurlarına paxilliq etmək və s.].

«Ağı» – türk mənşəli söz olub, «yas mərasimi, yas mərasimində oxunan bayatı» mənasını bildirir:

Dedi göylər də *ağı*,  
Rəngi rəngə qatdılard [123, 101].

Orxon-Yenisey abidələrində isə «ağı» sözü «bəxşış, hədiyyə, xəzinə, sərvət» mənasında işlənmişdir [78, 345]. Bu sözün kökü uyğur dilində «göz yaşı» mənasında işlənən «ak» sözündəndir [110, 86-87]. «Ağı», «ağlamaq» sözlərinin «ak» kökündən yaranması ilə bağlı mülahizələrdə tədqiqatçılar arasında fikir ayrılığı yoxdur [44, 39].

«Ağı» sözü semantikasına görə omonimik məna kəsb edir. Müqayisə üçün «ağı»-yas mərasimində oxunan bayatı, «ağı»-zəhər, acı və s. [5, 16].

Bu sözün ikinci mənası müasir dilimiz üçün köhnəlmiş hesab edilir. Çünkü bu söz «ağ» sözü ilə əvəz olunmuşdur. Lakin buna baxmayaraq, omonim söz olan «ağı» sözünün ifadə etdiyi ayrı-ayrı mənaları arasında bir semantik yaxınlıq da vardır. «Sözlərin semantik yaxınlaşmaları onların semantik inkişafının qanuna uyğunluqları sayəsində mümkün olur və bunlar eyni bir semantik [izosemantik] sıraya aid olunur» [4, 251-252]. Belə ki, istər müasir dilimizdə, istərsə də klassik

ədəbi dilimizdə «ağrı demək» – «ağrılamaq» fonetik tərkibində həm «dərdə şərik olmaq», həm də «ölünü oxşamaq» mənalarında işlənmişdir. «Ağrı»nın «acı» və «ağrı» informasiya hadisəsinin [ölümün] doğurduğu emosional vəziyyətlə bağlı olub, hər iki istiqamətdə sözün canına hopmuşdur» [72, 316].

Qeyd edək ki, qədim türklərdə ölüyü oxşamaq üçün xüsusi ağrı deyənlər dəvət olunar və ya vəfat etmişin yaxın qadın qohumları mərhumun yüksək insani keyfiyyətlərindən, yaxşı əməllərindən bəhs edən ağilar deyərdilər.

7. Musiqi və musiqi alətlərinin adları. Azərbaycan xalqının qədim musiqi alətləri içərisində qopuz və sazin özünəməxsus yeri vardır. «Tarixi materiallardan aydın olur ki, aşığınbabası ozan olduğu kimi, sazin da ulusu qopuz olmuşdur» [20, 182]. Bunu xalqımızın möhtəşəm abidəsi olan «Kitabi-Dədə Qorqud» dastanında da görürük. «Kitabi-Dədə Qorqud» boyları həmçinin o zamankı musiqi sənətinin inkişaf səviyyəsi, ictimai vəzifələri və təsir qüvvəsi haqqında da müəyyən təsəvvürlər oyadır, qədim çalğı alətlərinin, musiqi ilə bağlı maraqlı ifadə və deyimləri canlı şəkildə eks etdirir» [43, 160]. Qəhrəmanlıq eposu olan «Kitabi-Dədə Qorqud» tariximizin, milli mədəniyyətimizin, incəsənətimizin, xalqımızın etnoqrafiyasının öyrənilməsində möhtəşəm bir abidədir. Burada musiqişunaslıq terminləri də öz qədimliyi, milliliyi ilə nəzər diqqəti cəlb edir. «Dədə Qorqud» dastanı sanki musiqi ilə yoğrulub, musiqi onun hər sətrinə, hər misrasına qonub» [84, 152].

«Kitabi-Dədə Qorqud»un musiqi dünyası qopuz çalğı aləti ilə bağlıdır. Çünkü qopuz oğuz ozanlarının əsas musiqi aləti olmuşdur. Qopuz Orta Asiya türklərində və qədim Azərbaycanda işlədilmiş saza bənzər musiqi alətidir. Qopuz şənliklərdə çalıb-oxumaq üçün istifadə olunan əsas çalğı alətidir» [59, 64]. «Ozanlar ozanı Dədə qorqud gəldi, sədəfli qopuzunu sinəsinə basıb, igidə belə ad qoydu» [12, 547]. «Dədə Qorqud özü əlində qopuz Xəzər dənizindən Qara dənizə qədər bütün Oğuz elini gəzmiş, qopuzunu çalmış, musiqisini səsləndirmiş, oğuz ığidlərinə öyünd-nəsihət vermiş, gənclərə etdikləri əməllərinə, göstərdiyi şücaətlərinə görə ad

qoymuşdur. Dədə Qorqud qopuzu oğuz igidlərinin arasında müqəddəslik rəmzinə çevrilmişdi. Oğuz igidləri hətta düşmənin əlində qopuz görəndə, ona yaxın durmurdu, onu öldürmürdülər» [84,151]. Bu qədər ulu və möhtəşəm olan «Kitabi-Dədə Qorqud»a N.Xəzri də öz yaradıcılığında müraciət etmişdir. Bu haqda B.Budaqov yazır: «N.Xəzri görüşlərimizdən birində dedi ki, biz keçmişə – tarixə qayıtmalıyıq. Biz tarixi bu günə gətirməli və müasir düşüncə tərzimizdən ona baxmalıyıq. Bu səbəbdən də Nəbi Xəzri «Torpağa sanctimiş qılinc» və «Burla Xatun» pyeslərini on üç əsr bundan öncədən bu günə – XX əsrin ikinci yarısına köçürmüştür» [19,6-7]. Bu əsərləri yazımaqla N.Xəzri tariximizin ən şanlı səhifələrini bu günümüzə gətirərək öz yaradıcılığını daha da tamlasdırmış və ona yeni həyat, yeni ruh vermişdir. Sözsüz ki, bu mövzuya müraciət edən Nəbi Xəzri yaradıcılığında Dədə Qorqud qəlbinin istək və arzularını ipək tellərilə xalqa çatdırıran qopuz musiqi alətinin də adına rast gəlirik:

Səninki qılincdır-mənimki *qopuz!* [121, 120]

Nümunə gətirdiyimiz bu misalda bir daha aydın olur ki, qopuz oğuz igidləri üçün təkcə musiqi aləti deyil, həm də onların «mənəvi silah»ıdır.

«Qopuz bir çox xalqların musiqisində indi də mövcuddur, onun müxtəlif növləri yaşayır, səslənir. Bizzət daha sonralar aşıqların əsas aləti olan saz onu əvəz etmişdir» [84, 156]. Bu mənada T.Bünyadov yazır: «Ozanın aşıqla qaynayıb-qarışması, qopuzun da saza qovuşmasıdır. Aşığın sələfi ozan, sazin sələfi qopuzdur. Qopuzla saz arasında nə yargan var, nə də uçurum. Bir-birinə cığır, keçid, körpü olan qopuzla saz bir-birinin inkarı yox, təsdiqi, təntənəsidir. Tamlığın, bütövlüyün cəmidi. Qopuz özüldü, başlanğıcdı, saz yetkinlik dövründür. Qopuz yaradandı, saz yaranandı, ərsəyə gətirəndir. Biri ömrün qürub çağrı, biri oğlanlıq, ərgənlik dəmi. Qopuz müdrik, ulu, saz onun uğurlu yolu, ümidi, taleyi. Qopuz anadı, saz

analar anası. Qopuz sirli-sehrli hikmətdi, saz hikmətlər hikməti. Qopuz dünya, saz dünyalar dünyası.

Sazın tarixi təxminən aşağıdakı tarixi ilə bir dövrlə səsləşir. Sazın hərfi mənası sazlamaq, irahlamaq, nizamlamaq, qurmaqdır» [20, 184].

Ney. XVII əsrədə Azərbaycanda işlədilən nəfəsli musiqi alətləri içərisində neyin də adı çəkilir.

Orta əsrlərin bir sıra başqa şairləri də neyə müraciət etmiş, zərif, kövrək səsindən təsirlənmişlər. Cəlaləddin Rumi öz məsnəvisinin müqəddiməsində yazır: «Neyi eşit, gör nədən hekayət edir və ayrılıqdan necə şikayət edir.

Xalq arasında bəzən şümşad adlanan ney XIX–XX əsrlərdə də səslənmişdir» [20, 234-235].

Özündən əvvəlki sələfləri – Ə.Xaqani, İ.Nəsimi, M. Füzuli, S.Təbrizi, Q.Təbrizi kimi N.Xəzri də öz yaradıcılığında neyi özünəməxsus bir ustalıqla dilləndirir. O, aşiqin eşq atəşindən odlu köynək geyinərək ney tək nalə çəkib, fəryad qopardığını, ürək yaxlığıni söyləyir:

Odlu köynək geyib eşq atəşindən  
Ney tək ürək yaxır nalələrilə [123, 29]

Zurna, balaban. Xalqımızın ruhunu, estetik zövqünü oxşayan zurna və balaban hələ qədim zamanlardan Azərbaycanda geniş yayılmış nəfəslə çalınan musiqi alətləridir. «Zurna» sözü «Kitabi-Dədə Qorqud» dastanında «sirna» şəklində işlənmişdir. Bu da onu göstərir ki, «sirna» – «zurna» sözünün qədim fonetik şəklidir.

M.Fasmer «zurna» sözünün fars mənşəli olduğunu göstərir. O, bu fikirdədir ki, ilkin forması «surna» kimi olan bu söz sur [toy, qonaqlıq] və nay // ney [tütək] tərkibində müxtəlif mənali iki sözün birləşməsindən əmələ gəlmışdır [72, 293]. Həm «zurna», həm də «balaban» sözləri N.Xəzri yaradıcılığında işlənmişdir.

*Zurna cəngi vursun [124, 226]*

Dinir asta-asta

yasti balaban... [124, 236]

XVII əsrin türk səyyahı Övliyya Çələbi «Pəyahətnamə» əsərində balaban, ney, zurna və başqa musiqi alətlərindən Azərbaycanda geniş istifadə edildiyindən xəbər verir. Həmin dövrdə Azərbaycanda olmuş alman alimi Adam Oleari və Hollandiya səyyahı Jan Streys nəfəslə musiqi alətlərinin adını çəkərək, bu alətlərdən el şənliklərində istifadə olunduğunu qeyd edirlər [20, 237].

Təbil. Azərbaycanda qədim dövrdən zərb musiqi alətlərindən təbil, qavaldaşdan da istifadə olunmuşdur. Təxminən XIX əsrin ikinci yarısından tədricən aradan çıxmağa başlayan təbil zərb musiqi aləti arasıkəsilməyən orta əsr feodal mühəribələri, daxili çarışma və vuruşmalar zamanı fəşən qoparmışdır. Bu alətin vahiməli gur səsini eşidənlərin qəlbi titrəmiş, gözləri yaşarmış, tükləri ürpəşmişdir. Onun üsyankar səsində qanlı-qadali qırğınlar, düşmən hücumlarının fəlakəti, qana qərq olmuş insanların əzabları duyulur. Təbilin səsində eyni zamanda xəbərverici, səfərbəredici sədalar, cəngavər nərəsi eşidilir [20, 246].

Hər vaxt toy-bayramda dinən *qavaldaş*,  
Ölüm *təbilinə* çevrilisin bu gün [121, 187]

Gördüyümüz kimi, N.Xəzri yaradıcılığında təbillə yanaşı, qavaldaş da öz əksini tapmışdır. Qavaldaşın oynaq səsi dalğa-dalğa havalanıb könülləri oxşayır, arzuları qanadlandırır.

Kaman. Şərq aləmində hələ erkən orta əsrlərdə kaman musiqi aləti mövcud olmuşdur. Bu ada N.Gəncəvinin poemalarında, özbək şairi Ə.Nəvainin, M.Füzulinin, Fədainin «Bəxtiyarnamə» əsərində, B.Vahabzadənin poeziyasında rast gəlinir.

Müdrik babalarımız kamani necə də düzgün səciyyələndirmişlər: «Kamanın iniltisini eşidirəm. Düşünürəm, nədir bu

nalə? Kimsəsiz yetimin ürəyinin siziltisimi, yeganə övladını itirən bir ananın acı fəryadımı, nakam aşiqin ürəkləri parçalayan harayımı, qurbanlıdə can verən bir qəlbin son hicqirtisi, son bayatisımı?! Nə üçün kaman ürəklərə belə qənim kəsilib? Niyə o, bizi bu qədər yandırır, göynədir? Kamanın kövrək sədasını eşidir, öz-özümə deyirəm: «De, niyə dolmusan, niyə bulanmışan, nədən alışmışan, nədən yanmışan? Harda qanadlanıb havalanmışan, yoxsa vurulmuşan, yaralanmışan?» [20,224]. Məhz N.Xəzri də kamanın ah-naləsinə, iniltisinə tab gətirə bilmədiyi üçün yazır:

Nur olsaydım qopub uzaq üfüqdən,  
Deməzdim ki, *kaman* kimi səslənim [123, 85]

Tar. Şərq aləmində geniş yayılan tarın Azərbaycanın Qəbələ, Bərdə, Gəncə, Naxçıvan, Beyləqan və başqa orta əsr şəhərlərində incəsənət və mədəniyyətin inkişaf etdiyi bir dövrdə səsləndiyini ehtimal etmək olar.

Mirzə İbrahimov Üzeyir Hacıbəyovun ölməz musiqi xəzinəsindən söhbət açaraq yazır: «Üzeyir Hacıbəyov tarı niyə müdafiə edirdi? Çünkü tar bizim xalq arasında ən çox yılmış, xalqın üzündə yaşayan çox zəngin və qiymətli musiqi alətidir. Tarsız-inqlaba qədərki ağır şəraitdə xalqımızın klassik musiqisi və el havalarının əsrlər uzunu yaşayıb qalmasını, inkişafını, öz təkrarolunmaz gözəlliyyini saxlamasını təsəvvür etmək belə mümkün deyil. Üzeyir Hacıbəyov tarı müdafiə etməklə zəngin xəzinə olan Azərbaycan xalq musiqisini müdafiə edirdi» [20, 214].

Tar fars sözüdür. Mənası «incə tel, nazik sim, zərif sap» deməkdir. Görünür, ikisimli «dütar» və üçsimli «setar» tarın ulu sələfləri olmuşlar. Simli musiqi aləti tarın tarixi qədimdir.

XIX–XX əsrlərdə tarın təkmilləşməsi və inkişafi müğamların geniş yayılmasında müstəsna əhəmiyyət kəsb etmişdir. «Tar... Şərq musiqi təhsilini genişləndirə bilən alətdən ən qiymətlisi, ən mühümüdür... Musiqi məktəbi tara yalnız elmi

cəhətdən yanaşır və onu Şərq musiqisinin əsası olan muğamatın kəşf və şərhi üçün elmi bir alət sıfəti ilə öz programına daxil edir» [85,414]. Ona görə də təkmilləşdirilən tarın mügamlarımıza təsiri inkaredilməz həqiqətdir. «Həqiqətən də bu təkraredilməz musiqi incilərini tarda dinlədikcə onda xeyir-xahlıq, uzaqgörənlilik, insan pərvərlilik, bəşərilik, müdriklik, mərdanəlik simfoniyası eşidirsən. Eyni zamanda insan ehtirası, insan düşüncəsi, insan fəryadı, insan üsyankarlığı daha da çuqlaşaraq, bütün əzəmət və vüqarı ilə göylərə qalxır, ərşə dayanır» [20, 220].

Azərbaycan ədəbiyyatında da tar musiqi alətinin adına az da olsa, Nizaminin, Füzulinin əsərlərində rast gəlirik. Üzeyir Hacıbəyov yazırıdı: «Mənim vəzifəm ancaq Füzuli poemasının sözlərinə forma və məzmunca zəngin, rəngarəng mügamlardan musiqi seçmək, hadisələrin dramatik planını işləyib hazırlamaq idि» [85,366]. Qeyd edək ki, N.Xəzri Azərbaycan muğamının beşiyi sayılan Şuşanın düşmən tapdağı altında olmasına təəssüflənərək öz yaradıcılığında bu dərdə, itkiyə acıyarraq yazmışdır:

Susubdur «Şikəstə»,  
dinmir *tar* simi  
Burdan «Muğamat» da didərgin düşüb [123, 112].

Beləliklə, həmişə olduğu kimi, bu gün Azərbaycanda tar çalınır, muğam eşidilir, musiqi sədaları bir qəlbəndən min qəlbə girərək könülləri fəth edir. O, qalib gəlir, sərhədləri keçərək qitələrdən-qitələri dolaşır.

Yallı, N.Xəzri əsərlərinin dilində musiqi, musiqi alətlərinin adları ilə yanaşı, musiqinin ayrılmaz tərkib hissəsi olan rəqs adlarına da rast gəlinir. Hələ ibtidai icma quruluşu dövründə Azərbaycan ərazisində yaşayan müxtəlif qəbilə üzvləri ova çıxdıqları zaman əl çala-çala, ya da ağac və daşları bir-birinə vuraraq rəqs edirdilər. Buradakı qaya rəsmləri, zəngin incəsənət irlərimizlə yanaşı, musiqi və rəqs mədəniyyətimizin

inkışaf tarixini öyrənmək üçün də böyük əhəmiyyətə malikdir. Qobustanda iri qaya üzərindəki «Yallı»nın təsviri çox təsirlidir. Deməli, xalqımızın rəqsı kimi indi də qalmaqdə olan «Yallı»nın tarixi çox uzaq əsrlərlə bağlıdır.

Ə.Bədəlbəyli «Yallı» oynuna yüksək qiymət verərək yazar: «Burada çox intişar edən «Yallı» forması bütün bir elin, bir obanın kollektiv surətdə öz sevinc duyğularını, bacarıq və istedadını təmsil edən əzəmətli bir yaradıcılığın parlaq təzahürüdür» [20, 255].

«Yallı» çeviklik, mətanət və zəhmət tələb edir, xalqımızın ən kütləvi oyunlarından sayılır:

Cavanlar əl-ələ  
Yallı gedirdi [124, 226].

8. Zərgərlik leksikası və qiymətli daşların adını bildirən termin səciyyəli sözlər. Metalışləmə sənətinin əsas sahələrindən hesab edilən zərgərlik qızıl və gümüşün istehsalı tam mənimsənilidikdən sonra müstəqil sənət sahəsi kimi meydana gəlmişdir. «Xalqımızın mədəniyyət tarixini, onun estetik görüşlərini əks etdirən Azərbaycan zərgərliyi zaman-zaman gelişərək özünəməssus ənənələrini nəsildən-nəslə ötürmiş, əmanəmizə qədər uzun bir inkışaf yolu keçmişdir» [33,11]. «Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində müxtəlif tarixi dövrlərə aid zərgərlik məməlatları əldə olunmuşdur. Təkcə bunu qeyd etmək lazımdır ki, «Azərbaycanda arxeoloji qazıntılardan tapılmış qızıl və gümüş əşyaların kataloqu»nda onlarla zinət əşyasının adı çəkilir və onlar bizim eradan əvvəlki yüzilliklərə aid edilir» [32, 132]. Bütün bunlar Azərbaycan dilini zərgərlik leksik vahidləri ilə zənginləşdirir. «İstehsalın digər sahələrində fərqli olaraq, metalışləmə xalqın maddi həyatı ilə yanaşı, həm də onun tarixini, məişətini, ən başlıcası isə estetik təfəkkürünü əks etdirir. Dilin də təfəkkür qədər qədim olduğunu nəzərə almaqla belə nəticəyə gəlmək olar ki, metalışləmə ilə bağlı peşə-sənət leksikasının yaranması da estetik təfəkkürün formallaşması ilə bir dövrə təsadüf edir. Bu o deməkdir ki, Azə-

baycan xalqının estetik təfəkkürü nə qədər qədimdirse, onun metal emalı ilə bağlı leksikasının tarixi də bir o qədər qədimlərə gedib çıxır. Bu nəticə həm də onunla təsdiqlənir ki, Azərbaycan dilində yaranmış metalışləmə leksikası, o sıradan zərgərlik leksikası əsas etibarı ilə sinxron kəsikdə kök və şəkilçiə bölünə bilməyən vahidlərdən ibarətdir. Nəzərə almaq lazımdır ki, kökə şəkilçi qoşulması prosesi türk dillərinin, həmçinin Azərbaycan dilinin iltisaqılık dövrü ilə bağlıdır. İltisaqılıyın ilkin mərhələsində kökə qoşulan şəkilçilər kökün mənasının itməsinə və sözün şəkilçi ilə bir vahid təşkil etməsinə çox böyük təsir göstərmişdir. Odur ki, müasir dövrdə sırğa, dəmir, gümüş, bilərzik, altun kimi sözlərin kök-şəkilçi hüdudu-nu və funksiyasını müəyyən etmək çox çətindir. Lakin iltisaqılıyın sonrakı mərhələsində köklə şəkilçi sərhədi müəyyən olunmuşdur. Buradan belə nəticəyə gəlmək olar ki, metalışləmə ilə bağlı leksikanın yaranma tarixi daha çox dilin iltisaqılık dövrünə təsadüf edir. Bu dövrü isə indi konkret tarixlə göstərmək mümkün deyildir. Bununla belə, ilk yazılı nümunələrimiz iltisaqi dil quruluşunu eks etdirdiyindən belə qənaətə gəlmək olar ki, həmin proses eramızdan çox-çox əvvəlki minilliliklərə bağlıdır» [33,27-28].

Azərbaycan dilində müxtəlif və rəngarəng sözləri əhatə edən zərgərlik leksikası N.Xəzri yaradıcılığında özünün həm leksik-semantik, həm də poetik ifadəsini tapmışdır. Məsələn;

Sanki *büllur* axan sudur zəriflik  
Göydən Günəş çıxır, ümməndansa *dürr* [123, 32]  
Ürəklərə *qızıl* körpü sən atdın ki,  
O körpündən qəhrəmanlıq keçsin gərək! [123, 33]  
Kimsə *altun* sarayda,  
Kimsə uçuq daxmada [123, 56]  
Dəryalardan çıxan,  
*Mirvari* kimi [123, 65]  
Bax, qonşun daş əkib  
*Almas* bitirir [123, 69]  
Bu oğru tək qəsd deyil  
*Qızıl-gümüş* taclara? [123, 236]

Beləliklə,N.Xəzri həm ədəbi dilimizdə,həm də dialekt və şivələrimizdə mövcud olan termin səciyyəli sözləri əsərlərində işlədərək hər bir oxucuya aydın olmayan, lakin dilimizin tərkib hissəsini təşkil edən dialektizmlərlə onları tanış etməklə eyni zamanda yazılı şəkildə də təsbit etmişdir.

### **Dialektizmlər**

Ədəbi dilin lügət tərkibinin zənginləşməsi mənbələrin-dən biri də dialekt leksikasıdır. «Dialektlər ədəbi dilin maddi əsasıdır, onun qida mənbəyidir, dil sistemi həlqəsindən kənar-da deyildir» [45,187]. «Dialektlər xalqın təbii danışq dili, bir növ dilin etnoqrafiyasıdır. Biz dialektləri öyrəndikcə xalqı və onun tarixini öyrənmiş oluruq» [29,116].

Dialekt sözləri ədəbi dil normalarına tabe olmayan, mü-əyyən ərazidə yaşayan əhalinin yerli danışq dilində istifadə et-dikləri leksik vahidlərdir.Bu vahidlərin mövcud olması dialekt və ədəbi dildə olan sözlər arasında sərhədin tam sabitləşmədiyini göstərir. V.V.Vinoqradov ədəbi dillə dialektlərin qarşı-lıqlı əlaqəsindən bəhs edərək yazır: «Bizdə hələ şivə sözləri ilə ədəbi dil sözlərinin sərhəddi az öyrənilmişdir. Ümumxalq, canlı danışq dili sözlərinin ədəbi dilə keçməsi yolları hələlik müəy-yənləşdirilməmişdir» [93, 214]. T.C.Koqotovka da təxminən eyni fikri təsdiqləyərək yazır:«Canlı danışq dili və dialekt sözlərinin işlənmə sərhədləri hələ kifayət qədər öyrənilməmişdir» [106,224]. Lakin buna baxmayaraq, milli ədəbi dilin formalaş-ması üçün bəzi sözlər dialektdən ədəbi dilə, bəziləri isə eksinə, ədəbi dildən dialektlərə keçir. Müşahidələr göstərir ki, müasir dövrə də ədəbi dilə – bədii dilə müxtəlif üslubi funksiyalarla dialekt sözləri gəlir. «Ədəbi dillə dialektlərin daim yanaşı mövcudluğu onların lügət tərkibinin qarşılıqlı şəkildə zənginləşmə-sini təmin edir» [106,124]. Beləliklə də, «bir tərəfdən, ədəbi dil şivələrdə işlənən lazımlı,həyati əhəmiyyəti olan sözləri seçib öz lügət tərkibinə daxil edir və onu zənginləşdirir. Digər tərəfdən ədəbi dil normaları yerli şivələrə daxil olur və onları sıxışdırır.

Bunun nəticəsində şivələrin tədricən aradan çıxması və ədəbi dilin ümumiləşməsi prosesi baş verir» [ 23, 78-79].

Dialektizmlərin ədəbi dilin inkişaf edib zənginləşməsindən bəhs edərkən, ilk növbədə, bu leksik vahidlərin ədəbi dilin bədii üslubu üçün daha çox səciyyəvi olmasını qeyd etmək lazımdır. «Dialekt leksikası elə bir daimi bazadır ki, ondan birinci növbədə ədəbi dilin bədii üslubu bəhrələnir» [71,216]. Çünkü dialekt sözləri ədəbi dilə ən çox bədii əsərlər vasitəsilə keçir. «Dialektizmlərin ədəbi dilin lügət tərkibinə daxil olması üçün bədii ədəbiyyat keçid rolu oynayır. Belə ki, leksik-semantik cəhətdən ədəbi dildə işlədilmə lüzumuna malik olan dialektizmlər yazıçılar tərəfindən bədii ədəbiyyata gətirilir; bunlardan ümumxalq səciyyəsi qazananlar ədəbi dilin lügət fonduna keçərək onu zənginləşdirir» [45, 187]. Ədəbi dilin başqa üslublarından fərqli olaraq bədii dildə üslubi çərçivə olmadığı üçün yazıçılar əsərlərində dialekt sözlərini işlədirlər. Bu da bədii üslubun dialektizmlərin ədəbi dilə keçməsində vasitəçi olduğunu göstərir. Lakin bu o demək deyildir ki, bədii dildə işlənən dialektizmlərin hamısı ədəbi dilə keçir. Bu sözlər dialekt leksikasını təmsil etsələr də, onları konkret olaraq müəyyən bir dialekt qrupuna aid etmək, canlı danışq dili sözlərindən fərqləndirmək çətin olur. «Dialektizmlərin ancaq müəyyən bir qismi ədəbi dildə işlənmək hüququ qazanır. Bu mənzərə yazıçı dilinin fərdi neologizmlərinin ədəbi dilə münasibətdəki kimidir. Belə hal dialekt sözlərinin ümumxalq koloriti qazanmanın, gizli üslubi imkanlarının üzə çıxarılmasının qanuna uyğun nəticəsi kimi meydana çıxır» [71, 216-217].

«Ədəbi dil lügətinin dialektlər hesabına inkişafında və zənginləşməsində, əsas etibarilə bu və ya digər dialektin əhatə etdiyi məhəldən yetişmiş şair və yazıçılar böyük rol oynamışlar» [ 22, 9].

«Dialekt və şivə sözləri ən çox bədii dildə geniş meydan tapır və burada da üslubi effekt qazanır, obrazların nitqinin fərdiləşdirilməsində, xarakterlərin yaradılmasında, yerli koloritin

verilməsində üslubi vasitələrdən birinə çevrilir» [67,82]. Bədii dilin nəzm qoluna nisbətən nəsrədə dialekt sözləri daha çox işlənir. Çünkü şair hər hansı obrazı, hadisəni, təbiəti təsvir və tərənnüm edərkən öz fərdi dili ilə danışırsa, yazıçı əsərdəki surətlərlə danışmaqla yanaşı, eyni zamanda daha çox personajların bir-biri ilə danışığına, dialoqlarına üstünlük verir. Bu zaman surətlərin dilində dialekt sözlərinin işlənməsi üçün real şərait yaranır. Bu haqda Ə.Dəmirçizadə yazır: «Bədii əsərdə bu və ya digər surətin, yaxud surətlər kompleksinin müəyyən yerli-məhəlli şəraitlə üzvi bağlılığını bildirmək belə məhəlli cəalarlıqla onları canlandırmak zərurəti olduqda, tipik şivə sözlərinin işlədilməsi məqsədə uyğun sayılır və ümumiyyətlə, bədii əsərin dilini məzəli, duzlu edir» [25, 89].

S.Ə.Cəfərov da Ə.M.Dəmirçizadənin fikri ilə razılışaraq yazır: «...hər hansı bir rayonun və ya yaşayış məntəqəsinin həyatını daha real və qabarıq şəkildə vermək, əsərdə ayrı-ayrı surəti canlandırmaq üçün yazıçı o yerin və ya surətin mənsub olduğu şivə xüsusiyyətlərindən geniş istifadə edə bilər» [23, 80].

«Məhdud ərazi dairəsində anlaşılan dialekt sözləri bəzən həmin dairənin məişəti ilə, təsərrüfat sahəsi ilə, bəzən həmin dairədə yaşayanların tayfa mənsubiyəti ilə, bəzən qonşuluğundakı xalq və dil mühiti ilə, bəzən də başqa hadisələrlə əlaqədar olur» [25,87]. Sözsüz ki, belə bir şəraitdə yaşayan istər şair, istərsə də yazıçı öz dilində müəyyən qədər dialekt sözlərini işlədir. Bu həm sənətkarın fərdi lügət fondunun genişlənməsinə səbəb olur, həm də əsərin ruhuna, obrazlarının dili-nə məkan koloriti verir.

Bütün deyilənlər bir daha göstərir ki, dialektizmlər bədii əsərlərin dilinə heç də səbəbsiz deyil, müəyyən üslubi məqamlarla əlaqədar gətirilir və işlənir. Azərbaycanın müxtəlif bölgələrindən olub, canlı danışq dilinə, dialektlərə yaxşı bələd olan şair və yazıçılar dialektdə məxsus söz və formaları müxtəlif üslubi məqsədlərlə əsərlərinə gətirirlər. Burada bir amili də nəzərə almaq lazımdır ki, ədəbi dilin digər funksional üslub-larında üslubi çərçivə var və dialekt sözlərinin orada işlənmə-

si mümkün deyil. Lakin bədii üslubda belə çərçivə yoxdur, bütün üslubların elementləri, eləcə də dialekt sözləri burada işlənə bilir. «Dildə elə bir söz qrupu ola bilməz ki, bədii üslub oradan istifadə etməsin. Dildə nə varsa, bədii üslubun ixtiyarındadır. Bədii üslubda bu və ya başqa üslubi məqam, yaxud surətin nitqini fərdiləşdirmək üçün sənət, peşə ilə əlaqədar və ya dialekt sözlərindən istifadə edilir» [62,28]. «Ümumxalq dilinə əsaslanan hər bir yazıçı ədəbi dilimizi yeni söz və ifadələrlə zənginləşdirmək üçün doğulduğu dairənin lügət vahidlərindən [burada dialekt sözləri nəzərdə tutulur] istifadə etməli olmuşdur. Bu onlara obrazların dilini fərdiləşdirmək, zəngin sinonim cərgələr vasitəsilə fikri daha obrazlı ifadə etmək kimi bədiilik prinsiplərinin tələblərinə görə lazımdır» [55, 72]. Məhz bu cəhəti nəzərə alan N.Xəzri əsərlərində yerli koloritin bəzi səciyyəvi xüsusiyyətlərini daha qabarıq şəkildə oxucunun nəzərinə çatdırmaq üçün az da olsa, dialektizmlərdən istifadə etmişdir. Şairin əsərlərinin lügət tərkibində təsadüf olunan dialekt sözləri aşağıdakılardan ibarətdir:

Ahil [İsmayılli, Şuşa] – qocalmış, yaşa dolmuş [adam, heyvan və s.]: *Ahil* öküz cümə də işə gedə bilmir [ 9, 46]; *Ahil-laşdin*, qəlbən azca yaşılaşdın [124, 44].

Ari [Ağdam, Füzuli, Qazax, Quba, Şahbuz, Şəmkir, Tovuz] – təmiz, saf. Aydan *ariyam*, sudan duruyam [Şahbuz]; Aydan *ari*, sudan duru [Qazax]; Aydan *ari*, gündən duru [Tovuz] [11, 25]. Bu məsəl eynilə N. Xəzrinin əsərlərində də öz əksini tapmışdır: Aydan *ari*, sudan duru demiş xalqımız [127, 38].

Qeyd edək ki, bu sözün Bakı, Xaçmaz dialektlərində eyni mənani ifadə edən «ari» fonetik variantı da mövcuddur: Aydan *ari*, sudan duri [Bakı] [11, 26].

Azman [Bakı, Ordubad] – iri, çox böyük, nəhəng. Bakıdə *azman* öylər tikilir [Bakı]; Atam bir *azman* keçi aldı [Ordubad]. Bu söz həm də Bakı, Beyləqan, Cəbrayıl, Füzuli, Qarakilsə, Şamaxı dialektlərində altıillik «qoyun», Ordubad, Zəngilan dialektlərində dördillik «qoyun», Ağdam, Borçalı dialektlərində qocalmış qoyun, keçi mənalarında işlənir [11, 32].

N.Xəzri əsərlərində isə azman sözü «nəhəng, iri» mənasında işlənmişdir:

Axı can üstdədir  
bir *azman* ölkə [124, 73].

Boz [Bakı, Salyan] – həyasız. *Boz* adam utanmaz; Vəli çox *boz* adamdı [11, 62]. N. Xəzri də əsərlərində bu sözü hər hansı bir insanın üzünə utanmadan, çəkinmədən sərt şəkildə demək mənasında işlətmişdir. Yaman *boz* demisən, nə deyim sənə [127, 181]. Qazax dialektində qayaya boz deyirlər: Bozun altında yiğmişdiq.

Dinşəmax – Şəki dialektində qulaq asmaq mənasını bildirir. Bərdə, Cəbrayıł, Kürdəmir, Qax, Qazax, Tovuz dialektlərində bu sözün dinşəməx, Çəmbərək dialektində isə dinşiməx fonetik varianti mövcuddur: Qapı:n dalınnan *dinşəyör* bizdən qiyvat qırıllarmı? [Tovuz]; Qapının dalınnan *dinşədim*, çox şey eşitdim [Bərdə]; *Dinşə*, qör sağa nə deyiymə [Qax] [11, 136]. N. Xəzri də öz yaradıcılığında bu sözün Çəmbərək dialektindəki variantından istifadə etmişdir: Cahan *dinşiyibdir* sirli küləyə [124, 41].

Gildir-gildir [Bakı, Gədəbəy, Kürdəmir, Salyan] – gilə-gilə, damcı-damcı. Uşağın gözününən *gildir-gildir* yaş gəlir [Salyan] [11, 181]. Axdı gözlərindən yaş *gildir-gildir* [123, 85].

Harin – Şamaxı, Ağdaş, İsmayılli dialektlərində ərköyun, naşükür [Sən *harin* adamsan, sə nolacaq], Qazax dialektində isə tənbəl, işə yaramayan mənalarında işlənir [9, 419; 10, 214]. Zadəganlar *harinlaşır* [124, 62]; *Harinləq* evlər yixib [124, 87]. Cənub bölgəsində «harin» sözü var-dövləti hədsiz dərəcədə çox olan və bundan qudurub «gözləri ayağının altını görmə-yən» frazeoloji vahiddən çıxan məna çalarının ifadə etdiyi mənəni kəsb edir.

İrişmağ klassik ədəbi dilimizdə işlək fellərdəndir. Quba dialektində vuruşmaq, dalaşmaq mənasında işlənən bu söz Borçalı dialektindəki idəşməx [Ə:, nə *idəşirsi-ηiz*, gediq uşaxları *gətiriñ*], bu söz də öz növbəsində Çəmbərək dialektindəki iddələşməx sözündən olub mənasız,

yersiz mübahisə etmək mənasını bildirir: Ağa:rnan Vey-səl bildirdən bəri çox *iddələşir* [10, 255]. Xaçmaz, Quba dialektlərində irişmağ sözü həm də yersiz, şit-şit gülmək mənasında da işlənir.—Adamın üzünə baxub irişmə [Xaçmaz]. Eyni zamanda bu sözün Meğri dialektində irişmax, Borçalı,Cəbrayıł,Gədəbəy [Nə:ŋ *irişeysiŋ*,a bala,qoja-zad görmö:üfsənmi heş?],Goranboy, Hamamlı, İmişli, Qazax, Qarakilsə,Mingəçevir,Zəngilan dialektlərində irişməx fonetik variantları vardır [10, 260]. *Irişmək* hörmət deyil, səmimi söz hörmətdir [123,97]; Dövrəndə *irişən* paxıllar ki var; Daha olmayacaq ölümdən sonra [124,85].

Karvanqırən – Füzuli,Qarakilsə,Qazax, Tovuz dialektlərində Zöhrə ulduzunun adıdır.*Karvanqırən* da ulduzdu [Qazax]; *Karvanqırən* gecədən doğur [Qarakilsə] [10,268]. O dan ulduzu yox, *Karvanqırəndir* [126, 91].

Qarsa-qarsa – Bakı dialektindəki qarsalammağ sözündəndir. Lügəvi mənası içi yaxşı bişmədən [üzü] yanmaq [çörə-yə aiddir]. – Bu ki yaxşı pişmiyib, *qarsalanib* [10,313]. Çökür ürəklərə od *qarsa-qarsa* [124, 57].

Qılıq – Şəki dialektində xasiyyət, rəftar mənalarını bildirən qılıq qılıq sözünün fonetik variantıdır. – Həsənin *qılığı* çox yaxşıdı; *Qılığı* pisdi, heş kəsnən yola getmir [9,135]. Həsrətəm xoş söhbət; Xoş *qılıq* üçün [123,19].

Ləngər – Qazax dialektində yeris növünün adıdır. Bu *ləngər* yeri kimnən örgənifsən? [10,363]. Gedir *ləngər* ilə, O asta-asta [123,58].

Sısqə – Qafan dialektində suyu az olan bulaq mənasında işlənən sısqə sözündəndir. Bızavları apar *sısqadan* su içsin [9,363]. Bir çaya döndüm ki,*sısqə* axıram [123,46]. Sısqə cənub zonasında narın yağan yağış mənasında işlənir. «Sısqə yağan yağış gec kəsər» atalar sözü də buradan yaranıb.

Şiv – Cəbrayıł dialektində qanqal, yemlik çıxarmaq üçün ucu şış qarğı və ya kiçik ağac [çubuql] mənasında işlənən şibbix sözündəndir. *Şibbiyim* olseydi, yemlix yiğardım [9, 468].

*Şıvlər* kəsilmədi, əllər kəsildi [123,98]. Şiv-yeni pöhrələnmiş ağacların budağına da deyilir: Təzə şıvlər əkmışəm.

Yengə-Kirovakan, Zaqtala dialektlərində qardaşın, əminin və dayının arvadı mənalarını bildirir: Mənim *yengəm* beş yaş mənnən böyükdü [9, 246]. Eyni zamanda həm ədəbi dildə, həm də ümumxalq dilində toyda gəlini müşayiət edən qadına da yengə deyilir. Məsələn; – Mübarək! – Deyərək; *Yengə* də süzdü [124, 226].

Yeyin-Ordubad, Quba, Şamaxı dialektlərində yaxşı mənasında yey // yeg // yegin fonetik variantlarında işlənir: Sənnən *yeg* olmasun, yaxşıdı [Ordubad]; Mənim bir dusdum vardı, sənnən *yeg* ulmasun Bakı şərində; Sənnən *yegin* ulmasun bir dusdum var mənün [Quba]. Bu sözün yegin forması Bakı, Quba dialektlərində tez, cəld mənalarında işlənir: *Yegin* ul, apar məni atoun yanına [Quba] [9,242-243]. Tərif atı *yeyindir*, qürur atı *ceydaraq* [124, 21].

Zivə – paltar sərilən ip mənasında Ordubad, Bakı dialektlərində istifadə edilir: Bizim yerdə paltarı yuyub *zivəyə* sərəllər [Ordubad] [11,563]; Yudu uşağının ağ köynəyini; *Zivəyə* sərməkçin eyvana çıxdı [124,108].

Göründüyü kimi, N.Xəzrinin dilində dialekt sözlərinin əksəriyyəti sadəcə sözü işlətmək xatırınə deyil, üslubun tələbi baxımından işlədilməsi ilə də səciyyəvidir. Çünkü geniş anlayışa malik olan dialektizmlər dilə bədii əsərlər vasitəsilə daxil olur. Buna görə də dialektizmlərin işləndiyi əsas üslub bədii üslubdur və onlar yalnız bədii dildə özünə yer tapa bilir.

## Onomastik leksika

Dilçiliyin maraqlı bölmələrindən olan onomastika dilin lügət tərkibində olan xüsusi adlardan bəhs edir. Şəxs, tayfa, xalq, millət, yer adları, səma cisimləri və heyvanlara verilən xüsusi adlar məhz onomastik leksikanın tərkibinə daxildir.

Hər bir xalq xüsusi sözlərin əksəriyyətini öz doğma dilinin leksik vahidləri əsasında yaradır. Bunlar müəyyən əlamətin, hadisənin, keyfiyyətin və s. mahiyyətini ifadə edir. Dilçilikdə bu cür xüsusi adlar onomastik vahidlər kimi araşdırılır, onların leksik tərkibi, fonetik və qrammatik quruluşu, semantik xüsusiyyəti və s. tədqiq edilir. Onomastik vahidlərdən bədii ədəbiyyatda da geniş istifadə olunur. Dilçilikdə onomastik vahidləri bu istiqamətdə öyrənən sahə poetik onomastika adlanır. Burada, əsasən, bədii əsərlərə, oradakı surətlərə, hadisələrin təsvir olunduğu yerlərin adları, onların üslubi xüsusiyyətləri, əsərin ideya-bədii təsir qüvvəsinə artırması və s. məsələlər araşdırılıb tədqiq edilir.

N.Xəzri yaradıcılığı dil cəhətdən çox maraqlıdır. Bu baxımdan şairin poeziyası özlüyündə onomastik mənbə funksiyası daşıyır. «Azərbaycan onomastikasının müasir elmi səviyyədə araştırılması və tədqiqi üçün əldə istənilən qədər mənbə və məxəz vardır. Lakin hər hansı bir onomastik tədqiqat prosesində bunların hamısından eyni zamanda istifadə etmək həm düzgün, həm də mümkün ola bilməz» [61, 56]. Bu fikrə əsasən deyə bilərik ki, bütün onomastik vahidlərin eyni səviyyədə tədqiqə cəlb olunması mümkün deyil.

N.Xəzri yaradıcılığının özünəməxsus leksik-semantik xüsusiyyətləri, çalarları vardır. Burada sözlər müxtəlif məna məqamlarında işlənir, yerinə görə yeni üslubi çalar kəsb edir. «Sənətkarın üslubu hər şeydən əvvəl obrazlı dili ilə, yaratdığı obrazlar ilə başqalarından seçilir. Ümumiyyətlə, obrazlı dil müəllifin tendensiyallığını müəyyənləşdirmə vasitəsidir» [3, 173].

N.Xəzrinin şeir dili leksik-semantik baxımdan sistem təşkil edir. Şairin üslubunun özünəməxsusluğunu göstərən başlıca amil onun hər bir hadisəyə fərdi yanaşma və sözdən istifadə tərzidir. Bu da öz növbəsində sənətkarın nəyə qadir olması, onun özünəməxsus düşüncəsini aydınlaşdırır.

Şairin yaradıcılığında apelyativ leksikanın da imkanları genişdir. Onun poeziyasında sözlərin poetikliyi, ləkənlikliyi fikrin emosionallığını daha da artırır. Bu da şairin xalq danış-

şıq dilinin sadəliyini izləyib və bunu öz poeziyasında mümkün qədər qoruyub saxladığını göstərir. Sözün əsl mənasında poeziyada işlənən xüsusi adlar apelyativ leksikanın fəallığını və fikrin obrazlılığını artırmaqla bir daha göstərir ki, onomastik vahidlər şeirdə poetik vasitə rolunu oynayır.

Azərbaycan klassik ədəbiyyatında olduğu kimi, müasir bədii ədəbiyyatımız da onomastik vahidlərlə olduqca zəngindir. Məhz bizim dilçilik ədəbiyyatımızda onomastik vahidləri həmin istiqamətdə öyrənən sahə poetik onomastika kimi adlandırılır. Poetik onomastika dilçilik ədəbiyyatında onomastikanın üslubiyyatı kimi dəyərləndirilir. Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti, etnik adlar, onomastik vahidlərin obrazlılığı, bədii əsərlərdə istifadə olunan xüsusi ad yaradıcılığı dilçilikdə xüsusi əhəmiyyətə malikdir. Təbii ki, Azərbaycan dilçiliyində bədii əsərlərin onomastikası tam sistem halında tədqiq edilməsə də, müxtəlif onomastik vahidlərin üslubi imkanlarından bu və ya digər əsər və məqalələrdə bəhs olunmuşdur. Əksərən bu izahatlar şəxs adlarında öz əksini tapmışdır. Belə ki, həm şifahi, həm də yazılı ədəbiyyatda onomastik vahidlər leksik-semantik, üslubi cəhətdən bir-birindən fərqlənir. Şifahi xalq ədəbiyyatında bəzən uydurma şəxs adlarına da rast gəlirik.

N.Xəzri yaradıcılığında da həm şifahi xalq ədəbiyyatı, həm də yazılı ədəbiyyata xas onomastik vahidlərdən istifadə olunmuşdur.

Şifahi xalq ədəbiyyatının ən geniş yayılmış janrlarından biri olan dastanlarda diqqəti cəlb edən əsas cəhətlərdən biri qəhrəmanların qeyri-adi gücə və qüvvəyə malik olması həmin igidlərə verilən adda ümumiləşir. Belə hallar bütövlükdə folklorumuza məxsus olan keyfiyyət, igidlərimizə xas olan millilik kimi dəyərləndirilir. Ənənəyə sadiq qalan N.Xəzri poeziyasında belə nümunələr işlədilmişdir.

*Dəmirgüt, Poladgüt,  
Qalxın, qardaşlar! [128, 77]*

Şifahi xalq ədəbiyyatı nümunələrinə xas olan üslubi xüsusiyyətlərdən biri də qadın adlarının əksəriyyətinin hörmət mənasını ifadə edən xanım, xatun, kişi adlarının isə molla, dayı, dədə, mirzə, xan və s. sözlərlə işlənməsidir. Bu hal Nəbi Xəzri poeziyasında da müşahidə olunur:

Sonsuz  
Oğuz  
Düzləridir  
*Dədə Qorqud* keçən yerlər  
*Qazan xanın* ata yurdu,  
Duzlu-çörəkli bir çadır  
İncəbelli qırx qız ilə  
Uzun boylu *Burla xatun*  
Köksü dağlı  
Aparıldı [128, 62-64].  
*Molla Pənah* olmur  
hər oxuyandan,  
Axı, hər yazandan  
Vaqif də olmur [123, 187-188].  
Bir bayram olardı, *Mirzə dayı*, sən  
Gələndə hər toyun, mağarın üstə [125, 254 ]

Tanıdım mən səni,  
a *Mahmud* dayı  
Talış dağlarında neçə yüz ürək  
Almış ürəyindən döyüntüsünü [125, 270-271]

«Hər hansı xalqın onomastikası həmin xalqın tarixini əks etdirdiyi kimi, zaman keçdikcə müəyyən təbəddülata da məruz qalır və heç şübhəsiz, Azərbaycan onomastikası da bu baxımdan istisna təşkil etmir. Demək lazımdır ki, onomastik vahidlər içərisində ictimai təfəkkürlə bağlı olaraq, ən çox dəyişən antroponimlərdir» [47, 98]. Antroponimik sistemdə diqqəti cəlb edən əsas məsələlərdən biri əvvəlki adların yeni bir adla dəyişməsi – ad dəyişmə ənənəsidir. Bu hal şifahi xalq ədəbiyyatının nağıl və dastan janrlarında obrazların və ya qəhrəmanların düşdükleri vəziyyətlə, hadisə ilə bağlı baş verən dəyişmələrlə müşahidə olunur.

Sən, ey gözəl Nigar,  
sən olmasaydın  
*Koroğlu* Koroğlu olmazdı bəlkə [125, 326]  
Orda əfsanəvi  
«*Mixaylo*» qaldı  
Bura əfsanəvi Mehdi qayıtdı [126, 244].

Bildiyimiz kimi, Koroğlunun əsl adı Rövşən olmuşdur. Haqqın, ədalətin qurbanı olan Ali kişi Çənlibeli onun üçün məskən seçmiş, onu xalqın azadlığı, istiqlaliyyəti uğrunda yerli feodallara və yadelli işgalçılara qarşı mübarizəyə istiqamətləndirmiş, ona «Koroğlu» adı vermişdir. Eləcə də II dünya müharibəsində Yuqoslaviyada faşist Almaniyasına qarşı mübarizə aparan partizan hərəkatında böyük igidlik göstərdiyinə görə həmyerlimiz Mehdi Hüseynzadəyə «*Mixaylo*» adı verilmişdir.

Antroponimik sistemdə köməkçi adlar qrupuna daxil olan ləqəblər insanlara zahiri görünüşü, peşəsi, fiziki qüsürü, xasiyyəti və s. ilə əlaqədar verilir. «Dilimizdə mövcud olan

bütün antroponimik vahidləri xüsusilə ləqəbləri nəzərdən keçirsek, sözlərin apelyativ mənəsi ilə ləqəblər arasında əlaqənin olduğunu görərik. Bütün qruplarda ləqəblərin yaranması üçün ilk material eyni ümumi və xüsusi sözlərdir. Ona görə də hər qrupda apelyativ və onomastik ləqəblər mövcuddur. Onu da qeyd edək ki, Azərbaycan dilciliyində ləqəblərin leksik-semantik xüsusiyyətləri alımlarımızın diqqətini cəlb etmiş və ona müxtəlif istiqamətlərdən yanaşılmış, müxtəlif leksik-semantik qruplar müəyyənləşdirmişlər» [48,34]. Məhz Nəbi Xəzri poeziyasında da bu kimi ləqəblərə rast gəlinir:

Özünə ad verib biri madonna,  
Başqa birisi də *primadonna!* [123, 213]  
Sən ki, min budaqlı məğrur çinarsan  
Sənə «*qoşa budaq*» nahaq deyiblər [124, 16].

Şairin «Çal-çağır dünyası» adlı şeirindən verdiyimiz birinci nümunədəki «primadonna» Azərbaycan incəsənətinin görkəmli simalarından olan İlhamə Quliyevanın, ikinci nümunədəki «Əziz dostum» şeirindən gətirdiyimiz «qoşa budaq» isə həm adı, həm də soyadı eyni sözdən [kökdən] ibarət olan AMEA-nın akademiki Budaq Budaqova verilən ləqəbdür.

Azərbaycan şifahi xalq ədəbiyyatına xas olan xarakterik xüsusiyyətlərdən biri də adların bir qrupunun dini-əfsanəvi məzmun kəsb etməsidir. N. Xəzri poeziyasında da belə xüsusiyyətlərə təsadüf etmək olur:

– Dava kiminlə?  
– Zülmətlər övladı kor *Əhrimənlə*  
Bu an *Fərhad* dağı çapıb  
Səpələdi nadan üstə  
*Bəhram Gurun* gur səsindən  
Qanlı qatil titrəyirdi [124, 118].  
Bəlkə «müqəddəslər» xatirəsinə  
Qızı *Məryəm* deyə adlandırdılar [125, 156].

Məlumdur ki,Azərbaycan folklorunda işlənən onomasistik vahidlər üslubu xüsusiyyətlərinə görə digər xalqların şifa-hi xalq ədəbiyyatından fərqlənir.

Azərbaycan şifahi xalq ədəbiyyatı ilə yanaşı, klassik və müasir yazılı ədəbiyyatda da onomastik vahidlərin üslubi imkanlarına geniş yer verilmişdir. Təbii ki, yazılı ədəbiyyatda bu xüsusiyyətlər folklordan xeyli dərəcədə fərqlənir. Adətən, bədii əsərlərdə onomastik vahidlərin yerli yerində işlədilməsinə şair və nasirlər daha ciddi münasibət göstərərək onları əsərin ideyası ilə səsləndirməyə cəhd edirlər. «Bədii əsərlərdə xalqın hüsn-rəğbətini qazanan, yeni əməllər, arzularla yaşıyan, yeniliklə köhnəliyin mübarizəsində mətanətlə qalib gələn, xalqın arzu və istəklərini özündə eks etdirən bir çox obrazların adları xalq tərəfindən qəbul edilmiş,ata-analar həmin surətlərin adlarını həvəslə öz yenicə doğulmuş körpələrinə vermişlər» [61,507].

«Bədii əsərlərdə işlənən adlar müəyyən məqsədə xidmət edir. Burada bir məsələni xüsusişlə qeyd etmək lazımdır. Ad bədii obrazı adlandırmaq üçün işlənir. Buraya bütün dram, roman, hekayələrdə və s. işlənən adları daxil etmək olar. Yazılı ədəbiyyatda sənətkarlar xüsusi adlardan iki istiqamətdə istifadə edirlər:

1. Xalq tərəfindən yaranan və rəsmi dövlət sənədlərin-də eks olunan real onomastik vahidlər.

2. Ancaq yazıçının öz yaradıcılığının məhsulu olan poetik onomastik vahidlər» [61,505-506].

Real onomastik vahidlərdən bütün sənətkarlar eyni də-rəcədə istifadə edir.Lakin poetik onomastik vahidlərdə obrazlılıq daha güclü olur. Belə onomastik vahidlər müxtəlif janr və üslublarda yazılmış əsərlərdə işlənə bilir.N.Xəzri poeziyasında işlənən Hünər,Elgün,Yanar və s. kimi xüsusi adlar şairin fərdi poetik məhsulu kimi meydana çıxmışdır.

Bağırın *Elgünüm*, susan *Yanarım*  
Siz mənə Tanrıdan hədiyyəsiniz [124, 67].

Sənə *Hünər* adı verdim,  
mən arzuma yetmədim [123, 92].

Məlumdur ki,dilimizdə olan yer adlarını onomastik şöbənin toponimika yarımisöbəsi öyrənir. Müəyyən bir yerin adını bildirən toponimlər coğrafi məna kəsb etdiyindən sözün geniş mənasında coğrafiya, eyni zamanda bu coğrafi yerlərin adları uzun bir tarixi inkişaf yolu keçdiyi üçün tarix elmi ilə də six bağlı olmaqla vəhdət təşkil edir.Bu baxımdan deyə bilərik ki, toponimlər hər şeydən əvvəl, yarandığı dövrlərin dil xüsusiyyətlərini özündə əks etdirir,həmin dilin qrammatik qayda – qanunlarına uyğun surətdə yaranır.

N. Xəzri yaradıcılığında Mil, Muğan, Azərbaycan toponimlərinə diqqət yetirsək,bu toponimlərin leksik-semantik, üslubi xüsusiyyətlərə malik olmasının şahidi oluruq. Mil, Muğan, Azərbaycan doğma diyarımızın ərazi adlarıdır. Lakin N. Xəzri dilində bu toponimlər ərazi adı bildirməklə yanaşı, müdriklik səciyyəsi də kəsb etmişdir:

Hələ min diləyim var,  
Burda keçmişim durur,  
Burda gələcəyim var,  
Gəzsin *Mili, Muğani,*  
*Bütün Azərbaycanı*  
Kim məni xatırlasa [123, 141].

Bu sahə ilə məşğul olan alimlərimizdən Q.Məşədiyev, T.Vəliyeva, H. Hüseynova Muğan sözünün etimologiyası ilə əlaqədar müəyyən mülahizələr yürütümlər. Bəziləri bu sözün Muğ komponenti ilə bağlı olduğunu, tarixilik baxımdından bəzi alimlər bu sözün atəşpərəstliyin dini kitabı olan «Avesta»nın yayıcıları, zərdüst dininin ideoloqlarının Muğlar olması ilə bağlayır. Məlumdur ki, əsasən, Urmiya-Azərbaycan istiqamətində altiya qədər tayfa mövcud olmuş, bu tayfalardan biri də Muğlar olmuşlar. N.Xəzri yaradıcılığında da

Muğan adı toponimik vahid kimi tarixi mahiyyət daşımaqla yanaşı, həm də gözəl semantik məna ifadə etmişdir.

«Onomastika ancaq linqvistik üsullardan, toponimika isə bununla yanaşı tarixi və coğrafi amillərdən çıxış edir» [89, 48].

Toponimik vahidlər bu və ya digər keyfiyyət xüsusiyyətləri ilə müxtəlif leksik vahidlərdən qaynaqlanır, formalasılır. Zaman keçdikcə bəzi toponimik vahidlərin nominativ işarə halına düşməsi bir ardıcılıq təsiri bağışlayır.

Bu baxımdan N. Xəzri dilində istifadə olunan «Koroğlu», «Qartal qayası», «Elçi daşı», «Həcər qalası» və s. toponimik vahidlərinə diqqət yetirək. Bu adlarla bağlı müxtəlif rəvayət və əfsanələr də mövcuddur. Elə məhz həmin əfsanə və rəvayətləri nəzərə alan şair aşağıdakı misraları poetik şəkildə belə ifadə etmişdir:

O «*Koroğlu dağı*»,  
«*Qartal qayası*»  
Vüqarla ucalıb göylərə dəyir  
Odur «*Elçi daşı*»,  
«*Həcər qalası*»  
Əsrlər qəlbindən hekayət edir [125, 209].

«Koroğlu dağı» ilk baxışda Koroğlu yaşayan dağ, qaya, daha sonra isə Koroğlu kimi igid, qoçaq qəhrəmana məxsus bir anlayış, eləcə də «Qartal qayası» ilk anlamda qartallar yaşayan qaya, sonra isə ucalıq, əzəmilik, vüqarlıq, əyilməzlik mənası kəsb edir. «Elçi daşı» ifadəsi, adətən, şahlar hüzuruna xəbər gətirən elçilərin oturduğu daş mənasında, ikinci anlamda isə yer, məkan mənası ifadə edir. «Həcər qalası» ilk anlamda əfsanəvi qəhrəmanlığa malik olan xalq qəhrəmanı Qaçaq Nəbinin həyat yoldaşı, qəhrəman Azərbaycan qadını Həcərin adını daşıyan toponimik məna kəsb edirsə, semantik baxımdan isə «Həcər qalası» ifadəsi alınmaz, vüqarlı, əlçatmaz, düşmən həmləsinə tab gətirən mənalarda işlənmişdir. Poetik söz ustaları real topo-

nimik vahidlərlə yanaşı, şəxsi təxəyyüllerinin məhsulu olan poetik toponimik vahidlərdən məharətlə istifadə edirlər. Buna N.Xəzrinin «Arzu kəndi» şeirini nümunə göstərə bilərik:

«Arzu» kəndi, arzulardan  
sən də doğuldun  
Sənə nələr arzulayım,  
ay, «*Arzu*» *kəndi*,  
Adın «*Arzu*», özün böyük bir həqiqətsən! [125, 171-172]

Bu şeir parçasında işlədilən «Arzu kəndi» ifadəsini müxtəlif məna çalarlarında səciyyələndirmək olar. Coğrafi ad kimi «Arzu kəndi» məkanı yoxdur. Arzu əslində insanı xoşbəxtliyə, aliliyə, mənəvi kamilliyə, xoşbəxt gələcəyə, bütövlükdə insan qəlbindən keçən min bir istəyə qovuşmaq həvəsidir. «Arzu kəndi» arzulardan doğulan bir kənd, həm də böyük bir həqiqət mənasında işlənmişdir.

Məlumdur ki, müxtəlif leksik vahidlərin üslubi imkanları bədii ədəbiyyatda açılır, mövcud bədii nümunələr bir növ bir vasitə, mənbəyə çevrilir. Başqa sözlə desək, həmin leksik vahidlər ümumi, adı vəziyyətdən başqa üslubi poetik məqamda manevr edir, ilkin variantda bir o qədər də maraq doğurmur, ikinci məqamda isə qeyri-adi təsir yaradır, söz üslubi-poetik, bədii estetik təsir bağışlamaqla yanaşı, həm də sənətkarın fəlsəfi düşüncəsinin, sənət dünyasının nəyə qadir olmasına nəzərə çarpdırır. Bu baxımdan N. Xəzri yaradıcılığında bir şeir parçasına diqqət edək:

Qaranlıq gecədən  
Gündüzə çıxdıq,  
*Məcnun səhrasından*  
Əsdi bir külək [124, 31].

Şeirdəki «Məcnun səhrası» ifadəsi ilkin anlamda şairin ideal təxəyyülünün məhsuludur. Şair Məcnun sevgisinə, onun ilahi

məhəbbətinə, bu məhəbbətin bir məskənə çevrilməsinə işaret edir. Elə bir məskən ki, orada yalnız Məcnun sakin olmuşdur. Lakin bu ifadənin digər qatında isə «Məcnun səhrası» ifadəsi bir toponomik vasitəyə çevirilir, şairin poetik qüdrətini əks etdirən bir məqam çaları yaradır.

N.Xəzri yaradıcılığında təbii ki, real adların, onomastik vahidlərin öz həqiqi mənasında işlənməsi halları da müşahidə olunur.

Bu diyarın keçmişiyələ  
çox tanışam mən,  
Deyirdilər bu yerlərə *Dəhnə bağları* [125, 127].

Azərbaycan özünün təbii sərvətləri ilə seçilən bir diyadır. «Məcnun səhrası» ifadəsindən fərqli olaraq «Dəhnə bağları» real toponimik vahiddir. Şeirin adından bizə məlum olur ki, «Dəhnə bağları» Sumqayıtda yer adıdır. Məhz şair bu toponimi işlətməklə bu yerin özünəməxsus gözəlliyini, respublikamızda ad-sən qazanmasını bir daha nəzərə çarpdırmışdır.

N.Xəzriyə xas olan üslubi xüsusiyyətlərdən biri də toponimlərin təsvir və tərənnümünə fikir verməsidir. Poeziyaya xas olan xarakterik cəhətlərdən biri də fakt və hadisələri təcəssüm etdirməkdir. Belə ki, təsəvvürün özündə də təcəssüm mövcud olur. Şairin təsvirlərinin əksəriyyətində toponimik vahidlərin xatırlanmasına xüsusi yer verilir. Bütün bunlarla yanaşı, həm də həmcins təkrarların təsvirində müxtəlif regionların etnoqrafik ənənələri xatırlanır. Bu baxımdan şairin «Sualsız cavablar» şeiri diqqəti cəlb edir:

- Mən behişt ətirli *Lənkərandanam*.
- Mənə də deyərlər igid *Gəncəli*,
- Ordan başlamırımı yurdun cəncəli!
- Mənə mehribandır *Tovuz, Qazax da*,
- Onlar uzaqdadır, qalsın uzaqda!
- *Borçalı* elindən gəlmışəm mən ki,
- Xaricdə doğulan əcnəbisən ki?!

- *Qəbələm* paytaxtdır qədim yurduma!
- Mirzə Səfər demiş: – gəl, min boynuma!
- *Şəki* torpağında doğulmuşam mən,
- De, Hacı dayıya dost olmuşam mən!
- Mən ki, dağ vüqarlı *Kəlbəcərdənəm*,
- Söylə ki, satılmış qızıl yerdənəm! [123, 234]

Şeirin birinci misrasında «behiş ətirli Lənkərandanam» deyən şair özünün füsunkar gözəlliyi ilə bütövlükdə Azərbaycanımıza zinət verən Lənkərani ilahi gözəlliyyə malik cənnətlə müqayisə etmişdir. Sonrakı misralarda igidləri ilə şöhrət tapmış Gəncənin, insanlara nəvaziş, mehribanlıq göstərən Tovuz,Qazax, Borçalının, vaxtilə doğma yurdumuza paytaxt olan Qəbələnin, öz lətifələri ilə məşhur olan Şəkinin, respublikamızın qızıl mədəni sayılan dağ vüqarlı Kəlbəcərin ecəzkar gözəlliyyini nəzərə çatdırmaqla bərabər, həmin yerlərin etnoqrafik xüsusiyyətlərini də əks etdirmişdir.

Dilimizdə bir qrup onomastik vahidlər işlənməkdədir ki, onlara maddi mədəniyyət abidələri, mənəvi mədəniyyətlə sərf bağlı olan əsərlər, ölkə rəhbərliyi tərəfindən verilən fəxri adlar, inzibati idarə, ayrı-ayrı təşkilat adları daxildir. Onomaloji baxımdan məsələnin həllinə diqqət yetirsək, görərik ki, dilimizdə istifadə olunan bir sıra mətbuat, nəşriyyat, bağça, düşərgə, mağaza, qatar, gəmi və s. adları ktematönim kimi də-yərləndirilir. Təbii ki, bu məsələ ilə əlaqədar bir sıra araşdırılmalar aparılmış, elmi əsərlərdə müəlliflər müxtəlif qənaətə gəlmişlər ki, H.Hüseynova «S.Vurğunun bədii əsərlərində onomastik vahidlərin linqvistik xüsusiyyətləri» əsərində yazır:

İndisə gör, *Xan sarayı* nələr deyir—  
Daş sütunlar heykəl kimi dayanmışdır.

Müəllif bu iki misraya aşağıdakı kimi izahat verir: «Xan sarayı» qədim toponimlər sırasına daxildir. Bu özlüyündə tarixi səciyyə daşıyır. Daha doğrusu, Azərbaycanda xanlıqlar dövrü-

nün hadisələrini özündə yaşıdır. S. Vurğun da həmin tarixi hadisələri xatırlayır. Məlum olduğu kimi, XVIII əsr Azərbaycan xalqının tarixində ictimai-siyasi ziddiyətlərin ən kəskin dövrü, xanlıqların meydana gəlməsi dövrü kimi xatırlanır. S. Vurğunun Xan sarayı adını xatırlaması həmin vəziyyəti yada salır. Daha onun üçün bu hadisələri təfsilati ilə vermək ehtiyacı görünmür... Xan sarayı real toponimdir, real yeri, məkanı bildirir və haqqında təfsilatlı məlumat var. S. Vurğun da yaşıdalın tarixi qələmə alır [40, 73-74].

Eləcə də həmin əsərin 66-cı səhifəsində müəllif yazır:

«Odur bax! Yazdığım «*Aslan qayası*»

Silinmiş alnından ellərin yası

Burada Aslan qayası topnimik vahiddir» [40, 66].

Hər iki nümunədə həm «Aslan qayası», həm də «Xan sarayı» ifadələri bizə görə toponim kimi deyil, ktematonim kimi qəbul olunsa daha məqsədə uyğundur.

N. Xəzri poeziyasında tarixin qaynaqlarından qopub günümüzə qədər gəlib çatan bəzi toponimlər verilmişdir ki, həmin torpaqların bu gün fitnəkar, mənfur erməni işğalında olmasına baxmayaraq, onlar bizim real toponimlərimizdir.

Qalxır Daşaltıdan seyrək dumanlar,  
Səhər... Cıdır düzü...

Şuşa dağları...

Seyr elə yamyaşıl şəhli bağları,  
Burda küləyin də özgə ətri var [125, 187].

Bu şeir parçasında şair Azərbaycanın bölünməz tərkib hissəsi sayılan, dilbər guşələrindən olan Qarabağdakı bu real yerləri – Daşaltı, Cıdır düzü, Şuşa dağları toponimlərini tərənnüm etmişdir.

Şairin əsərlərində hidronimlərdən də istifadə edilmiş, həmin hidronimlər çox vaxt rəmzi məna çalarları ifadə etmişdir:

Eşit məni, *Xan Arazım*,

Səsi mehriban Arazım [124, 101-102].  
Şirin nəgməkarsan, a *Tərtər çayı* [125, 202 ]  
Bir dəfə yuyunsan  
«*Qızıl çay*» da sən [125, 209]  
*Samur* çəmənləri dolaşdı gəldi [125, 343].  
*Xançınçayın* sahilindən  
Nəğmə yüksəlir [125, 364].  
*Zaqatala çayı* aşıb-daşıbdır [125, 218].

Nümunələrdəki Xan Araz, Tərtər çayı, «*Qızıl çay*», *Samur*, *Xançınçay*, *Zaqatala* çayı hidronimləri müəyyən mənada bədii obraz kimi işlədilmişdir.

Araşdırımlar zamanı N.Xəzri poeziyasında astronomik adlardan da istifadə olunmasının şahidi oluruq:

O *dan ulduzu* yox, *Karvanqırandır*  
Səni *Dan ulduzu* nahaq bilmişəm [126, 91-91].  
Çıxaraq yollara *Zöhrə ulduzu*:  
İndicə ümidim gələcək deyir [127, 184].

Beləliklə, N.Xəzrinin əsərlərindəki onomastik vahidlərin təhlili göstərir ki, bu adlar şairin şeirlərində poetik funksiya rolunu daşıyır və sənətkarın fərdi üslubunu müəyyənləşdirir. Şeirlərin mövzusu, məzmunu ilə işlənmiş mətni səciyyəli adlar isə dilin daxili imkanlarını üzə çıxarmaqla yanaşı, bədii üslubu da zənginləşdirir. Digər tərəfdən isə şair tərəfindən Azərbaycana məxsus yer, yurd, el-oba adlarının yazılı şəkildə təsbit olunması onları gələcək nəslə çatdırmaqla yanaşı, eyni zamanda doğma Azərbaycanımızın ayrılmaz, sabit məkanlar olmasını bir daha təsdiqləmiş olur.

## II FƏSİL

### NƏBİ XƏZRİNİN DİLİNDE LEKSİK-SEMANTİK KATEQORİYALAR

#### Sinonimlər

Azərbaycan ədəbi dili olduqca rəngarəng, gözəl bədii ifadə üsuluna, zəngin lügət tərkibinə malikdir. «Şübhəsiz ki, dilin leksik tərkibi yalnız leksik-semantik söz qruplarının məcmuyundan ibarət olmayıb, hər şeydən əvvəl dil sisteminəki vahidlərin daxilindəki leksik-semantik qruplaşmaların müxtəlifliyindən ibarətdir» [108, 194].

Dilimizin əsas semantik kateqoriyalarından olan sinonimlər lügət tərkibinin mühüm bir hissəsini təşkil edərək, dilimizin özəl xüsusiyyətlərini özündə qoruyub saxlayan leksik vahidlərdir.

Sinonimlər üçün əsas xarakterik xüsusiyyət onların bir ümumi mənəni ifadə etmələridir. Lakin bir ümumi məna ifadə etsələr də, müəyyən bir sinonim cərgədən ibarət olan sözlər həm incə məna bildirmələri, həm də üslubi cəhətdən bir-birindən fərqlənirlər. Çünkü sinonimlər ifadə etdikləri ümumi mənalarına görə bir-birinə nə qədər yaxın olsalar da, polisemantik xarakter daşıyır. «Hər bir sözün – sinonimin öz işlənmə yeri, ifadə forması və təsir qüvvəsi vardır. Əgər bir münasibətlə sinonimin bir formasını işlətmək yaxşıdırsa, digər münasibətlə onun başqa formasından istifadə etmək məsləhətdir. Bu da danışan və yazanın sözdən istifadə etmək bacarığından asılıdır. Əgər belə olmasa idi, o zaman sinonim sözlərə ehtiyac qalmazdı, dil onlardan birini saxlayar, digər formalarını isə arxaikləşdirir və beləliklə də, sinonimlik aradan çıxardı. Halbuki sinonimlər dilimizdə çox inkişaf etmişdir» [81,167]. Bu fikri N. Xəzri yaradıcılığında hər hansı bir sinonim cərgəni linqvistik təhlil etməklə daha aydın görə bilərik.

Məsələn; Meşə piçildayır, bulaq danışır? [123, 62] misrasında piçildamaq, danışmaq sözləri ümumi bir anlayış bildirir. Lakin danışmaq sözü hər hansı bir fikri normal şəkildə deməyi bildirirsə, piçildamaq sözü isə bu məfhumu bir qədər kiçildərək fikri emosional-ekspressiv mənalarla ifadə edir. Göründüyü kimi, sinonimlər bir-birini heç də tam, dəqiqliyi ilə əvəz edə bilmir. Əksinə, sinonim cərgədə işlənən hər bir sinonim sözün özünün xüsusi məna çaları və üslubi məqamına görə nitqdə özünəməxsus yeri vardır. Hər hansı bir sinonim məqsədsiz olaraq digər bir sinonimin yerində işlənmir: «Sinonimlərin zənginliyi dilin zənginliyinin əsas şərtlərindən biridir. Çünkü hər bir sinonim nitqin ifadəsinə bu və ya başqa dərəcədə yeni məna çalarlığı gətirir» [65, 117].

Bəzən sinonimlərin eyni mənəni ifadə etməsi göstərilir. Lakin belə sözləri sinonim yox, dublet adlandırmaq daha məqbul sayılır. Dubletlər dili ehtiyac olmadan sözlərin təkrarlanması ilə ağırlaşdırır və ifadənin işləkliyini pozur. «Dubletlər forma və mənşəyi müxtəlif olan sözlərdir; onlar mətnə görə neytral olur, çünkü mənaca bir-birinin tam eyni olan sözlərdir» [23,28]. Dubletlər dildəki ifadənin sürəkliliyini ləngitsə də, N. Xəzri poeziyasında fikri qüvvətləndirmək məqsədi ilə bunlardan ustalıqla istifadə olunmuşdur:

O, hər kəsdən gizlənirdi,  
qəlbədə *günahı, suçu* [123, 92]  
Mən ki, bir dünyalıq *baharam, yazam* [123, 171].

Bu nümunələrdə dubletlər fikri qüvvətləndirmək üçün işlədilmişdir. Bununla yanaşı, eyni məna ifadə edən söz dubletlər dilin saflığını, ifadənin səlisliyini pozduğu üçün dil belə gəlmə dubletləri özündə uzun müddət saxlamır. Nəticədə, bu sözlər arasında çox cüzi də olsa, incə məna fərqi əmələ gəldiyi üçün yeni sinonimlərin yaranma zərurəti meydana çıxır.

Sinonimlər üçün əsas səciyyəvi xüsusiyyətlərdən biri də onların eyni fikri, məfhumu rəngarəng üslubi boyalar və

çalarlarla ifadə etməsidir. «A.İ.Efimov doğru olaraq yazır ki, sinonimik vasitələr bədii dili rəngarəng edir, gözəlləşdirir, onun ifadə üsulunu müxtəlifləşdirir,zənginləşdirir» [66, 119]. Məhz bu xüsusiyət sinonimləri nitqin məzmununa və işlənmə yerinə görə işlətməyə imkan verir. Ona görə də sinonimlər nitq üçün ən mənalı,vacib,işlək leksik vahidlərdir.

XIX əsrin görkəmli rus dilçisi A.İ.Davidov sinonimlərin rolundan bəhs edərkən sinonimsiz nitqi rəngsiz şəkilə bənzətmişdir. Hər hansı bir sənətkarın dilində sinonimlərin azlığı onun üslubunun kasıblığı ilə izah edilir. Çünkü sinonimlər təkrarçılığa yol verməmək üçün sənətkarın əlində yeganə vasitədir. Eyni zamanda təkrarçılıqdan qaçmaq məqsədilə işlədilən sinonimlər əvəz etdiyi sözün əvəzləyicisi olsa da, lakin incə mənalarına görə bir-birindən fərqlənirlər.

Dildə olan sinonim cərgələrin inkişafı daha çox bədii ədəbiyyatda genişlənir, zənginləşir. Əsasən də, hər bir sənətkarın fərdi üslubu ilə əlaqədar poeziyada sinonimlərin əməlgəlmə yolları və sinonim sözlərin sırası artır. «Sinonim sözləri təyin edərkən bunlardakı əsas və əlavə mənalar cərgəsini meydana çıxarmaq mühüm məsələdir. Çünkü sinonim cərgədə sözlər tamamilə eyni mənanı ifadə etmir və mənada dəyişiklik yaratmadan bir-birini əvəz edə bilmir. Sinonim sözlər kontekstdə bir-biri ilə əvəz edildikdə müəyyən dərəcədə incə məna dəyişikliyi əmələ gəlir» [63, 5].

«Məcazlaşdırma,çoxmənalılıq,söz yaradıcılığı,sabit söz birləşmələri-frazeoloji ifadələr,sadə danışq dili sözləri,dialekt sözləri,arxaik sözlər və s. sinonim cərgələrin yaranması, genişlənməsi üçün imkan yaradır. Çünkü hər bir yazıçı dildəki mütləq sinonimlərdən istifadə etməklə yanaşı, özü də yeni sinonim sözlər-cərgələr yaradır» [66,119-120]. «Bəzən sözlərin metaforikləşməsi və obrazlı ifadə forması sinonimlərin müəyyənləşdirilməsində çətinlik törətsə də, eyni zamanda sinonim cərgələrin genişlənməsinə imkan yaradır. Sinonim sözlərin sinonimliyi başlıca olaraq sözlərin semantik – struktur cəhət-

dən uyğun gəlməsi ilə şərtlənir» [90,88]. Deməli, sinonim cərgələrin yaranma yolları və mənbələri müxtəlifdir:

1. Sinonimlərin zənginləşməsində əsas meyar kimi polisemantik sözləri və frazeologizmləri qeyd etmək olar. Çünkü sinonim cərgələr polisemantika sayəsində artır, zənginləşir. Coxmənalı sözün həqiqi mənasından başqa, məcazi mənası da semantikasına görə bu və ya digər sinonimik cərgəyə daxil olaraq, onun bərabərhüquqlu üzvü ola bilir. Məsələn, kömək-yardım sinonim cərgəsi arxa-dirək-qanad-inam kimi sözlərin məcazi mənaları hesabına zənginləşməklə yanaşı, sinonim lərin obrazlılığı, ifadəliliyi də artır. Eyni zamanda bu məcazlar özləri də bir-birindən özünəməxsus məna çalarları və üslubi boyalarla fərqlənirlər. Belə ki, arxa-dirək obrazlı ifadələrindən fərqli olaraq, qanad-inam sözləri daha yüksək emosional-ekspressiv mənaya malikdir. Sinonim cərgənin belə gözəl məna rəngarəngliyi onun bədii-üslubi əhəmiyyətini daha da artırır. Bunu N.Xəzri poeziyasına məxsus olan aşağıdakı şeir parçasında görmək olar:

O, mənə *qanaddır*, mənə *inamdır!* [123, 197]  
Mənim çınar boylu nəvələrim, siz,  
Mənim *arxamsınız*, *dirəyimsiniz* [124, 67].

Qeyd edək ki, nümunədə göstərdiyimiz arxa-dirək-qanad-inam sözlərinin hər biri sinonimik cərgədən ayrıraqda sinonimlik xüsusiyyətini itirir. Çünkü bu sözlər yalnız məcazi məna kəsb etməsi baxımından konkret məqamda kömək-yardım sinonimik cərgəsinə daxil ola bilir. Nominativ mənasına görə bu sözlər sinonim deyil.

Bəzən coxmənalılıq xüsusiyyəti sözə bir neçə sinonimik cərgədə iştirak etmək imkanı verir. Məsələn, inam məcazi mənada arxa-dirək-qanad sözləri ilə bir sinonimik cərgəyə daxildirsə, həqiqi mənada inam-əmin-arxayın-etibar-ümid-etiqad-inanc-inanış kimi sözlərlə sinonimik cərgə yaradır. Elə buna görə də hər bir sinonimik cərgədə sinonimləri ardıcıl olaraq

öz ətrafında birləşdirən, cərgədəki sözlərin ümumi leksik mənasını bildirən dominant-aparıcı söz olur. Bu söz üslubi cəhətdən neytral və emosional-ekspressiv mənadan azad olur. Buna baxmayaraq, çox vaxt sinonimik cərgədə dominant sözü seçə bildiyimiz halda, bəzən bu sözün seçilməsi mümkün olmur. Məsələn;

*Sənin gözəl-göyçək  
Oğul, qızın var [124, 171].*

Yuxarıdakı bədii parçada verilən qoşa işlənmiş gözəl-göyçək sinonimlərindən hansı sözün dominant olduğunu müəyyənləşdirmək çətindir. Çünkü hər iki söz sinonimik cərgədə bərabərhüquqludur.

2. Sinonim cərgəni təşkil edən dil vahidlərindən biri də frazeoloji birləşmələrdir. Dildə frazeologizmlərdən ibarət xüsusi sinonim cərgələr yoxdur. Lakin buna baxmayaraq, hər hansı bir frazeologizm müəyyən bir sözün ekvivalenti ola bilir. Bu zaman frazeologizmlər semantikasına görə sinonimik cərgəyə daxil olub, onun bərabərhüquqlu üzvü olur. «Sinonim frazeoloji vahidlər mənaca yaxın və ya bərabərhüquqlu olsa da, mənənə adı sözlər kimi neytral şəkildə deyil, emosional boyalarla ifadə edə bildiyindən işlənmə dairəsi və üslubi rəng etibarilə fərqlənir» [55,113]. Ona görə də yazıçıdan sinonim cərgəyə daxil olan frazeoloji ifadələrdən daha münasibi ni seçib işlətmə ustalığı tələb edir:

Gözlər kədərlidir, gözlər qapqara,  
Baxışlar söz açır sırlı mənadan [124, 80].  
Dayandım, ayağım qopmadı yerdən,  
Sanki dilə gəlib kimsə danışdı [124, 193]  
*Susdu, nəfəsinini*

bir anlıq dərdi [124, 25].

*Ağzına su alıb sən niyə susdun  
Səndən ev dərdinə qalan olarmı?  
Qız yenə dinmədi, sakitcə durdu,*

Baxırdı hər ötən nadan harına [124, 132].  
Varam *alrı açıq*, varam *üzü ağ* [123, 104]  
Vicdan üfüqümüz *safdir*, *təmizdir* [123, 101].  
Mən gedirəm, qoşalaşır kölgəmiz  
Gecə keçir, *yuxu qaçıır*, *yatmiram* [123, 81].

Nümunələrdəki danışmaq-söyləmək-dinmək sinonimik cərgəsi söz açmaq-dilə gəlmək; susmaq-dinməmək-sakit durmaq sinonim cərgəsi nəfəsini bir anlıq dərmək-ağzına su almaq; təmiz-saf-ülvi sinonimik cərgəsi alnı açıq-üzü ağ və s. kimi frazeoloji birləşmələr hesabına zənginləşmişdir.

Frazeoloji birləşmələrə xas olan fikrin yiğcamlığı, obrazlılığı, ifadəliliyi, ekspressivliyi onlardan istər sadə danışq dilində, istərsə də bədii dildə istifadə olunmasına ehtiyac duyur. Bu cəhətdən fikrin daha təsirli, emosional, qüvvətli ifadə olunması üçün sinonim cərgədə dominant sözü çox vaxt onun sinonimik frazeoloji ekvivalenti ilə əvəz edirlər. Məsələn, ağlamaq sözünün yerinə bədii ədəbiyyatda, əsasən, frazeoloji qarşılığı olan sinonimlərindən istifadə olunur. Bunu Nəbi Xəzri yaradıcılığından gətirdiyimiz nümunələrdən aydın görə bilərik:

Qəmləndim, sevindim, *ağladım*, güldüm  
*Süzüldü göz yaşım* yanaqlarımı [124, 193].  
Bir ümman *yaş töküdü* dostlar, qohumlar  
Eynəkdən, güzgüdən, pəncərələrdən [123, 166].  
Baxışında kədər,  
Gözlərində *nəm* [124, 173]  
Burda həyat ilə, ölüm üzləşib  
Axıb *göz yaşı* tək *şeh* kainatdan [123, 178].

3. Sinonim cərgələri zənginləşdirən mənbələrdən biri də evfemizmlərdir. «Evfemizm» - pis, xoşagəlməz sözlərin yaxşı, xoşagələn sözlərlə verilməsi deməkdir. Kobud sözlər əvəzinə yumşaq ifadələr işlətmək evfemizmin əsas ruhunu təşkil edir. Deməli, söz vasitəsilə edilən təsir, bu təsir nəticəsində yaranan

reaksiya,həyəcan daha qüvvətlidir. Məhz belə hallarda, həyəcanı, yaranan mənfi reaksiyanı kənar etmək və ya zəiflətmək üçün evfemizmlərdən istifadə olunur. Xoşagəlməz məzmunu yumşaq şəkildə başqasına çatdırmaq üçün evfemizmlər ən yaxşı vasitədir» [76,216-217]. Elə buna görə də evfemizmlərə xas olan zəriflik,ən kobud ifadəni yumşaltmaq,insanın əhval-ruhiyyəsinə mənfi təsir bağışlayan sözləri daha münasib tərz-də deyilmə xüsusiyyəti onları sinonimik cərgənin ifadəli vətəsinə çevirir.

*Yaşlaşdın, yenə də sən coşdun-daşdın,  
Ahillaşdın, qəlbən azca yaşlaşdın,  
Qocaldm yer oldun, asiman oldun [124, 44].  
O, bir də qalxmadı, əbədi yatdı [124, 38].  
Məni kəndimdəki  
ata evindən,  
Özünüz aparın axır mənzilə [124, 115].  
Vay o gündən - ömrün axır anında,  
Gözünüüzü qapayan da olmadı! [123, 76]  
Qara tellərini  
Erkən ağ hördün [124, 174].*

Bu nümunələrdən aydın görülür ki, qocalmaq-yaşlaşmaq, ahillaşmaq, tellərini ağ hörmək, ömrün axır anı; ölmək-əbədi yatmaq; qəbiristan-axır mənzil və s. sinonim cərgələri məhz evfemizmlər hesabına artmışdır.

4.Sinonim cərgələrin zənginləşməsində canlı danışq dil-i sözlərinin də rolü vardır. Çünkü sinonim cərgədə işlənən sözlərin hamısı dildə eyni dərəcədə işlənmə imkanına malik deyil. Belə ki, bu sinonim sözlərin bəziləri yalnız ədəbi dildə işlənsə də, bəziləri isə həm də canlı danışq dilində işlənir. Büttün bunları nəzərə alıb deyə bilərik ki, bir çox sənətkarlar ki-mi N.Xəzri də öz yaradıcılığında nə qədər bədiiliyə,poetikliyə üstünlük versə də,bir o qədər də canlı,sadə xalq danışq dilinin gözəlliyini qoruyub saxlamışdır.

Çökdü qəlbə *kədər, qəm,*  
Soyuq yellər əsəndə [123, 210]  
*Kədərli, qüssəli* bu səhər çağı,  
Yaxşı ki, qapını sən açdın mənim! [124, 193]  
Eşqin gecələri *kədərli, məhzun* [124, 53]  
Yoxsullara dərsə durar,  
*Zənginlərlə* bəhsə durar [124, 91].  
Çəmənin *sonsuzu*, göyün *əngini*,  
Ona təbiətdən bir ərməğandır [123, 153].  
Gedin asta-asta,  
                  *dalğın, pərişan* [124, 115]  
Oldun *müsafiri*  
                  sən bircə anın [124, 112]

Nümunə götirdiyimiz misallardakı sözlərin bir qismi yalnız ədəbi dildə, digər bir qismi isə həm ədəbi dildə, həm də ümmumxalq danışiq dilində işlənir. Belə ki, qəm, kədər, qüssə sözləri həm ədəbi dil, həm də danışiq dilində, lakin bu sözlərin qarşılığı olan məhzun sözü yalnız ədəbi dildə; eləcə də zəngin, əngin, dalğın, müsafir sözləri əsasən ədəbi dildə işləndikləri halda, bu sözlərlə sinonim olan varlı, sonsuz, pərişan, qonaq sözləri həm ədəbi dildə, həm də ümmumxalq danışiq dilində işlənir. Danışiq dilində işlənən, etik mənaları pozmayan belə sözləri istər ədəbi dildə, istərsə də bədii dildə işlətmək heç də pis deyil. Çünkü ədəbi-bədii dil məhz ümmumxalq dili hesabına zənginləşir.

5.Dildə sinonim cərgələrin genişlənməsində dialekt sözlərin də əhəmiyyəti vardır. Dialektizmlərin sinonim cərgədə işlənməsi bədii üslubun ehtiyacından əmələ gəlir. Əsasən, nəsr əsərlərində hər hansı bir personajın yaşadığı yeri, onun həyat tərzini daha qabarlıq nəzərə çarpdırmaq üçün istifadə olunan dialektizmlərə, bəzən poeziya dilində də rast gəlinir. Təbii ki, bu dialektizmlərin mənası başa düşülən, anlaşılan sözlərdir. Çünkü dialektizmlərə müraciət edən hər bir sənətkar işlətdiyi sözün dar çərçivədə olan dialektdə deyil, müəyyən qrup dia-

lektlərdə işlənməsini nəzərdə tutur. Hər bir sənətkar kimi, görkəmli şairimiz N. Xəzri öz yaradıcılığında az da olsa, dialektilərindən istifadə etmişdir. Məsələn;

Bir çaya döndüm ki, *sısqı* axıram [123, 46].  
Axı gözlərindən yaş *gildir - gildir*,  
Yuxudan oyandım... yenə tənha - tək [123, 85]  
Köklərdən  
bir *şıv* ucaldı.  
*Şıvlər* kəsilmədi,  
əllər kəsildi [123, 98].  
Tərif atı *yeyindir*,  
qürur atı *ceydaraq*,  
Yaraşarmı qüruru  
haqsızlıqla haqlamaq [124, 21]

Bu misallarda sısqı-dildə zəif; gildir-gildir-ədəbi dildə gilə-gilə, şıv-qanqal; yeyin-tez, cəld, yaxşı; ceydaraq-asta, ləng mənaları vardır. Məlum olduğu kimi, şair dialektlərə məxsus olan bu sinonim dialektizmləri heç də məqsədsiz işlətməmişdir. Poeziyanın üslubi ehtiyacından doğan tələbi ödəməklə şeirə yeni kolorit gətirmiştir.

6. Sinonim cərgələrin genişlənib zənginləşməsində alınma sözlərin də müəyyən qədər rolü vardır. Alınma sözlər hesabına artan sinonim cərgələrdə bu sözlərin öz dilimizdə ekivalenti olur. Məsələn;

Oldun *müsafiri* -  
Sən bircə anın [124, 112]  
Nurani *qonağım*  
Xəyala döndü [124, 84]  
Ey İnsan!  
Dünyaya  
yaxşı *mehman* ol! [124, 61]

Bu nümunələrdəki qonaq-müsafir-mehman sözləri sinonim cərgət təşkil edir. Bu cərgədə qonaq sözü öz doğma Azərbaycan dilimizə, müsafir-ərəb, mehman-fars dilinə məxsusdur. Bu sözlərin hər üçü ümumi bir mənani bildirsə də, lakin qonaq sözü həm ədəbi dildə, həm də sadə danışq dilində daha işləkdir, digər iki alınma söz-müsafir, mehman sözləri daha çox ədəbi-bədii dildə istifadə olunur. Buna baxmayaraq, bu sözlər dilimizə başqa dillərdən keçsələr də, sinonim cərgədə olan sözlərlə sinonimik əlaqəyə girərək onun bərabərhüquqlu üzvü ola bilir.

7. Sinonim cərgədəki sinonimlərin artmasında köhnəlmış və arxaik sözlər az da olsa iştirak edir. Belə sözlərin çoxu dilimizə başqa dillərdən keçən leksik vahidlərdir. Bu sözlər vaxtilə dilimizdə fəal olsalar da, indi isə lügət tərkibimizin passiv fonduna keçərək köhnəlmışlər. Müasir Azərbaycan dilində, əsasən, üslubun tələbi ilə poetikada ahəngdarlığı artırmaq, ekspressiyani daha da gücləndirmək üçün belə arxaik sinonimlərdən istifadə edilir. Məsələn;

Nəsimi yanaşır...o,müdrik, *nədim!* [123, 29]  
O, hər kəsdən gizlənirdi,

qəlbədə günahı, *suçu* [123, 92].

*Nagah* qara gələn düyüñ də gördün! [123, 104]  
Sanki *avızələr* səpdikcə ziya  
Zəncir çiçəyinin salxımlarıdır [123, 115].

Nümunə gətirdiyimiz bu bədii parçalardakı nədim, suç, nagah, avizə sözləri arxaizmlərdir. Çünkü bu sözlərin hər birinin müasir dilimizdə ekvivalentləri vardır. Belə ki, müasir dilimizdə nədim sözünü həmsöhbət; suç sözünü günah; nagah sözünü qəflətən, birdən, vaxtsız; avizə sözünü isə cilçıraq, lüstr sözləri əvəz edir.

8. Bədii dildə sinonim cərgələr poetik sinonimlər vasitəsilə də zənginləşir. «Məlum olduğu üzrə, bədii üslubun poeziya və nəşr kimi böyük qollarının hər biri inkişaf etdikcə mü-

əyyən sözlər məhdud bir dairədə işlənməyə başlayır. Belə ki, bir qrup sözlər klassik şeir dilində olduğu kimi müasir poetik əsərlərdə də istifadə edilir. Bu da təbiidir» [26,39]. Hər bir sənətkar, şair çalışır ki, mümkün qədər öz yaradılığında elə söz və ifadələrdən istifadə etsin ki, burada poetik obrazlılıq, ifadəlilik, emosionallıq və ekspressiya güclü olsun. Bu da bədii dilin, üslubun daxili tələbindən meydana gəlir ki, sənətkar bu imkandan istifadə edir. Çünkü əgər sənətkar gündəlik danışq dilindəki sözlərdən çox istifadə etsə, daxilən keçirdiyi hissləri, istək və arzularını oxucuya çatdırı bilməz. Məhz buna görə də bədii dildə poetik sinonimlər meydana gəlir və bir daha şeir dilinin təsir gücünü, bədii gözəlliyini artırır. N.Xəzri yaradılığından gətirdiyimiz nümunələrdən bunu aydın görə bilərik:

Dəyəndə gözümə o qız, o afət,  
Qəlbimi dindirən lal baxışıdır.

*Eşqimin sultani* - o gözəl qızı  
Həm görmək istərəm, həm də görməmək [123, 13].

*Durna qatarıdır* - o zərif qaşlar

Payızda gedərkən məni də apar [123, 224].

*Səma* yerdən küsdü,

Yer göydən küsdü [124, 34].

Endi yerə Günəş - *göylərin tacı* [123, 98]

Sevgi vadilərində

Həqiqətlə yanaşı səslənir *ağ yalan* da [123, 145]

Ehmalca *telləri* oxşadım ki, mən

Pərişan söyüdlər saçydı, sanki [124, 19]

Nümunələrdəki sinonimik cərgələr belədir: qız-afət/eş-qız sultani; zərif qaş-durna qatarı; göy-səma; günəş-göylərin tacı; böhtan-ağ yalan; saç-tel və s. Bu cərgələrdəki birinci sözlər ədəbi dilə, digərləri isə obrazlı, poetik dilə məxsus olan söz və ifadələrdir.

Məlumdur ki, sinonimlər bədii dildə daha geniş mənaya malikdir. Çünkü bədii dildə üslubun tələbi ilə sinonim cə-

gələr ədəbi dil və funksional üslubi mənbələrdən qaynaqlanaraq genişlənir, zənginləşir. Sinonim cərgənin işlənmə məqamını A.V.Kalinin izah edərkən yazır: «Sinonimlərin bir tipi də müxtəlif üslublu sinonimlərdir. Eyni bir əşyani, hərəkəti, əlaməti ifadə edən sözlərin müxtəlif üslubi rəngləri olur» [104, 79]. Məhz buna görə də dilçilikdə sinonimləri, əsasən, 2 cəhətə görə fərqləndirirlər:

- 1) ideoqrafik və ya semantik sinonimlər
- 2) üslubi və ya emosional-ekspressiv sinonimlər

Semantikasına görə fərqlənən sinonimlərə ideoqrafik sinonimlər də deyilir.

*Qəlbdə yuva salmış dərd ki, ələm ki... [124, 132]  
Nədir yaxın eldə, uzaq diyarda [124, 134]  
Əzizdir öz yurdum,  
torpağım mənim,  
Mən ki vətən deyən təriqətdəyəm [124, 199].*

Bu sinonim cərgədəki vətən-yurd-yuva-torpaq-el-diyar sinonim sözləri müxtəlif məna çalarları ifadə etsələr də, lakin ümumi bir mənəni, fikri bildirirlər.

Semantik və emosional-ekspressiv sinonimlərdən ibarət olan sinonimik cərgələr bədii ifadə vasitəsi kimi, əsasən, bədii yaradıcılıqda istifadə olunur. Bu cür sinonimik cərgələri hər bir yazıçı, şair öz yaradıcılığında üslubi zərurətlə əlaqədar seçib işlədir. Çünkü məcazlar, frazeoloji birləşmələr, evfemizmlər, ümumxalq danışq dili sözləri, alınma sözlər, dialektizmlər, poetik söz və ifadələr, arxaizm və köhnəlmış sözlərdən əmələ gələn sinonimik cərgələr bədii-üslubi məqsədlə lazımlı olan sözün seçilib istifadə edilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Bədii əsərlərin dilində mövzu, məqsəd və üslubla bağlı olaraq kontekstdaxili sinonimlər də əmələ gəlir. Bu cür sinonimlərin əmələ gəlməsi bədii dildə ona görə mümkündür ki, «sinonimik münasibətlərin və əlaqələrin məna sərhədləri burada ümumi dilə məxsus semantikasından fərqli olaraq qat -

qat genişlənir» [26,46]. Bu hal o zaman meydana çıxır ki, əş-ya və hadisələri adlandıran hər hansı bir söz digər bir sözlə özünün leksik mənasına daxil olmayan ikinci dərəcəli əlamətinə görə yaxınlaşır və misrada sinonimlik təşkil edir. Lakin qeyd edək ki, bu sözlər kontekstdən ayrılıqda sinonimlikdən çıxır. Məsələn;

Sən kimin *arzusu*, *məhəbbətisən*? [123, 128]  
Doludur yer üzü *qəmlə*, *təlaşla*,  
Hələ deyilməmiş *sözüm*, *ahım* var [123, 166].  
Söz ki, nə *boyadır*,  
nə də ki, *riya* [124, 7].  
Dedilər ki, yeri *isti*, *rahətdir* [124, 53].  
Sanki kəpənəkdir *parladın*, *uçdun*  
Budaq *şaxələndi*, *yaşatdı* səni [124, 80]  
Yansın qəlbədə *ulduz* - *çıraq* [124, 153]  
Bizi çulğamışdı  
*Kasıbılıq*, *azar* [124, 156]  
Çağladı könlümün *eşqi*, *həvəsi* [124, 193]

Görkəmli şairimiz N.Xəzri poeziyasından gətirdiyimiz bu nümunələrdə arzu-məhəbbət; qəm-təlaş; söz-ah; boy-a-riya; isti-rahət; parlamaq-uçmaq; şaxələnmək-yaşatmaq; ulduz-çıraq; kasıbılıq-azar; eşq-həvəs sözləri kontekstdən kənarda sinonim deyil. Lakin şair misra daxilində hər hansı bir fikri, vəziyyəti daha dərin, inandırıcı, hərtərəfli, ifadəli şəkildə təsvir etmək üçün bu sözləri sinonimləşdirmişdir. Bu da bədii dildə sinonimlərin situativ sinonimlər sayəsində artmasını bir daha sübut edir.

Bədii dildə sinonimik cərgədən bir neçə sinonim sözün seçilib işlənməsinə də təsadüf edilir. Bu zaman şeirdə ifadəllilik və obrazlılıq yaratmaq funksiyası seçilən tək sinonim sözün üzərinə düşür, lakin qoşa işləndikdə isə bu funksiyani yerinə yetirmək bir neçə sinonim arasında bölünür. Elə buna görə də sinonimik cərgədən konkret şərait üçün bir sinonimin

seçilməsi çətinlik yaradır. Lakin sinonimik cərgədən iki - üç sinonimi seçib işlətməyi də hər sənətkar bacarmır. Çünkü şair elə sözləri seçməlidir ki, bunlar həm semantik, həm də üslubi cəhətdən fərqlənən sinonimlər olmaqla yanaşı, eyni zamanda poeziyada birləşərək fikri qüvvətli ekspressiya ilə ifadə etsinlər.

Qeyd edək ki, sinonimlərin qoşa işlənməsi özünü müxtəlif formalarda göstərir: 1) sinonimlər qoşa işlənərək bir söz yaradır; 2) sinonimlər yanaşı işlənir.

1. Məlum olduğu kimi, üümumxalq dilində bir sıra məfhumlar sözlərin qoşa şəkildə işlənməsi ilə ifadə olunur. Bunların bir hissəsi sinonim sözlərin birləşməsi nəticəsində əmələ gəlir. Belə ki, iki yaxın mənalı söz birləşib əvvəlki mənalarından müəyyən qədər fərqlənən yeni sözlər yaradır:

Get el keşiyində dur *ayıq - sayıq* [123, 90]  
Nə *sözlü - söhbətli*  
Tamada vardı [124, 235].  
Sən elə tanışdın  
*Dərd - sərimlə* [124, 30]  
Sonra da əl tutub *dinməz - söyləməz*,  
Onları evlərə aparan sənsən [124, 107]  
Zamanın *al - əlvən* çəmənlərində  
Gəlirsən yuxuma *boylu - buxunlu* [124, 80]  
Mən ehtiyac içindəykən  
*Var - dövlətə biganəyəm*  
Mən *ad - sana* yetişsəm də  
*Şan - şöhrətə biganəyəm* [124, 46].  
Elə ki, *dost - tanış* geyindi qara,  
Sındı şeirimizin *qolu - qanadı* [124, 85].

Nümunələrdən bir daha aydın olur ki, «iki yaxın mənalı sözün – sinonimlərin qoşa işlənməsi nəticəsində bu birləşən sözlərin hər birindən müəyyən qədər fərqlənən yeni söz yaranmış olur. Bu yeni söz əvvəlki sözlərin təklikdə hər birinə

nisbətən daha geniş anlayış bildirir. Deməli, sinonimlərin birləşməsi ümumxalq dilinin və ayrıca bir əsərdə yazılı dilinin lügətinin zənginləşməsinə gətirib çıxarır» [3, 121].

2.Sinonimlər yanaşı işləndikdə qüvvətli bədii ifadə vəsiti yaratmaqla sənətkara rəngarəng üslubi məqsədlərə nail olmaqdə kömək edir.

1)Sinonimlər poeziyada yanaşı işlənməklə mənəni qüvvətləndirməyə xidmət edir.

Budaq şaxələndi, yaşatdı səni [124, 80].  
Ey varlığım, ey həyatım,  
Sahildə dalğalar  
cosdu, çağladı  
Al qandan torpaq da  
od tutdu, yandi [124, 107].

Göründüyü kimi, sinonimlərin yanaşı işlənməsi fikrin ifadəliliyini artırmaqla yanaşı,hər iki sinonim sözdə olan incə məna çalarları birləşərək ümumi anlayışı yüksək ekspressiya ilə ifadə edir. Onu da qeyd edək ki, burada məntiqi vurğu ikinci sinonim sözün üzərinə düşdürücü üçün bu söz semantikasına görə daha mənalı və ifadəli olur.

2) Sinonimlər poeziyada yanaşı işlənməklə eyni zamanda ifadənin dəqiqləşdirilməsinə kömək edir. Məsələn;

O, bir də qalxmadi, əbədi yatdı [124, 38].  
Titrətmə, qızdırma qucaqlaşaraq  
Çəkib aparırdı qızı harasa  
Axşam qayıtdılar pərişan, yorğun,  
Onlarda dilənci xisləti varmı? [124, 132]  
Balıqlar oynasıır  
Rəngbərəng, xallı... [124, 166]  
Dayandım, ayağım qopmadı yerdən,  
Sanki dilə gəlib kimsə danışdı [124, 193].

Bu nümunələrdə isə sinonimlər yanaşı, ardıcıl gələrək fikri daha dəqiq və aydın şəkildə ifadə etmişdir. Burada də-qıqləşdirici funksiyanı yerinə yetirən ikinci sinonim söz birincinin mənasını aydınlaşdırmaqla yanaşı, eyni zamanda konkretləşdirmişdir.

3) Bədii dildə səmərəli üslubi vasitələrdən biri də poeziyada sinonimlərin ardıcıl, sadalama yolu ilə həmcinsləşməsidir. Bu halda sənətkar böyük obrazlılıq və ifadəliliyə nail olur. Məsələn;

*Dərdə, əzablara, haqsızlıqlara  
Nə qəmli baxırsan  
sən haqq dünyadan [124, 80]  
Elə bil əsrlər dindi, danışdı  
Müqəddəs məqbərə öündə yenə,  
Ürəklər saflaşır, təmizlənirdi [124, 103].  
Cibi boş, rütbəsiz,  
Üst-başı cindur [124, 144]  
Sözlər büllür kimi,  
sözlər tərtəmiz [124, 208].*

4) Bəzən sənətkar sinonimləri yanaşı işlədərək ifadənin emosional qüvvəsini artırmaqla bərabər şeirdə fikri yüksək hiss-həyəcanla ifadə edir:

*Kəsin, yiğisdirin, qurtarın, bəsdir,  
Bu dil rüşvətini, söz rüşvətini [124, 120].*

Bu nümunədə kəsin, yiğisdirin, qurtarın, bəsdir sinonim sözləri ilə şair yaltaqlığa, ikiüzlülüyə, boş-boşuna yalan söz vəd etməyə özünün mənfi münasibətini, kəskin etirazını bildirməklə, bir daha fikrin ekspressiyasını qüvvətləndirmişdir.

5) Poeziyada sinonimlərin yanaşı işlənməsi ahəngdarlığı artırır, şeirə musiqilik və axıcılıq gətirir. Bunu ayrı-ayrı sözlərdəki səs uyuşması-alliterasiya hadisəsi qüvvətləndirir.

Rəhbərlər adıyla  
Çağlادıq, coşduq [123, 229].  
Bu toyda, düyündə  
sənsiz deyildik [124, 112].  
Dövrəmi almışdı  
güllər, çiçəklər [124, 77]  
Bağdad üfüqləri çənli, dumanlı,  
Ürəklər, diləklər ahlı, amanlı,  
Gedirəm sehirli, sirlı aləmdə [124, 189]

Beləliklə, müşahidələr göstərir ki, dilin müxtəlif mənbələri – polisemiya, frazeoloji birləşmələr, evfemizmlər, dialektizmlər, köhnəlmış sözlər və arxaizmlər, alınma sözlər və poetizmlər hesabına artan sinonimik cərgələr, eyni zamanda üslubi, situativ və fərdi sinonimlər sayəsində də artaraq zənginləşir.

### **Antonimlər**

Dilimizin lügət tərkibində özünəməxsus rolu olan, sinonimlərlə əks qütbdə duran leksik vahidlərdən biri də antonimlərdir.

«Antonimləri təşkil edən sözlər müxtəlif fonetik tərkibə malik olur. Müqayisə və qarşılaşdırma yolu ilə aşkar edilən müxtəlif təzadlı hadisələr, obyektiv aləmin bütün ziddiyətli cəhətləri əksmənalı anlayışlar silsiləsini təşkil edən antonimlər vasitəsilə şərh edilir. Antonimlər əks qütbdə duran leksik ifadə vasitəlidir» [23,37].

Antonim sözlər insanı əhatə edən əksliklərin qarşılaşdırılması yolu ilə əmələ gəlir. Lakin qeyd etmək lazımdır ki, dil-də olan bütün sözlərin antonimi yoxdur. Çünkü həqiqətən də dildə elə məfhumlar vardır ki, onların əks mənaları olmur. Məsələn, stol, stul, dəftər, kitab, qələm və s. kimi sözlərin əksi yoxdur.

Bununla yanaşı, Azərbaycan dilində bir qrup sözlərin antonimi vardır. Bunlar əlamət, keyfiyyət və xüsusiyyət anlayışı [ağ-qara, təzə-köhnə, acı-sirin, cavan-qoca], vaxt anlayışı [gecə-gündüz, səhər-axşam, yay-qış], məkan anlayışı [aşağı-yuxarı, içəri-bayır, ön-arxa], ölçü və kəmiyyət [uzun-qısa, böyük-kiçik, iri-xırda], hal-hərəkət, vəziyyət mənalarını [ağlamaq-gülmək, oturmaq-durmaq, ölü-dir, şad-qəmgin] bildirən sözlərdən əmələ gələn antonimlər eyni hadisələr cərgəsinə aid olan təzadlı anlayışları əks etdirir. Ona görə də, R.C.Məhərrəmovanın antonimlərə verdiyi tərif daha dolğun və əhatəlidir. «Antonimlərə çox vaxt bir-birinə zidd fikirləri, anlayışları bildirən sözlərin yanaşı işlədilməsindən əmələ gələn sözlər kimi tərif verilir ki, bu bizcə dəqiq deyil. Antonimlər zidd mənalar, anlayışlar deyil, əksinə, eyni mənanın, eyni anlayışın müxtəlif əks cəhətlərini qarşılaşdırma yolu ilə bildirən sözlərdir. Məsələn, yaxşı-pis, ağır-yüngül, təzə-köhnə, sağ-sol antonimlərini alaq: Bunlar zidd anlayışlar deyil, eyni mənanın, eyni keyfiyyətin müxtəlif, əks cəhətlərini bildirir» [65,210].

Antonimlərin yaranma tarixinə nəzər saldıqda, deyə bilərik ki, onlar dilin inkişafının ilkin dövrlərindən yaranmışdır. Çünkü cəmiyyətdə «ağillı» insan meydana gələndən sonra o, ətrafindakı əşya və hadisəleri dərk edərək yaxşını pisdən, böyüyü kiçikdən, yeri göydən, gecəni gündüzdən və s. fərqləndirməyə başlamışdır. Bunu əfsanələr, nağıllar, dastanlar, bayatılar, frazeoloji - idiomatik tərkiblərin təzadlar əsasında yaranmasından da aydın görülür. Xalqın yaratdığı hikmət xəzinəsi olan atalar sözlərinin və sərrast, dərin mənalı xalq məsəllərinin əksəriyyəti təzadlıdır. Bir çox şair və yazıçılarımız kimi N.Xəzri də öz poeziyasında xalq yaradıcılığına biganə qalmamışdır:

Bu bir həqiqətdir düşüb dillərə:  
*İgid* bir yol olər, *qorxaq* min kərə [123, 90]  
*Namərd* eləməyin qovaraq *mərdi* [123, 23]  
Əgər başqasına sən quyu qazsan

Özün düşəcəksən gec, ya tez ora! [123, 217]

Zadəganlar harınlaşır,

Toxun acdan xəbəri yox,

görmüşənmi? [124, 62]

Yerində danışmaq

bəlkə qələbə!

Yersiz susmaq isə

məğlubiyyətdir! [124, 75]

Məzluma verdiyi əziyyət üçün

Zalima məhkəmə qurular bir gün

Həqiqət acidir-fəqət dərmandır,

Yalan şirindirse-əfi ilandır [124, 96]

Onunçün yaltaqlar qorxaqlar təki

Bir gündə min dəfə ölüb - dirilər [124, 128].

Leksik kateqoriya kimi antonimlər ziddiyət, təzad mənasını ifadə edir. Bu xüsusiyyət antonim sözlərin leksik mənasından irəli gəlir və onların daxili ruhunu təşkil edir. Gündəlik nitqimizdə antonimlərdən istifadə etdiyimiz üçün onlara xas olan ziddiyət və təzad da həmişə özünü göstərir. H.Xoum yazır: «Təzad nə həddən çox tez, nə də həddən çox ləng olmalıdır. Çünkü qarşılaşdırma ləng olarsa, ziddiyət uzun zaman kəsiyində zəifləyər, əksinə tez olanda isə emosiyalar tam gücü ilə ifadə edilə bilməz» [117,204]. Bununla əla-qədar A.N.Qvozdyevin fikri də maraqlıdır: «Bu və ya digər vəziyyəti qiymətləndirərkən biz, adətən, onun müsbət və ya mənfi olub-olmamasını öyrənməyə çalışırıq və bunun üçün onları bir-birinə zidd olan cərgədə qarşılaşdırırıq» [97,38].

Əşya və hadisələrin bir-birindən fərqləndirilərək qiymətləndirilməsi xüsusiyyəti antonimlər üçün səciyyəvidir. Bu da onların bədii ədəbiyyatda geniş şəkildə işlənməsinə səbəb olur. Təsirli üslubi xarakterə malik olan antonimlər nitqi daha canlı və obrazlı edir. Antonimlər əşya və hadisələr haqqında olan anlayışları, əlamət və keyfiyyəti təzadlı şəkildə müqayisə etməklə

onlar haqqında canlı təsəvvür oyadaraq, dinləyiciyə və oxucuya güclü təsir göstərir. Məsələn;

Gah susur, gah dinir  
gah uçur illər  
Üfüqdə nur yanır,  
Nur sönür bəzən [123, 58-59]  
Bu gün yerə, göyə meydan oxuyur  
Gah isti, gah soyuq küləklər əsir [123, 60]  
*Gənclik günahları* yuyularsa da,  
*Qocalıq günahi* yuyulan deyil! [123, 46-47]  
Sən sonsuz dəryasan, mən kiçik damla  
Xəzər damlaşısı da Xəzər qədərdir [123, 25]  
Sevgi həm ölümdür, həm əbədiyyət! [123, 107]  
Bura zülmət boğan, günəş doğandır [123, 152].  
Şam nuru ulduz kimi ucurdu göyə  
Şam olub enirdi yerə ulduzlar [124, 41- 42].  
*Cavansan* gözəllər dörd dövrəndədir,  
*Qocaldın* kimsəyə lazım deyilsən! [124, 44]

Ədəbi dilin digər üslublarından fərqli olaraq bədii dildə antonimlər üslubi cəhətdən daha geniş əhəmiyyətə malikdir. Belə ki, bədii dildə mütləq antonimlərlə yanaşı, üslubun tələbi ilə antonimlik hüququ qazanan üslubi antonimlər daha işləkdir. Təbii ki, sözlərin üslubi cəhətdən antonimlik təşkil etməsi, eyni zamanda onların çoxmənalılıq və məcazilik kimi keyfiyyətə malik olmasından irəli gəlir. A.M.Qurbanov antonimlərin üslubi əhəmiyyət daşıdığını qeyd edir və göstərir ki, «nitqdə antonimlərin üslubi rolu da böyükdür. Bunların vəsi-təsilə əşyanın, şəxsin, hadisənin və sairin müəyyən cəhətləri bir-biri ilə qarşılaşdırılır, bunun nəticəsində anlayış haqqında aydın, gözəl təsəvvür yaradılır. Eyni zamanda, bu qrup sözlər fikrin daha dəqiq və emosional ifadəsinə də xidmət edir» [62,349]. Məsələn, xoş-bəlalı, mehribanlıq-qaranlıq, dost-paxıl sözləri mütləq antonim deyildir. Lakin mətndə işlənmə yeri-

nə, üslubi məqamına görə bu sözlər antonim ola bilir. Bunu N.Xəzri poeziyasından gətirdiyimiz aşağıdakı bədii parçadan da aydın görə bilərik:

Arxa ol, *xoş* gündə, *bələli* gündə! [123, 40]  
Gəldimi *mehribanlıq*,  
Bəlkə gedir *qaranlıq*? [123, 182]  
Elə ki, *dost-tanış* geyindi qara,  
Dövrəndə irişən *paxıllar* ki var  
Daha olmayacaq öləndən sonra [124, 85].

Nümunələrdən göründüyü kimi, sözün çoxmənalılığı onun müxtəlif sözlərlə antonim olmasına şərait yaratır, yəni çoxmənalı sözün bir neçə antonimi ola bilər. Eyni zamanda çoxmənalı sözlərin müxtəlif mənalarının antonimləri özləri də öz aralarında sinonimlik yaratır:

*Zəif* bir səs dinirdi, - o *xəyalı*, ya *gerçək*? [123, 182]

*Həqiqət* acidır-fəqət dərmandır,

*Yalan* şirindirsə-əfi ilandır [124, 96-100]

Bu bir *xəyal* idi, yoxsa *həqiqət*? [124, 103-106]

Bəli mən bilirəm şairlik nədir,

Kimi *doğru* yazır, kimisə *yalan* [124, 188]

Oyandım...

Ey *yuxu*,

Ey kabus çəkil !

Gördüyüm yaxşı ki, *həqiqət* deyil [123, 128]

Yuxarıdakı nümunələrdə həqiqət sözünün antonimi olan yalan-xəyal sözləri bir-biri ilə sinonimdir. Bu sözlərin doğru-gerçək antonimləri də sinonimdir. Çoxmənalı sözün bir neçə antonimi olur ki, bunlar da ayrılıqda bir-biri ilə sinonimdir. Deməli, bir sinonim cərgənin hər bir üzvü, başqa bir sinonim cərgənin hər bir üzvü ilə antonim münasibətdə ola bilir. Bu da bir daha göstərir ki, sinonimlər kimi antonimlər

də sözün semantikası ilə sıx surətdə bağlı olan leksik-üslubi kateqoriyadır.

Bədii ədəbiyyatda üslubun tələbi ilə məcazi mənali antonimlər əmələ gəlir ki, bunlar da hər bir yazıçı və şairə hadisə və obrazlar arasındaki ziddiyətləri fərqləndirmək, onları qarşılaşdırmaq imkanı verir. Nəticədə hətta nominativ mənasında antonim olmayan sözlər də antonim kimi işlənərək, güclü təsir bağışlayan təzad yaradır:

*Varlılar keyf çəkir xanimanlarda,  
Dilənçi çoxalır*

səxavət gedir [124, 18].

*Məzluma verdiyi əziyyət üçün*

*Zalima məhkəmə qurular bir gün* [124, 96]

*Bəlkə Xeyirlə Şər birgə doğulub*

*Birisini işiqdirdi, birisi zülmət!*

*Dünyaya gəlsə də, ifritə kimi*

*Şər-mələk cildində görünər bəzən* [124, 126-127]

Nümunə gətirdiyimiz bədii parçalarda şair iki təbəqəni – əzən və əzilənlər arasındaki fərqi vermək üçün varlı dilənçi; məzлum-zalim; xeyir-şər; ifritə-mələk kimi sözləri qarşılaşdırmaqla bir-biri ilə əks qütbdə duran hər bir təbəqənin özünə-məxsus, fərdi xüsusiyyətlərini fərqləndirərək müəyyənləşdirmişdir.

Bədii dildə müxtəlif köklü leksik vahidlərdən ibarət antonimlərlə yanaşı, qrammatik məzmunca əks mənali şəkilçilər qəbul edən antonim səciyyəli sözlərdən də istifadə edilir.

Qeyd edək ki, eyniköklü sözlərin inkarlıq şəkilçisi qəbul etməsi nəticəsində yaranan əksmənali sözlərin antonim olub-olmağının haqqında alımlar arasında fikir müxtəlifliyi vardır. Belə ki, bir qrup dilçilər – A. A. Reformatski [111,66], L. R. Zinder, T. V. Stroeva [102,356], M. D. Stepanova [114,229], Y. N. Qeliblu [98, 93-108], N. M. Şanskiy [118, 22], L. A. Vvedenskaya, Q. B. Dibina, İ. İ. Şeboleva [92,52-53] qrammatik vasitələr-morfem və şəkilçilərin vasitəsilə əmələ gələn əksmənali sözləri antonim hesab

etdikləri halda, digər qrup dilçilər – L. A. Bulaxovski [91,44-45], E. M. Qalkina–Fedoruk [96,24] isə bu cür sözlərin antonimliyinə inanmir və antonimlik anlayışını yalnız ziddiyətlər ifadə edən müxtəlif köklü sözlərlə bağlayırlar.

Azərbaycan dilçiliyində isə antonimlərin tədqiqi ilə məşğul olmuş alimlərdən R.C.Məhərrəmova, T.Ə.Əfəndiyeva, S.Ə.Cəfərov və H.Ə.Həsənov inkar şəkilçilər vasitəsilə eyni kökdən əmələ gələn antonimlər məsələsinə toxunmuşlar. Lakin bu haqda onların fikirləri müxtəlifdir. S.Ə.Cəfərov inkar şəkilçilər vasitəsilə eyni kökdən düzəlmüş sözləri antonim saymır və göstərir ki, «üslubi antonimlərin bir hissəsi şəkilçilər hesabına düzəlir. Bu morfoloji antonimlik üslubi, şərti səciyyə daşıyır və leksik vahid kimi lügət tərkibində qeydə alınmır və sözün məzmununda müvəqqəti inkarlıq yaradır, üslubi səciyyə daşıyır, inkar şəkilçiləri düşən kimi sözdə inkarlıq da itir. Məsələn, yaz-yazma, gəl-gəlmə, duz-duzsuz və s.» [23,42]. H.Ə.Həsənov da eyni fikri təsdiqləyərək yazır: «Təsdiq və inkar formalarda işlənən eyniköklü sözlər arasında da ziddiyət var, lakin həmin sözlər bir-biri ilə antonim olmur. Çünkü inkar şəkilçili eyniköklü sözlə ifadə olunan əks məna həmin sözün öz leksik mənası ilə deyil, ona əlavə edilən şəkilçi ilə bağlıdır. Şəkilçi sözün daxili mənasını nə dəyişir, nə də onda əks cəhətləri aşkara çıxara bilir. Müxtəlif köklülər mənanın müxtəlif əks tərəflə olduğu meydana çıxarır. İnkar şəkilçiləri əlavə olunduğu sözu məzmunca inkar edir» [38, 80].

R.C.Məhərrəmova və T.Ə.Əfəndiyeva isə, əksinə, inkar şəkilçisi qəbul edib bir-birinə zidd mənalar ifadə edən sözləri şərti antonim kimi qəbul edirlər. Belə ki, R.C.Məhərrəmova qeyd edir: «Ögər eyni kök-söz qrammatik məzmunca əks semantikalı şəkilçilər [-lı və -sız, -ma, -mə inkar şəkilçisi] qəbul etdikdə əks və zidd mənali leksik vahidlər yarada bilirsə müqayisə edək: ağılli-ağılsız, güclü-gücsüz, yağlı-yağsız, getmək-getməmək, yağımaq yaqmamaq və s. Deməli, bunları antonim hesab etmək olar. Adətən, antonimlərə müxtəlif köklü sözləri aid edirlər, lakin bəzi dilçilər inkar şəkilçiləri ilə düzə-

lən sözləri də antonim hesab edirlər. Sevir-sevmir, gəlir-gəlmir və s. Gətirdiyimiz misallardakı ağıllı, güclü, yağlı, getmək, yağmaq sözlərinin başqa fonetik tərkibli, dəli, zəif, yavan, qalmaq antonim qarşılığı ayrılıqda işlənmə yerinə görə bir-birinin sinonimi ola bilir. Məsələn, üzlü adam, yaxud sırtiq adam, gücsüz-zəif, yaqsız-yavan, getməmək-qalmaq. Deməli, inkar şəkilçisi qəbul etmiş bu sözlər həmin şəkilçi olmadan mütləq antonim təşkil eləyən kök sözlərlə sinonim cərgədə birləşirsə onları da antonim kimi götürmək mümkündür» [65,211]. T.Ə.Əfəndiyeva da təsdiqləyir ki, «bədii dildə inkarlıq şəkilçilərini qəbul edən eyniköklü sözlərin bir qismi təzad yaradan qüvvətli vasitə kimi çıxış edə bilir» [26,68]. Bütün deyilənləri nəzərə alaraq deyə bilərik ki, leksik mənasına görə antonim olmayan, lakin inkarlıq şəkilçisini qəbul etməsi nəticəsində müəyyən bir mənanın əks tərəfini bildirən sözləri antonim hesab etmək məqsədə uyğundur. Fikrimizi aydınlaşdırmaq üçün N.Xəzri yaradıcılığından nümunə gətirdiyimiz şeir parçalarına nəzər yetirək:

Eşqimin sultani - o gözəl qızı  
Həm görmək istərəm, həm də görməmək [123, 13]  
*Gülən* gözlərə,  
Gülməyən gözlərin  
Qoy bəxti gülsün! [123, 77]  
Səsim çatır, özüm sənə çatmiram [123, 81].  
Səni gözləyəcəyəm  
Gəlsən də, gəlməsən də [123, 210]  
Ümidli, ümidsiz  
Bir axşamım var [123, 228]  
O əllər  
qayğılı,  
sakit, mükəddər  
Verdiyin məhəbbət  
Nifrət üçün də  
Sağ ol, ay ana !

Bir *damla*  
Olsam da  
*Ümman* cahanda,  
*Analı* uyudum,  
*Anasız qalxdım*  
Aparıb özüylə  
*qocalığını,*  
*Gəncliyi* qəlbimin özündə qalır [124, 211-224].

Gördüyümüz kimi, bu misallarda şair bədii kontrastın yaradılmasına yalnız müxtəlif köklü antonimlər vasitəsilə deyil, eyni zamanda qrammatik məzmunca əks semantikalı şəkilçilərlə düzələn eyniköklü əks mənali sözlərin iştirakı nəticəsində nail olmuşdur.

Bəzən şair təzad əsasında qurulmuş sabit söz birləşmələrindən, idiomatik frazeoloji tərkiblərdən yerli-yerində, geniş şəkildə istifadə etməklə fikri daha da obrazlı şəkildə ifadə edir. Bunu aşağıdakı şeir parçasında da görmək olar:

*Həqiqətlə* yanaşı  
səslənir *ağ yalan* da [123, 145]  
Bura *zülmət boğan, günəş doğandır* [123, 152]  
Ömrün *ağ günümüzə, qara günümüzə,*  
O qara gözləri gözlərəm yenə [123, 212]  
Şair ürəyinin ədalət sözü,  
Caladı işığa *qara gündüzü* [123, 232]  
*Ömürdən gün gedər,*  
*ömrə gün gələr,*  
*Günlərin ağrı var, qarası vardır* [124, 16].  
Məşhur olmaq təhlükədir,  
*Qara donda ağ ləkədir* [124, 36].  
O, susur göylərsə,  
*Gəlirdi dila* [124, 51]

Nümunələrdən bir daha məlum olur ki, bədii üslubda antonimlik münasibətləri təkcə nominativ-semantik mənada müxtəlif köklü sözlər arasında deyil, eyni zamanda söz və frazeoloji birləşmələr arasında da olur ki, bu da onların təhlili zamanı aşkarə çıxır.

Məlum olduğu kimi, atalar sözləri və zərb-məsəllərin ifadəli, emosional-ekspressiv olmasına səbəb onların çoxunun antonimlər əsasında yaranmasıdır. Şair poeziyada bu və ya digər hadisəni, təsviri, qəhrəmanın keçirdiyi hissləri daha qabarlıq şəkildə vermək üçün dərin mənali hikmətli xalq ifadələrindən istifadə edir. Çünkü hər hansı bir hadisəni, əşyani müqayisə edib fərqləndirmək üçün antonimlər əsasında yaranan atalar sözləri və zərb-məsəllərin rolu danılmazdır. Buna Nəbi Xəzri yaradıcılığındakı bədii parçalar nümunə ola bilər:

Bu bir həqiqətdi düşüb dillərə:  
*İgid* bir yol ölər, *qorxaq* min kərə [123, 90].  
Sevgi həm ölümdür, həm *əbədiyyət!* [123, 107].  
Axı *kiçik* olmaq *kiçiklik* deyil,  
Böyüklük deyildir *böyük* olmaq da  
*Təkəbbür* zülmətdir, *sadəlik* *çiraq*  
Əsilzadəlikdir əsil sadəlik [123, 184].  
Əgər *başqasına* sən quyu qazsan  
*Özün* düşəcəksən *gec* ya *tez* ora! [123, 217]  
Dəndlərin əlindən o, *dağa* çıxdı,  
Dedilər: *bəxtəvər* *yaylağa* çıxdı [124, 53].  
Zadəganlar harınlaşır,  
*Toxun acdan* xəbəri yox,  
görmüsnəmi [124, 62]

Əvvəldə qeyd etmişdik ki, sənətkar üslubi məqsədə münasib olaraq mütləq antonimlərlə yanaşı, kontekstdaxili antonimlər, eyniköklü antonimlərdən istifadə edir ki, bu da ona müxtəlif üslubi məqsədlərə nail olmağa imkan verir.

Bədii dildə, əsasən də, poeziyada antonimlərin üslubi funksiyaları müxtəlif və rəngarəngdir:

1. Poetik dildə emosional-qiyəmətvericilik vasitəsi kimi istifadə edilən antonimlər təzadlı hadisələr ifadə etməklə oxucuda mənəvi və estetik fikir yaradır. Məsələn;

Bəzən yersiz düşdük haya, haraya,  
Axı *pis* də gedir, yaxşı da qalmır.  
*Gənclik günahları* yuyularsa da,  
*Qocalıq günahı* yuyulan deyil [123,46-47]  
*Xəsis-səxavətdən,*  
*Qəddar-ədalətdən,*  
*Yaltaq-məharətdən*

Danişan zaman

*Vicdansız-vicdandan*  
*İmansız-imandan*  
*Amansız-amandan*

Danişan zaman

*Əxlaqsız-əxlaqdan,*  
*Haqqı danan-haqdan,*  
*Xalqı satan-xalqdan*

Danişan zaman

*Yalan-həqiqətdən,*  
*Xain-sədaqətdən,*  
*Qorxaq-cəsarətdən*

Danişan zaman

Faciə içində sarsılar cahan! [123, 57]

Şair burada antonimlər vasitəsilə istər bizi əhatə edən obyektiv aləm, istərsə də insanın daxili aləminə xas olan mənəvi və estetik keyfiyyətlərinə görə bir-birindən fərqlənən xüsusiyyətləri səciyyələndirmişdir.

2. Şair antonim sözlər vasitəsilə insanların real həyatda mənsub olduğu təbəqəni, onların cəmiyyətdə tutduğu ictimai vəziyyətini, mövqeyini təzadlı şəkildə oxucuya çatdırır:

– Dünyanın ən böyük *aqili* kimdir?  
– Kim cavab vermirsə *cahil* sözünə! [123, 45]  
*Kişi* dönüb *arvad* olur  
*Dişi* dönüb *erkək* olur [123, 180].  
*Şairsə* qəlbində illərin dərdi,  
*Şahin* qəbri üstdə fatihə verdi [123, 232].  
*Varlılar* keyf çəkir xanimanlarda,  
*Dilənçi* çıxalır,  
səxavət gedir [124, 18].  
*Qeyrətsizə* can əzizdir,  
qeyrətliyə ana torpaq  
*Vəzifəsiz müdrikə* də,  
vəzifəli nadana da vətən oldu [124, 93].  
*Məzluma* verdiyi əziyyət üçün  
*Zalima* məhkəmə qurular bir gün [124, 96]

3. Poeziyada təsvir olunan obrazın daxili aləminin açılması, qəhrəmanın mənəvi aləminin ziddiyətli tərəflərinin açılub göstərilməsi üçün antonimlərdən istifadə edilir. «Müəyyən şəraitdən asılı olaraq obrazın psixoloji vəziyyəti kəskin, gözlənilməz təzadlı bir şəkildə dəyişə bilir. Surətlərin daxilində mövcud olan ziddiyətləri aşkara çıxarmaqda, qabarılq verməkdə antonim sözlər yüksək üslubi effektliyə malikdir» [103, 94].

*Yaxşılara*  
mehribanam əzəldən,  
*Yaltaqlara,*  
paxillara nifrətəm [124, 168].  
*Sən parlaq Gündəssən,*  
*Mən solğun Ayam,*  
*Ayam, yoxsa sönmüş*  
*Bir çıraqammi?* [123, 202-203]  
*Sənsən dostum mənim,*  
düşmənim mənim,  
*İşığım* da sənsən,  
zülmətim də sən! [124, 202-203]

Bəzən şeirdə təsvir olunan obyektin daxilində olan ziddiyətləri aydın və qabarılş şəkildə vermək üçün antonimlər ardıcıl işlənərək qarşılaşdırılır. N.Xəzrinin «Təzadlar» şeiri buna misal ola bilər:

*Dərəyəm,  
Təpəyəm  
Atəşəm, suyam.  
Zülmətlər,  
İşıqlar  
Ürəyimdədir.  
Mən yaşış qardaşam  
Qocayla,  
Gəncələ.  
Nifrət məhəbbətlə,  
Kədər sevinclə  
Baş-başa  
Uyuyur  
Mənim sinəmdə.  
Həm yerin,  
Həm göyün*  
məğrur səsiyəm,  
*Məndə səhər doğur,  
Gecə yaşayır [119, 66-67].*

4. Sənətkar təsvir etdiyi obrazın qəlb çırpıntılarını, arzu və istəklərini, duygularını təsirlə ifadə etmək üçün antonimlərdən istifadə edir. N.Xəzrinin «İkilikdə» şeiri buna bariz nümunədir:

*Gəl bölek dünyani ikilikdə biz,  
Dərə mənə düşsün,  
Dağı sən götür.  
Qalsın yer üzündə qoşa izimiz,  
Qara mənə düşsün,  
Ağı sən götür*

*Gündüzü, gecəni əziz saxlayaqq,  
Günəş sənə düssün,  
Ay mənə qalsın.  
Bizik bu dünyaya səninlə şərik,  
Bızsız nə qış gülər,  
Nə də ki, bahar [120, 156].*

5. İdeoloji mövqeyinə görə bir-birindən fərqlənən insanların mənsub olduğu təbəqələri və cərəyanları təsvir edərək onların həm xarakterik xüsusiyyətləri, həm də fərqləndirici əlamətləri antonimlər vasitəsilə ifadə olunur:

*Varlılar keyf çəkir xanimanlarda,  
Dilənçi çoxalır  
səxavət gedir [124, 18].  
Məzluma verdiyi əziyyət üçün  
Zalima məhkəmə qurular bir gün  
Əgər cahillərdən uzağa qaçsan,  
Onda aqillərə qovuşacaqsan  
Əgər mömin şəxsə  
Dərdini desən,  
Mərhəmət görərsən sən ki Allahdan  
Nəbadə kafirə gileylənəsən,  
Şikayət edirsən, sanki Allahdan [124, 96-100].*

6. Bəzən şair antonimlərdən bədii dilin ifadə vasitəsi kim təbiəti obrazlı şəkildə təsvir etmək üçün istifadə edir:

*Arzular baharda, ömür qışdadır  
Quru haray çəkər, yaş tökülərsə [123, 23].  
Ağ səma çayı tək axın, durnalar!  
Qara ürəklərdən qorxun, durnalar! [123, 109]*

7. Eyni zamanda şeirdə təsvir zamanı təzadlı zaman, məkan və kəmiyyət anlayışları vermək üçün antonimlərdən istifadə olunur:

*Gündüz* şəkillərdə susanım mənim,  
*Gecə* yuxularda danışanımsan  
Ruhun *gecə-gündüz* hifz edir məni [123, 46]  
*Bayırda* saxtadır...

*Evdə* soyuqdur... [123, 228]

Dəniz dalgalanar  
Hər *səhər-axşam*,  
Qarı əridikcə uca zirvənin [122, 59]  
Axrı...kəndlər gördü *sağda, solda* o,  
Tarlalar içdimi onun suyundan?! [122, 75]  
İllər ötüb keçdi arzular təki,  
İndi *axşam-səhər* axtar sən məni [122, 139]  
Gör təbiət nə varlıdır,  
Qızıl səpir *sağa-sola* [122, 157].  
O, bir meyvəsidir bəxtəvər ömrün  
Yatmayır nə *gecə*, nə *gündüz* səhər [119, 141]

8. Antonimlərdən ibarət olan başlıqlar diqqəti cəlb etməklə yanaşı, eyni zamanda şeir haqqında müəyyən təsəvvür yaratdığı üçün onlardan poeziyada da istifadə olunur. N.Xəzrinin şeirləri də belə başlıqlarla onun üslubunu fərdiləşdirir:

«Asiman altında, torpaq üstündə», «Uzun sözün qısaşı», «Yalan və həqiqət», «Ad günü-fəryad günü», «Bir ömrün əvvəli, bir ömrün sonu», «Həm ölüm, həm əbədiyyət», «Sən məni öldürdün, məni dirildin», «Gələrmi, gəlməzmi?», «Qoca və cavan», «Göylə yer arasında», «Kiçik və böyük», «Gəlsən də, gəlməsən də», «Sualsız cavablar», «Şair və şah», «Uşaq...cavan...qoca...», «Qorxu və cəsarət», «Susmaq... danışmaq...», «Bir daş altdan, bir daş üstdən», «Xeyir və şər», «Sizə salam olsun, mənə əlvida», «Gün çıxb...yağış yağır»,

«Hələlik və əlvida», «Yer də,göy də susur», «Təbəssüm və göz yaşları» və s.

9. Antonimlər bədii ədəbiyyatda, xüsusən şeirdə təzad yaratmaq üçün geniş işlədirilir ki, bunun da əsasında antiteza yaranır. Antitezanın əsasını təzad təşkil etdiyi üçün burada təzadlı hadisələr qarşı-qarşıya qoyularaq tutuşdurulur. «Antonimlərdən düzələn antiteza bədii bir vasitə kimi hadisələr arasında əksmənalılıq və qarşılaşdırmanın qüvvətləndirir. İfadələr daha təsirli, məna daha dəqiq, nitq daha emosional olur» [38,86]. «Antonimlər vasitəsilə yaranan antiteza müxtəlif ziddiyətli anlayışları bir-birindən fərqləndirməklə bərabər, üslubi effekt yaratmaq üçün də istifadə edilir. Ədəbiyyat-şünaslıq və üslubiyyat kitablarında antiteza antonim sözlərdən, obrazlardan və situasiyalardan yaranan figur kimi müəyyənləşdirilir və hadisələri mahiyyətinə, dərəcəsinə, vəziyyətinə və keyfiyyətinə görə müqayisə edir, yaxud bir-birilə təzadlı şəkildə qarşılaşdırır» [27,106]. Antitezaya verilən şərh-lərdən aydın olur ki, onlar antonimlərdən daha geniş anlayışa malikdir. Antiteza antonim sözlər əsasında yaransa da, onlar bir-birindən fərqlənir. Belə ki, antiteza obraz və hadisələrin müqayisəsində daha effektlı üsullardan olduğu üçün həm də bədii təsvir vasitəsidir.

Qədim yunan alımları antitezanı qüvvətli bədii təsvir vasitəsi kimi yüksək qiymətləndirmişlər. Onların fikrincə, antiteza ziddiyətləri açmaqda ən təsirli yollardan biridir. T. Ə. Əfəndiyeva antonimlərdən bəhs edərkən yunan alimi Aristotelin fikrinə istinad etmişdir: «Bu cür təsvir əlverişlidir. Çünkü ziddiyətli qarşılaşdırılmalar olduqca anlaşılıqdır. Onlar yanaşı durduqda isə daha anlayışlı olur. Həm də ona görə ki, təsvirin bu üsulu sillogizmə bənzəyir: həqiqi sübut ziddiyətlərin qarşılaşdırılmasıdır» [ 26,72].

Bədii söz sənətkarlarımız faktların, obraz və hadisələrin təsviri zamanı onların bir-birinə olan ziddiyətli münasibətlərini və hərəkətlərini məhz antiteza vasitəsilə qarşılaşdırıb fərqləndirməklə qiymətləndirirlər. Bu cəhətdən poeziyada da antiteza ge-

niş istifadə olunan bədii təsvir vasitəsidir. Şeirdə işlənən antiteza təsvir olunan əşya və hadisələr arasındaki ziddiyətləri müqayisə yolu ilə müəyyənləşdirir:

Görüş gözləyirdim, hicrana döndü,	
Mənim taleyimdən pozuldu bu gün [123, 204]	
Ömrün ağ günündə, qara günündə,	
O qara gözləri gözlərəm yenə [123, 212]	
Sən parlaq Günsəssən,	
Mən solğun Ayam,	
Ayam, yoxsa sənmüş	
Bir çıraqammu? [124, 30]	
Bir gözüm ağladı,	
Bir gözüm gülüdü,	
Hayif, görmədim [124, 112].	
Şəfəqlər ucadır,	
kölgələr qısa,	
Tabutum üstünə günəş əyilsin [124, 115]	
Zülmət üfüqlərdə solğun bir işiq,	
Təbiət göylərə ulduzlar düzür [124, 148].	

Gördüyümüz kimi, yuxarıdakı nümunələrdə şair əşya və hadisələr arasındaki fərqli cəhətləri, özünün daxili aləmindəki ziddiyətli hissələri məhz antiteza vasitəsilə yüksək ifadəli, qabarık şəkildə verə bilmışdır. Buna görə də professor Y.Seyidov «Sözün qüdrəti» kitabında N.Xəzrinin dili haqqında yazır: «Onun şeirində söz düzümü, çalın-çarpaz təzadlı kəlmə hörükləri – dilimizin ən zərif, sonsuz assosiativ imkanlar açan büllur qaynaqlarına, dərin poetik qatlarına bağlanması ilə gözəldir. Bu mənada Nəbi Xəzrinin poeziyası bizi həm də Azərbaycan dilinin ən təmiz, ən gözəl gusələrinə, dərinliyinə və ucalığına aparır. Söz düzümləri arasında güclü daxili təzad yaratmaq müəllifin başlıca ifadə üsul-larındandır» [80, 246].

Beləliklə, apardığımız müşahidələrdən bir daha aydın olur ki, antiteza poetik dildə məna kəsb etməsi baxımından

rəngarəng və üslubi imkanları daha genişdir. Hətta poeziyada bütövlükdə antiteza üzərində qurulan şeirlərə də rast gəlinir. N.Xəzrinin «İstə», «Sən məni öldürdün, məni dirildin», «Qoca və cavan», «Hanı?», «İkililikdə», «İllər və sahillər», «Kiçik və böyük» və s. adlı şeirləri buna misal ola bilər. Büttün bunlara əsasən deyə bilərik ki, antonimlər dildə leksik-semantik kateqoriya olmaqla yanaşı, eyni zamanda leksik-üslubi kateqoriyadır. Çünkü antonimlərdən bədii dildə üslubi cəhətdən qüvvətli bədii ifadə və təsvir vasitəsi kimi geniş istifadə olunur.

### III FƏSİL

## NƏBİ XƏZRİ DİLİNİN FRAZEOLOGİYASI

Dildə dərin kök atmış frazeoloji ifadələr xalqın tarixi, iqtisadi, siyasi həyatı ilə sıx surətdə bağlı olub, qədim tarixə malikdir. «Təsadüfi deyildir ki, dilin ən qədim laylarına məxsus olub, müasir günümüzdə öz ilkin leksik mənasını itirmiş və ya ondan uzaqlaşmış, müəyyən morfoloji dəyişikliklərə uğramış hər hansı söz və ya ifadə bu gün məhz frazeoloji vahidin komponenti kimi «yaşayır», müstəqil söz kimi işlənməsə də, frazeoloji vahidin məhz sabitliyi gücünə dildə mühafizə olunub qala bilmişdir» [73,17]. İlk əvvəllər dildə mövcud olan, ümumişlək xarakter daşıyan sözlər sonralar danışq prosesində bir-birinə yanaşib bütöv tərkiblər yaratmış və bu tərkiblər getdikcə xalq tərəfindən bu şəkildə, bu formada işlənib eyni bir əşyani, hadisəni, hal-vəziyyəti, hərəkəti ifadə etməyə başlamışdır. Bu xüsusiyyəti nəzərə alan S.Cəfərov yazar: «Sabit söz birləşmələrində sözlər üzvi surətdə elə birləşir ki, onları bir-birindən ayırmak, birini başqası ilə əvəz etmək və hər sözü müstəqim mənada düşünmək olmur» [23, 99].

Frazeoloji ifadələr, əlbəttə, dildə birdən-birə yaranmış, sabit söz birləşmələrinə çevrilənə kimi uzun bir inkişaf yolu keçmişdir.

Frazeoloji ifadələr dildə tarixən yarandığına görə formalaşlığı dövrün qrammatik normaları ilə həmahəng olur və onların müasir dil qaydalarından fərqlənməsi qanuna uyğundur. Bütün dünya dillərinə məxsus olan bir vəziyyət frazeoloji ifadələrlə xalq ruhunun, adət-ənənəsinin, xalq müdrikliyinin özünəməxsus olması, təkrar edilməzliyi ilə əlaqədardır. Buna görə də müəyyən bir fikrin, ideyanın ifadə forması ayrı-ayrı dillərdə bəzən eyni, bəzən isə fərqli ola bilər. Bu baxımdan müəyyən bir məshhumun eyni bir sözlə ifadə olunan qarşılığını əksər hallarda başqa dillərdə axtarmaq əbəsdir. Dilimizdə iş-

lənən «Nə diriyə hay verir, nə ölüyə pay» ifadəsinin rus dilində qarşılığı «ne riba, ne məso»dur, yaxud «gah nala, gah da mixa vuran» ifadəsi isə rus təfəkküründə «nə ətdir, nə balıq» sabit söz birləşməsi ilə ifadə olunur. Bu bir daha göstərir ki, hər iki dildə müəyyən bir fikrin ifadə forması müxtəlif olsa da, ideya eynidir və bir vahid fikrin ifadəsinə tabe edilmişdir.

Frazeoloji ifadələr bədii dilin elə mühüm tərkib hissəsidir ki, onları tədqiq etmədən sənətkarın dil və üslubunu öyrənmək qeyri-mümkündür. Ədəbi dilin lüğət tərkibinin inkişafını izləmək baxımından da şairin dilində dövrün səciyyəvi xüsusiyyətlərini özündə əks etdirən frazeoloji ifadələrin tədqiqi olduqca zəruridir.

Frazeoloji ifadələr hər bir dilin daxili qanunauyğunluğunu, gözəlliyini, rəngarəngliyini, ruhunu özündə əks etdirən milli leksik vahidlərdir. Hər bir xalqın dilində olduğu kimi, Azərbaycan dilinin də luğət tərkibi frazeologizmlərlə zəngindir. «Sözlər kimi, bütövlükdə bir məna ifadə edən sabit birləşmələr dilimizin lüğət tərkibinin zənginləşməsində, artımında böyük rol oynayır. Bu cəhət frazeologiya ilə leksikanın sıxı əlaqəsini göstərir. Belə ifadələr daha çox milli səciyyəlidir. Hər dilin özünəməxsus milli ifadələri vardır. Frazeologizmlər «dilin xalq fizionomiyası, onun orijinal vasitəsi, varlıq və zəka zənginliyidir» [V.Q. Belinski]. Bunlarda xalqın ağıl və biliyi, sevinci və kədəri, məhəbbəti və nifrəti, gülüşü və göz yaşaları, düzüyü və əyriliyi, zəhmətkeşliyi və tənbəlliyi, mübarizəsi, bir sözlə hər şeyə qadir gücü əks olunmuşdur» [38, 208].

Fikrin obrazlı, konkret şəkildə ifadəsi üçün mövcud olan əsas vasitələrdən biri də frazeoloji birləşmələrdir. Hər bir xalqın milli xüsusiyyətlərini özündə cəmləşdirən, dildə geniş istifadə olunan frazeoloji birləşmələr dünya dilləri arasında özünün fonetik, leksik, morfoloji quruluşuna görə seçilən, milli koloritini özündə əks etdirən bir dil vahidi kimi daha maraqlıdır. P.Q.Pustovoyt yazır: «Ümumxalq dilinin leksik və frazeoloji zənginlikləri durğun vəziyyətdə qalmır, okean-dakı dalğalar kimi, müəyyən qanunlar üzrə hərəkət və inkişaf

edir» [109,3]. Söz sənətimizin inkişafına, fikrin poetik ifadəsinə, onun obrazlılığına, zəngin mənə çalarlarına malik olmasına poeziyasının qanadlarında yaşıdan, milli şairlərimizdən olan N.Xəzri də zəngin frazeoloji vahidlərdən istifadə etmişdir. Əsrlər boyu şifahi və yazılı dildə işlənən bu ifadələr həmisi nitqin yiğcam,obrazlı, sadə, təbii verilməsinə xidmət etmiş, şairin poeziyasında daha da yeni mənə çalarları kəsb etmiş, cilalanmış və səlisləşmişdir. Heç də təsadüfi deyil ki,dilçi alimlərimiz də frazeoloji birləşmələri «qanadlı sözlər» adlandırmışlar.

Frazeologianın əsas ruhunu xalq tərəfindən yaradılmış obrazlı ifadələr təşkil edir. Lakin frazeologianın əsas üslubi xüsusiyyətləri bədii əsərlərdə, poeziyada əşya və hadisələrin obrazlı, emosional ifadəsi zamanı meydana çıxır. Məzmun və formasına görə rəngarəng olan frazeoloji birləşmələrin dildə zənginliyi onların tədqiq dairəsini daha da genişləndirir.

Poetik dildə, xüsusən də poeziyada frazeoloji ifadələr-dən daha çox istifadə olunur. Bu baxımdan N.Xəzri poeziyasının dilinə xüsusi bədii obrazlılıq, gözəllik gətirən frazeoloji birləşmələrin üslubi xüsusiyyətlərini, onların ədəbi-bədii dildə mövqeyini,yerini tədqiq edib aydınlaşdırmaq maraqlı olduğu qədər də vacibdir.

N.Xəzri poeziyasında olan mənalılıq, yiğcamlıq, ifadəlik feli frazeoloji birləşmələrdə daha gözəl öz əksini tapmışdır. Feli frazeoloji birləşmələr, əsasən, hal-vəziyyət mənasında olaraq cümlənin xəbəri vəzifəsində işlənir. Maraqlı cəhət burasındadır ki, sabit birləşmələrin ümumi mənasının formalaşmasında həmin birləşməni təşkil edən sözlər xüsusi rol oynayır. Bu birləşmələr cümlədə müəyyən obyekt tələb edir:

Açıram səhəri sönən bir şamla,  
Sehirli həb kimi qəm uduram mən [123, 114].

Bu nümunələrdə «səhəri açmaq»,«qəm udmaq» frazeoloji birləşmələrin obyekti «sönən bir şam», «sehirli həb» ifa-

dələridir. «Sönən», «sehirli» təyin, «şam», «həb» sözləri isə cümlənin tamamlığıdır.

Onun şeirlərində Azərbaycan dilində müstəqil leksik mənası olan sözlərin iştirakı ilə formalaşmış bir sıra frazeoloji vahid-lərə də təsadüf olunur:

Bu gün gözlərimə dəydi bir çiçək  
Qopdu dodağımdan «gözəldir» sözü [123, 12].

Nümunələrdəki «gözlərimə dəydi – görünmək», «qopdu dodağımdan - söyləmək» birləşmələri dilimizdə müstəqil leksik mənası olan feli frazeoloji birləşmələrdir.

N.Xəzri poeziyasında bədii dilin daha obrazlı, daha yüksək səviyyəli alınmasına şərait yaradan feli frazeoloji birləşmələrə geniş yer verilmişdir. Aşağıdakı şeir parçasına diqqət yetirək:

*Qəribə duyğular doğurdu məndə  
Tökдüm varaqlara fikirlərimi  
Sirrimi dostuma açdım bir səhər  
Eşqim torpaqlara qanla yazıldı  
Firlandı başıma dərə də, dağ da,  
Tək mən döyülmədim, döyüldü sevgim,  
Söyüldü, tapdandı, yellərə getdi,  
Acısı aylara, illərə getdi  
Sızladım ürəkdən mən yana-yana,  
Tale imtahana çəkir inadla  
Eşit ürəyimi, bəyzadə xanım,  
Sənin taleyinə gəldi tufanlar  
Sevincə şərikdi ahlar, amanlar  
Ürək can atırkən ağ gündüzlərə  
Tale kədər səpdi qara gözlərə  
Çox vaxt sevinc yatır, kədər oyaqdır,  
Bir ömür yol keçdim, qəlbə Pakizə,  
Dedim ki, pak sevgi düşsün pak izə!  
İstərdim səsimi qəlbin eşitsin [123, 104-105].*

Nümunələrdə duyğular doğdu, fikirləri varaqə tökmək, sirri dosta açmaq, eşqi torpaqlara qanla yazmaq, dağ, dərənin başa fırlanması, sevginin döyülməsi, yellərə getmək, acının aylara, illərə getməsi, yana-yana sizləamaq, talenin imtahanı çəkməsi, ürəyi eşitmək, taleyə tufanların gəlməsi, ah, amanın sevincə şərik olması, ürəyin ağ gündüzlərə can atması, talenin qara gözlərə kədər səpməsi, sevincin yatması kədərin ayıq olması, qəlbədə ömür yolu keçmək, pak sevginin pak izə düşməsi, qəlbin səsi eşitməsi və s. kimi feli frazeoloji birləşmələr həm ekspressiv xüsusiyyətlərinə, həm də üslubi məqamlarına görə şairin bədii dilinin zənginliyini və obrazlılığını təmin edən gözəl ifadə vasitələrindəndir. Nümunələrdəki sabit birləşmələrin bir qisminin I tərəfi işlənmə dairəsinə görə ayrı-ayrı söz qruplarına məxsus lüğət vahidlərindən ibarətdir. Buradakı müxtəlif leksik vahidlərin müxtəlif mənali fellərlə birləşməsindən əmələ gəlmiş bu frazeologizmlər N.Xəzrinin dili, üslubu üçün daha maraqlı və səciyyəvidir.

Frazeologiyanın poeziyada linqvo-poetik təhlilindən danışarkən konkret olaraq 2 məsələni aydınlaşdırmaq istərdik:

1. Frazeoloji ifadələrdə məcazlar-poetik fiqurların (müqayisə, təşbeh, epitet, metafora, metonimiya, mübaliqə,inversiya, bədii sual, bədii nida) üslubi imkanları

2. Atalar sözü və zərb-məsəllərin frazeologiyaya münasibəti

### **Frazeologizmlər bədii ifadə və bədii təsvir vasitəsi kimi**

Məcazlar obrazlı təfəkkürün məhsuludur. Məcazin yanlanması ifadənin obrazlı olması zərurətilə bağlıdır. «Bədii dil-də söz fikir ifadə etməklə kifayətlənmir, obyektiv varlığın obrazlı təsvirinə də xidmət edir» [26, 75]. S. Abdullayev də eyni fikri təsdiqləyərək yazır: «Poetik əsərdəki əlvənlilik, daxili hərarət və hərəkət qüvvəsi də məhz söz rənglərin tez-tez dəyişməsindən,müxtəlif məna çalarlarının intensiv əvəzlənmələrin-dən hasilə gəlir» [2, 7].

Məcaz sözün semantikası ilə sıx surətdə bağlı olan hadisədir. «Məcazlaşma hadisəsi çoxmənalılıq prinsipi əsasında yaranır və onun nəticəsi kimi meydana çıxır. Həmin keyfiyyətə malik olmaq isə sözdən ifadəli və təsviri vasitə kimi istifadə etməyə imkan yaradır» [112,36]. Bu da, hər şeydən əvvəl, sözlərin mətn daxilində öz nominativ mənalarından uzaqlaşış kontekst daxilində yeni mənalar qazanaraq məcazlaşması nəticəsində baş verir.

Sözlərin məcazlaşması frazeoloji vahidlərin də yaradılmasında başlıca rol oynayır. Lakin frazeoloji vahidlər adı məcaz növlərindən xeyli fərqlənir. Məcaz növlərini istənilən vaxt yaratmaq olur. Frazeoloji vahidlər isə dildə, əsasən, sabit şəkildədir. Komponentlər məcazin bir və ya bir neçə növü əsasında sabitləşmişdir. Məcaz növləri burada canlı bədii lövhələr yaratmışdır. Belə sinkretik keyfiyyət fərqlərinə görə frazeologiyanın özünü də bədii təsvir vasitəsi hesab etmək lazımdır. Dilin məcazlar sistemi, adətən, bədii təsvir vasitəleri hesab edilir.

Bədii ədəbiyyatda fikrini müxtəlif yollarla, müxtəlif ifadə vasitələri ilə verməyə çalışan N.Xəzri poeziyasında fikrin qüvvətli və emosional ifadəsi üçün frazeoloji ifadələrdən istifadə etmiş, çox vaxt öz əlavələri ilə onların ekspressivlik və təsirlilik əlamətini gücləndirmişdir. Bu ifadələrin fikrən təhlili oxucuda xalqın təfəkkür məhsuluna, onun qüdrətinə məhəbbət hissi oyadır.

Şairin əsərlərində ekspressivlik yaranan vasitələrdən biri də məcazlardır. Məcazlar dilimizin daxili gözəlliyinin, zənginliyinin, məna rənglərinin aşkar edilməsində mühüm rol oynayır və hər bir bədii əsərin dəyərini, qiymətini artırır. Əlbəttə, sözün məcazlaşması müxtəlif məna incəlikləri, çalarlıqları yaradır. «Məcazlar bədii dili obrazlı, poetik təsirə malik ifadələrlə zənginləşdirir, eyni zamanda ifadəliliyə, yiğcamlılığa xidmət edir» [60,75].

Müqayisə, bənzətmə, epitet, alleqoriya, metonimiya, kinayə, mübaliğə və s. məcaz növlərinə frazeoloji vahidlərdə

rast gəlmək olur. Buna görə də frazeoloji vahidləri bədii təsvir vasitəsi kimi məcaz növləri üzrə qruplaşdırmaq məqsədə müvafiqdir.

Frazeoloji vahidlərdə poetik müqayisə daha çox iştirak edir. Poetik müqayisə dedikdə məcazin bənzətmə, müqayisə, istiarə, alleqoriya, təcəssüm və epitet kimi növləri nəzərdə tutulur. Komponentlərin təmsil etdiyi fikir, obyekt bir-biri ilə qarşılaşdırılır, adı şəraitdə nəzərə carpmayan cəhətlər qabarlıq şəkildə meydana çıxır, təsvir obyektinin səciyyəvi cəhətləri açılır, əyanılışır, oxucunun gözləri qarşısında canlanır.

**Təşbeh.** Frazeoloji vahidlərin bir qrupu bənzətmə, yəni təşbeh olmuş, dildə tez-tez təkrar olunduğuna görə bir tərkib kimi get-gedə sabitləşmiş, semantik bütövlük yaranmış və frazeoloji vahidlər sırasına keçmişdir.

Qeyd etdiyimiz kimi, bədii əsərdə çox istifadə edilən təsvir vasitələrindən biri də təşbehdir. Mənşəcə ərəb sözü olan təşbeh oxşatmaq, bənzətmək mənasını ifadə edir. Ona görə də Azərbaycan ədəbiyyatşunaslığında məcaz növlərindən biri kimi təşbeh sözünün əvəzinə bənzətmə termini də işlədirilir.

Təşbeh məcazin sadə növlərindən biridir. Bədii ədəbiyyatda bir əşyanın və ya hadisənin müəyyən əlamətə görə özündən daha qüvvətli əşya və hadisəyə oxşadılmasına təşbeh, yaxud bənzətmə deyilir. Təşbehin əsasında müqayisə durur, bir əşya başqa bir əşya ilə qarşılaşdırılır. Lakin bu əşyalar arasındaancaq bir və ya bir neçə oxşarlıq yaradılır.

Y. Stepanov müqayisənin əsasən iki növünü [fərdi və ümumişlək] göstərir: «Hər şeydən əvvəl, müqayisələr fərdi və hamının qəbul etdiyi sabit söz birləşməsi şəklində ola bilər. Birinci halda onların məqsədi əşyanı ən müxtəlif cəhətdən xarakterizə etməkdir, lakin bunlar daha çox əşyanın təkrar-edilməz cəhətlərini eks etdirmək üçün işlənir... İkinci halda müqayisələr hamının qəbul etdiyi sabit söz birləşmələri ola-raq, adətən, keyfiyyət dərəcəsini bildirir. Keyfiyyət özü isə ayrıca ifadə edilməlidir. Ona görə ki, fərdi müqayisələr eksər

hallarda iki hissədən ibarət olur:müqayisə olunan əşyaya işarə və onun nə ilə müqayisə olunmasının təsviri» [115,161].

«Təşbeh müəyyən əlamətlərinə görə epitetlərdən fərqlənir. Epitetlər bir sözə qüvvətləndirici başqa bir söz əlavə etmək yolu ilə düzəlirsə, təşbeh iki əşya, yaxud hadisə arasında oxşar əlamət tapmaq yolu ilə yaranır. Təşbehin aşağıdakı tərkib hissələri – əlamətləri vardır:

1) Bənzəyən 2) Bənzədirən 3) Bənzətmə qoşması

4) Bənzətmə əlaməti

Hər bir tam təşbehi tərkib hissələrinə ayırdıqda dörd mühüm cəhət özünü göstərir: təşbehdə bənzəyən nədir; o, nəyə bənzədir; bənzəyənlə bənzədirən arasındaki müştərək sıfət nədir?; bənzətmə nəyin vasitəsilə ifadə olunur?» [75,152].

Təşbehin müvəffəqiyyətli olması üçün bənzətmə əlaməti [müştərək sıfət] bənzəyənlə nisbətən bənzədirənləndə daha güclü, daha üstün olmalıdır:

İstəsən yuxuna *gələrəm* sənin,  
*gələrəm dəniz kimi.*

Üzünə *incilər* *çılərəm* sənin,  
*çılərəm dəniz kimi.*

Yoluna *şəfəqlər* *səpərəm* hərdən,  
*səpərəm dəniz kimi.*

İstəsən üzündən *öpərəm* hərdən,  
*öpərəm dəniz kimi.*

Adını *qəlbimin* *sahillərinə*,  
*yazaram dəniz kimi.*

«Sevirəm» söyləsən bir axşam mənə,  
*Susaram dəniz kimi,*

*Susaram dəniz kimi* [123, 50-52].

Nəbi Xəzrinin «Dəniz, göy, məhəbbət» şeirindən nümunə gətirdiyimiz bu poetik parça şairin fikir və hissələri təşbeh, müqayisə və sintaktik təkrarlar vasitəsilə yüksək ifadəliliklə verilmişdir.

**Ənənəvi müqayisə.** Frazeoloji vahidlərin bir qrupu ənənəvi müqayisədir. Ənənəvi müqayisə çox vaxt «kimi» qoşması, bənzətmə və müqayisə bildirən «elə», «elə bil», «sanki» modal sözləri vasitəsilə formalasır. «İsgəndər kimi sədd açmaq», «Mədaxili sel kimi axmaq», «İlan kimi qabiq qoymaqtı», «İt kimi peşman olmaq», «Şam kimi ərimək», «Fərhad kimi külüng çalmaq», «Aya, günə dönmək», «Ölüdən pis kökə düşmək» və s. ifadələr ənənəvi müqayisədir. Bu tipli nümunələrə biz N.Xəzrinin şeirlərində rast gəlirik:

*Sanki* günəş doğdu uzaq səhərdən  
*Elə bil* gəlmışdı əfsanələrdən  
*Sanki* o parlayan Dan ulduzu ydyu [123, 21].  
*Sanki* göz yaşıdır axan ulduzlar  
*Sanki* şillə kimi dəyir üzümə [123, 111].  
Ömür *tək* beləcə əriyir gecə [123, 114].  
*Sısqı* çay *tək* sən ümməna axar olsan [123, 163].  
Dünyaya  
*Günəştək*  
nur yayan insan,  
Vaxt olur  
Üfüqdə  
*ulduz tək axır* [123, 123].  
Səhər əjdaha *tək* açıb ağızını  
Axıb göz yaşı *tək* şəh kainatdan [123, 178].  
Yuxu *tək* gəldi o, yuxu *tək* getdi [123, 176].  
Məndlərə söykənər Vətən dağ kimi [123, 90].  
Elə *boşaldı* ki, sinəmdə *iürək*  
İlham gəlməyəcək yenə *qonaqtək* [123, 132].

**Metafora.** Poetik müqayisənin bir növü də metaforadır. Bədii dildə çox yayılmış metafora köçürmək mənasını ifadə edir. Azərbaycan dilçiliyində bu anlayış istiarə sözü ilə ifadə olunur. Beləliklə, metafora və yaxud istiarə bir əşya

və hadisənin müəyyən əlamətinin başqa əşya, hadisə üzərinə köçürülməsi nəticəsində meydana gəlir:

*Alov hücüm çəkdi insan ömrünə [123, 79]  
Gecə keçir, yuxu qaçıır, yatmiram [123, 81]  
Onda de, ey gözəl, bu kuzə kimi,  
Sindirdin eşqinlə vuran qəlbimi [123, 14]  
Baxır minarələr qəmli sükutla [123, 111]  
Nəsə yer söyləyir, göy piçildayır  
Bir ulduz danışır, mənimlə ulduz [123, 114]  
Qumral saçlarını  
daradı kulək [123, 64]  
Sırrını piçildar göy otlar mənə  
Bəyaz kəfən biçər buludlar mənə [123, 167]  
Sanki çıçək səpdi üzlərə odlar  
Yuxudan gecənin özü oyandı  
Alovlar çağladı, atəşlər axdı [123, 161]  
Sən cahana soyuq qəlblə baxar olsan [123, 163]  
Dağa duman çöküb, çən yeridikcə,  
Gözünü açdıqca günəşli bahar [123, 160]  
Bir sükut içində yatır bağça-bağ  
Ürəyim eşidir, ürəyim duyur [123, 158].*

Misallardan göründüyü kimi, metafora da müqayisə, oxşatma əsasında yaradılır. «Metaforada da müqayisə-bənzətmə vardır. Müqayisədə bənzədilən və bənzəyən obyektlərin hər ikisi adlandırılır. Metaforada isə bənzədilən olur, bənzətmə obyekti isə işlədilmir. Metafora, adətən, bir sözdən ibarət olur. Müqayisə isə ən azı iki söz, yaxud bir söz və bir qoşmadan ibarət olur» [6, 128]. Bundan başqa, metafora təşbehə nisbətən daha mürəkkəb məcaz növüdür. Metaforadakı mürəkkəblik isə ondakı mücərrədlikdən-qarşılaşdırılan əşyaların birinin iştirak etməməsindən yaranır. Başqa sözlə, metaforada qarşılaşdırılan əşyalardan biri faktik olaraq iştirak etmir,

hətta adı da çəkilmir, həmin əşya onun bir əlamətinin başqa əşyaya şamil edilməsi yolu ilə metaforada iştirak edir.

Metafora yolu ilə bir əşya üzərində müxtəlif əlamət və keyfiyyət köçürmək mümkün olduğundan məcazin bu növü şeirin emosional gücünün artmasında ciddi əhəmiyyət kəsb edir. «Metaforik söz və ifadələrin əsas bədii keyfiyyəti təsvirlə üzvi surətdə bağlılığında və təcəssüm etdirdiyi obrazlarla yaxınlığındadır» [42,101]. Bu cəhətdən də sənətkar poeziyada metaforadan daha çox istifadə etməyə çalışır. Hətta bəzən şair nəzərə çatdırmaq istədiyi bir fikirlə əlaqədar olaraq bir neçə metafora işlədərək, demək olar ki, metafora silsiləsi yaradır. Bütün bu cəhətləri nəzərə alaraq, deyə bilərik ki, «frazeoloji birləşmələrin ən mühüm xüsusiyyətləri ekspressivlik, metaforiklik və emosionallılıqdır» [57,69].

**Metonimiya.** Bədii dildə tez-tez rast gəlinən və danışıği, mənəni qüvvətləndirən, şirinləşdirən məcaz növlərindən biri də metonimiyadır. Yunanca metonomadro sözündən olan metonimiya «ad dəyişmə» mənasını bildirir. Metaforada bir-birinə bənzədilən hadisələr arasında bilavasitə real əlaqə olmadığı halda, metonimiyada bu bənzətmə bir-biri ilə əlaqədar olan hadisələr əsasında qurulur. Metonimik məcazda nəinki əşya, hətta anlayış da bütövlükdə dəyişir. «Metonimiya oxşar əşyaların və onların əlamətlərinin qarışdırılması nəticəsində əmələ gəlmış, bir-biri ilə bu və ya digər xarici, yaxud daxili əlaqədə olan, bir-birindən fərqli əşyaların yaxınlaşması nəticəsində düzəlir. Metonimiyada məqsəd əşyaya, hadisəyə, hərəkətə ifadəlilik verməkdir. Metonimiyanın bu növündə subyekt buraxılır, onun yerinə obyekt işlənir» [6,134].

İdiomların əksəriyyəti, atalar sözləri və xalq məsəllərinin bir qismi metonimik səciyyə daşıyır. Burada ifadə olunan fikir, anlayış əslində olduğu kimi deyil, evəz edilmiş, bədii don geydirilmiş şəkildədir.

Metonimik frazeoloji vahidlərdə poetik müqayisə elementlərinə də rast gəlmək olur. «Metonimiya da metafora kimi cürbəcür hadisələr, əşyalar arasındaki əlaqəni obrazlı şə-

kildə müqayisə edən insan təfəkkürünün məhsuludur» [88, 66]. Bir qədər örtülü şəkildə olsa da bənzətmə, təcəssüm və s. özünü göstərir. Bu da məcaz növlərinin bir-birinə göstərdiyi qarşılıqlı təsirlə bağlıdır.

Klassik və müasir ədəbiyyatımızın elə bir janrı yoxdur ki, orada metonimik frazeoloji vahidlərdən istifadə olunmasın. O cümlədən N. Xəzrinin şeirlərində metonimiyanın gözəl nümunələrinə rast gəlinir:

Zəriflik sükutla danışan gözəl  
*Qışqırın sevgilər* məyər sevgimi? [123, 32]  
*Pambiqla baş kəsənlərə* rəhmət deyək?  
O körpündən qəhrəmanlıq keçsin gərək! [123, 33]  
Əlində ölümün sindi qanadı [123, 79].  
Arzular baharda, ömür qışdadır  
*Quru haray çəkər*, yaş tökülsə [123, 23].  
*Odlu köynək geyib* eşq atəşindən [123, 29].  
Lakin onu bir an görməyəndə mən,  
*Sönüb gözlərimdə qaralır cahan* [123, 13].  
Sənin yadindamı, mən ki, bir zaman,  
*Vermişdim sevgimi sənə ərməğan* [123, 14].  
Üzeyirin üzündən sis-duman keçir [123, 111].  
Adını *qəlbimin sahillərinə*  
yazaram dəniz kimi [123, 50].  
O, min-min *ürəyə körpülər atdı* [123, 64].  
*Qara ürəklərdən* qorxun, durnalar! [123, 109]  
Dağların zirvəsi *ağa bürünür* [123, 88].  
Çəkin Qarabağdan *qara əlləri!* [123, 89].

**Mübaliğə və litota.** Frazeoloji vahidlərin məzmununda mübaliğə xüsusi yer tutur. Mübaliğə bu və ya digər predmetin, hadisənin əlamətlərini olduğundan müqayisəyə gəlməyəcək dərəcədə artıq göstərir. Dilçilikdə buna hiperbola da deyilir. Dilimizə başqa dillərdən keçən mübaliğə və hiperbola termlərindən mübaliğə daha geniş yayıldıqından işırtmə, üs-

tünlük vermək anlayışını Azərbaycan dilində mübaliğə termini ilə ifadə etmək daha münasibdir.

Mübaliğə nəzərdə tutulan fikrin, ideyanın oxucuya, dini-ləyiciyə daha qabarlıq çatdırılmasına xidmət edir. Nəbi Xəzri poeziyasında mübaliğəli frazeoloji vahidləri semantikasına görə iki yerə ayırmış olar:

1. Komponentlərin yaratdığı məzmunda fikir şisirdilir:

Göydən dərin olar yerlərin dərdi  
Nəbini ah boğar, aman ağladar [123, 23]  
Qalın buludlardan  
çixdı dağ, qaya [123, 27]  
Kükreyib qəzəbdən od tökər qışım [123, 89]  
Bəlkə sevgi özü bir kainatdır  
Tropik isti də yandırmaz məni  
Sənin  
Soyuqluğun  
Məni yandırır [123, 150].  
Döndü ürəyimiz sevincdən dağa [123, 16]  
Ahımdan asiman qoy parçalansın!  
Fikir asır məni dardan [123, 101]

Nümunələrdə verilmiş «yerin dərdinin göydən dərin olması», «dağın, qayanın qalın buludlardan çıxməsi», «qışın qəzəbdən kükreyib od tökməsi», «sənin soyuqluğunun məni yandırməsi», «sevincdən ürəyin dağa dönəməsi», «sevincdən asimanın parçalanması», «fikrin məni dardan asması» ifadələri nə qədər poetik olsa da, bunların hər birində mübaliğə nəzərə çarpır.

2. Məzmun kiçildilmiş, əhəmiyyətsizləşdirilmişdir. Buna litota da deyilir. Şair müəyyən hadisəni, əşyani şeirin ideyasına uyğun, əslində olduğundan zəif, kiçik şəkildə nəzərə çatdırmaqla litota yaradır:

Sanki göz yaşıdır axan ulduzlar [123, 11]

Dostlar bizə  
Qılınc çəksə  
lal sükutuya [123, 149]  
Sevgi bir kiçicik  
Qəlbə sığsa da [123, 150]  
Bəlkə də saralmış, solmuş bir dağam [123, 125]  
Sızdı ürəyimdən söz damla-damla  
Bir ovuc görünür bağlar uzaqdan  
Dağ boyda palıdlar qara xal olur [123, 122].  
Bir çaya döndüm ki, sisqa axıram [123, 44].  
Kobud bir ovuca sıxışan əllər [123, 42]  
Enir ayağına parlaq ulduzlar [123, 38].

Nümunələrdə verilmiş planetlərdən özünün böyüklüyü ilə seçilən ulduz «sanki göz yaşıdır axan ulduzlar» ifadəsində özündən qat-qat kiçildilmişdir. Dağ, adətən, ucalıq, əzəmilik, əlçatmazlıq simvoludur. «Bəlkə də saralmış, solmuş bir dağam» ifadəsində isə lirik qəhrəmanın özünün sanki təbiətin ona göstərdiyi təsirdən zəifləmiş, saralıb-solmuş bir dağla müqayisəsi, digər misralarda ucsuz-bucaqsız bağların bir ovuc böyüklüyündə görünməsi, kükrayıb-çağlayan bir çayın sisqa axması, bir ovuca sığmayan əllərin sığışdırılması, həmişə ənginliklərdə olan ulduzların kiçildilib bir ayağın altına endirilməsi kimi ifadələr litotanın parlaq nümunələrindəndir.

**Kinayə.** Hər hansı bir frazeoloji vahidi bədii ədəbiyyatda həm əsl mənasında, həm də kinayəli şəkildə işlətmək mümkündür. «Kinayə incə, gizli gülüş deməkdir. Kinayə məntiqi ziddiyətlərdən, konstrastlardan istifadədə yaranır. Hər hansı bir mənfi hadisəyə, yaxud tipə ona yaraşmayan, zidd olan keyfiyyətləri vermək kinayə doğurur. Kinayə ilk baxışda nəzərə çarpmayan, lakin ən kəskin, öldürücü, ifşa edici bir silahdır» [64,83]. «Kinayə üçün xarakterik cəhət ondan ibarətdir ki, fikrin ifadə tərzi onun məzmununa, daxili mənasına qarşı qoyulur. İfadəyə, danışığa emosional təsir göstərir. Bu təsir

gücü nəticəsində kinayə olunan mənfi tip demək olar ki, sarılır» [6,156].

Kinayə xarakteri daşıyan ifadə üçün həyəcan, yüksək ton, hiddət deyil, sakitlik əsas şərtidir. Sakit, adı şəkildə deyilmiş sözlər daha dərin və ciddi məna kəsb edir.

Qeyd edək ki, ifadəyə kinayə çaları verən həm də intonasiyadır. Lakin kinayə çaları ilə birlikdə sabitləşən-məzmununu kinayə çaları təşkil edən frazeoloji vahidlər də vardır. Bunlar müstəqim mənada işlənmir. N.Xəzri yaradıcılığında kinayəli frazeoloji birləşmələrin özünəməxsus, rəngarəng çalarları diqqəti xüsusilə cəlb edir:

Köhnə dəblər itib gedir  
*Şair olmaq qəbahətdir*  
*Şöhrət indi var-dövlətdir*  
Bu şöhrətdən nə umarsan?  
*Hər gün dondan-dona girən*  
Həqiqətdən nə umarsan? [123, 196]  
Ürəyin doludur - bu meyar deyil,  
*Ciblərin boşdursa - bax bu meyardır!* [123, 39]  
Bura humanitar yardım gələndə,  
*Bizim «humanistlər» yarı bölürlər* [123, 94].

**Bədii sual.** Frazeoloji vahidlərin tərkibində özünü göstərən poetik keyfiyyətlərdən biri də bədii sualdır. Belə vahidlər də heyrət, təəccüb hissi üstündür.

Bədii sual mahiyyət etibarilə qrammatik sualdan fərqlənir. Belə ki, sualdan nitqdə, adətən, hər hansı bir hadisə, vəziyyət, əhvali-ruhiyyə haqqında müəyyən məlumat öyrənmək məqsədilə istifadə olunur. Lakin bədii sual heç bir şey öyrənmək, məlum olmayanı soruşmaq məqsədi güdmür, əksinə, söz sənətkarına məlum olan bu və ya başqa hadisə ilə əlaqədar fikir təsdiq edilir. Mahiyyəti, meydanagelmə səbəbi məlum olan bir hadisəni, vəziyyəti, əhvali-ruhiyyəni poetik sual şəklində ifadə etmək onun emosional təsirini daha da qüvvətləndirir.

Sənətkar bədii sualın köməyi ilə güclü emosiya yaratmağın, şeirin bədii təsirini artırmağın mümkün olduğunu nəzərə alaraq, hətta bu və ya digər fikri bütövlükdə sual əsasında verməyə cəhd edir:

Ümumiyyətlə, sualda xüsusi intonasiya, vurğu mövcuddur. Odur ki, poeziyada ekspessivliyi artırmaq, fikri daha canlı ifadə etmək üçün bədii sualdanı geniş istifadə olunur. Nəbi Xəzrinin üslubu üçün də bu səciyyəvidir, məhz belə bədii suallarla sair öz fikirlərini vurgulaya bilmışdır.

**İversiya.** Bədii ədəbiyyatda çox işlənən ifadə vasitələrindən biri də inversiyadır. Nitqin, ifadənin bədii təsirini artırmaq məqsədilə sözlərin qrammatik ardıcılığının qəsdən pozulması inversiya yaradır. Frazeoloji vahidlərdə mübtədə ilə xəbərin, xəbərlə tamamlığın inversiyasına rast gəlirik. Yəni bir qayda olaraq, dilimizdə xəbər cümlənin axırında işlənir, tamamlıq mübtədədən sonra gəlir. Sözlərin belə müəyyən sırasının pozulması qrammatikanın tələbi baxımından nöqsan

sayılmasına baxmayaraq, şair inversiya əsasında sabitləşmə-yən frazeoloji vahidləri şeirin tələbinə uyğunlaşdırır. Daha doğrusu, komponentlərin yerini şeirin vəzn və qafiyəsinin tələbinə görə dəyişir. Bu cür yerdəyişmə komponentlər arasındakı mənə sabitliyini pozmur. Əksinə, şair, sənətkar şeirdə mübtədə ilə xəbəri, xəbərlə tamamlığı qrammatikanın tələb etdiyi kimi işlətsə, bəlkə də şeirdəki ifadənin gözəlliyi itər, estetik təsiri azalar. Şeirdə inversiya poetik ifadə vasitələrindəndir. N.Xəzrinin poeziya dilində güclü inversiya vasitələri-nə tez-tez rast gəlinir:

İlahi səs gəlir qədim Gəncədən,  
Odlu köynək geyib eşq atəşindən  
Ney tək ürək yaxır nalələrilə  
Qana susadiqca əli-qanlılar,  
Onun harayından titrəyir cahan  
Mən göydə tuturam tənə daşını,  
Deyir: - Yara dəydi vətən köksünə,  
Birdən üzütmələr gəzdi canımda,  
Hətta yaddan çıxdı, öz adım, Allah! [123, 29-30]  
Özəl başdan açarıdır sırlərin,  
Öz gücünü ürəklərdən alar söz  
Müşkül olan dərdə çarə qılar söz  
Söz ucaldar bu cahanda insanı,  
Əzizləyər bu cahan da insanı.  
Vaxt olar ki, bircə anda insanı,  
Əlli ilin hörmətindən salar söz.  
Çalış, Nəbi, gecə-gündüz yarat sən,  
Bəd sözləri öz sinəndən yar, at, sən.  
İnci seçib, dürr toplayıb yaratsan,  
Səndən eldə bir nişanə qalar söz [123, 11].

N. Xəzrinin «Bu gecə» şeirindən gətirdiyimiz nümunədə qrammatikanın tələbi baxımından birinci misrada «Qədim Gəncədən ilahi səs gəlir», ikinci misrada «Eşq atəşindən odlu

köynək geyib», üçüncü misrada «Nalələrilə ney tək ürək yaxır», dördüncü misrada «Əli-qanlılar qana susadiqca», beşinci misrada «Cahan onun harayından titrəyir», altinci misrada «Mən tənə daşını göydə tuturam», yeddinci misrada «Vətən köksünə yara dəydi», səkkizinci misrada «Birdən canımda üşütmələr gəzdi», doqquzuncu misrada «Allah, öz adım hətta yaddan çıxdı», eləcə də «Söz» şeirindən gətirdiyimiz nümunədə birinci misrada «Əzəl başdan sırların açarıdır», ikinci misrada «Söz öz gücünü ürəklərdən alar», üçüncü misrada «Söz müşkül olan dərdə çarə qılar», dördüncü misrada «Bu cahanda söz insanı ucaldar», beşinci misrada «Bu cahan da insanı əzizləyər», altı-yeddinci missralarda «Vaxt olar ki, söz bircə anda insanı əlli ilin hörmətindən salar», səkkizinci misrada «Nəbi, sən çalış, gecə-gündüz yarat», doqquzuncu misrada «Sən bəd sözləri öz sinəndən yar, at», on-on birinci missralarda «İnci seçib, dürr toplayıb yaratsan, söz səndən eldə bir nişanə qalar» formasında olmalıdır. Lakin göründüyü kimi, şair bu missralarda komponentlərin yeri ni şeirin vəzn və qafiyəsinin tələbinə görə dəyişməklə gözəl inversiya nümunələri yaratmışdır. Nəbi Xəzrinin poeziyasında sintaktik səviyyədə – cümlə üzvlərinin bu cür yerdəyişməsi onun əsərlərinə xüsusi çalarlar gətirməklə yanaşı, fikrinin də oxuculara daha qabarıq çatmasına kömək etmişdir.

Bədii ifadə və təsvir vasitələrinin – məcazların bədii üslubdakı rolu çox mühümdür, onlarsız bədii üslubu təsəvvür etmək mümkün deyil. Məhz məcazlar vasitəsilə ədəbi-bədii dildə bədii ifadələr yaradılır, adı sözlərə qeyri-adi mənalar verilir və nəticədə, ədəbi dil zənginləşir, ifadə imkanları genişlənir, səlis-ləşir. Bütün bu keyfiyyətlərə əsaslanaraq, deyə bilərik ki, Nəbi Xəzri dildə olan söz və ifadələrə yeni məna incəlikləri verərək onları öz məqsədinə uyğun işlətməklə, fikrini oxuculara çatdırmaqla yanaşı, həm də sözlərin məna çalarlıqlarını artırılmışdır.

## **Atalar sözü və zərb-məsəllərin frazeologiyaya münasibəti**

«Məlum olduğu kimi, «frazeologiya» anlayışı olduqca genişdir; buraya yalnız mənəsi komponentlərinin mənəsindən asılı olmayan parçalanmaz leksik birləşmələr deyil, başqa sabit birləşmələr də: atalar sözü, məsəllər, aforizmlər, qanadlı sözlər, peşə ifadələri, klassik poeziyada rast gəldiyimiz çoxis-lənən formul şəklinə düşmüş spesifik ənənəvi ifadələr və s. daxildir» [18,17].

«Obrazlı fikrin ilk yaradıcısı xalq, ilk beşiyi onun şifahi yaradıcılığıdır. Bütün qüdrətli söz üstələri həmişə bu müqəd-dəs sənət məbədinə söykənmiş bu tükənməz qaynar söz çeş-məsindən faydalananmışlar» [21,165].

Hər bir sənətkar kimi N.Xəzri də ümumxalq dilinə, folklorumuza dərindən bələd idi. Çünkü hər iki mənbə yaradıcı insan üçün əsas mənbə, əvəzedilməz söz xəzinəsidir. «Ya-zıcı nə dərəcədə istedadlı olursa olsun, onun yardımıcılığı, cila-ladığı və beləliklə meydana çıxartdığı poetik incilər yenə də xalq dili, xalq təfəkkürü sayəsində mümkün olur» [1,131]. «Sənətkarın ustalığı da məhz belə bir mənbədən necə istifadə etməsi, ümumxalq dili ifadələrini bədii əsərin dilində işlədə bilmə bacarığı ilə ölçülür. Çünkü ümumxalq dili elə tükənməz imkanlara malikdir ki, onu heç bir fərdi yaradıcılıq məhsulu əvəz edə bilməz» [56,157].

Frazeoloji vahidlərin bir qismini xalq, bir qismini isə ya-zıçılar, şairlər yaradırlar. Atalar sözləri, xalq məsəlləri xalq yaradıcılığının, aforizm, hikmətli sözlər isə sənətkar yaradıcılığının məhsuludur.

Bədii ədəbiyyatda frazeoloji vahidlərin bütün növlərin-dən istifadə olunur. Bu vahidlər içərisində atalar sözləri, xalq məsəlləri və hikmətli sözlər başlıca yeri tutur.

Məlumdur ki, «yazıçıının yaradıcılığı, müəlliflik şəxsiy-yəti, qəhrəmanları, mövzusu, əsərdə irəli sürdüyü fikirlər onun dilində cəmləşdirilir. Dil bədii əsərlərə ancaq sözlərin öz yeri-

nə görə düzgün işlədilməsi nöqteyi-nəzərindən bağlı olmur. Dilin ixtiyarında olan ifadə vasitələri öz daxili xüsusiyyətləri ilə daha mühüm rol oynayır. Q.O.Vinokurun fikrincə, dilin də bədii əsər kimi daxili forması vardır – özündə bəzi məzmunlu keyfiyyətlər saxlayır» [6, 140].

Bu cəhətdən frazeoloji vahidlər çox səciyyəvidir. Atalar sözləri, xalq məsəlləri və hikmətli sözlər öz daxili məziyyətlərinə görə bədii ədəbiyyatla bağlıdır. Buna görə də «Atalar sözü və zərb-məsəllərin frazeologiyaya münasibəti» mövzusundan danışarkən əsas diqqət atalar sözləri, xalq məsəlləri və hikmətli sözlərin daxili xüsusiyyətlərinə yönəldilir. Atalar sözləri, xalq məsəllərinin əsl yaradıcısı xalqdır. Burada xalqın həyat tərzini, məişətini, adət və ənənəsini təmsil edən epizodlar əks olunmuşdur. Xalq öz ağıllı və müdrik sözlərinin məna dərinliyinə fikir verdiyi kimi, ifadə formasını da gözəlləşdirmiştir.

Atalar sözləri, xalq məsəllərinin tərkibini təşkil edən səs-lərin yaratdığı ahəngdarlıq, melodiya, daxili qafiyə və s. dilləyiciyə, oxucuya ləzzət verir, onun estetik zövqünü oxşayır. Bu poetik keyfiyyətlər bədii şeirin əsas tələbləri, ümumi ahəngi ilə birləşərkən daha təsirli olur.

Həcmə kiçik, mənaca dərin və təsirli olan atalar sözü və məsəllər müəyyən ibrətamız fikirləri qısa, lakonik və obrazlı şəkildə ifadə edir. «Məsəllər və atalar sözləri mükəmməl bədii poetik nümunələr kimi məişət və cəmiyyətin ən müxtəlif sahələrini əhatə edərək eyibləri açır, yaraları neştərləyir... Cəmi bir neçə sözdən, bir cümlədən ibarət olan atalar sözü və ya məsəl yazılı ədəbiyyatın böyük həcmli əsərlərinin siqlətini özündə təcəssüm etdirir» [36,11].

N.Xəzri öz yaradıcılığında fikri daha təbii, canlı, təsirli, emosional, rəngarəng nəzərə çatdırmaq üçün ümumxalq dilindən, onun folklorundan, xalqımızın əsrlər boyu sıvanmış həyat təcrübəsinin dildə təsdiqlənmiş, sabitləşmiş müdrik atalar sözləri və məsəllərin üslubi imkanlarından ustalıqla istifadə etmişdir. Eyni zamanda şair həm atalar sözləri və məsəllə-rə heç bir dəyişiklik etmədən canlı xalq danışığı dilində oldu-

ğu kimi, həm də onlara konkret olaraq bədii üslubun tələbi ilə müəyyən dəyişikliklər edərək öz poeziyasında işlətmişdir. Belə ki, şair əsərlərində «Hayla gələn vayla getdi» [123,92]; «Zahirə aldanma baxıb uzaqdan» [123,12]; «Ağıl yaşıda deyil, ağıl başdadır» [123,23]; «Əgər başqasına sən quyu qazsan, Özün düşəcəksən gec ya tez ora» [123,217]; «Bil iki gül ilə olmayır bahar!» [123,234]; «Toxun accan xəbəri yox» [124, 62]; «Sözü deməmişdən-söz sənin qulun, Elə ki, söylədin—özün qul oldun [124,97]; «İgid bir yol ölər, qorxaq min kərə» [123, 90]; «Ulu sözünə baxmayan, Qalar ulaya-ulaya» [124, 91] və s. kimi dərin mənali müdrik xalq ifadələrinə, kəlamlarına heç bir dəyişiklik etmədən işlətmişdir.

Xalq təfəkkürünün dərinliyini qeyri-adi bir tamlıqla ifadə edən atalar sözlərini misralara bölüb onlarda qafiyə, rədif axtarmaq heç də düzgün deyil, çünki onsuz da onlar simmetrik və ritmikdir. «Qanadlı söz», «ipə-sapa düzülməmiş incilər», «dilin gülzarı» kimi adlar verilən, az sözlə geniş mənalar ifadə edən bu xalq ifadələri təkcə dilin gözəlliyinə xidmət etmir. Bir dili öyrənərkən o dildəki idiomlarla, frazeoloji ifadələrlə yanaşı, o dilin canlı paremik vahidlərini də bilmək vacibdir. Mərhum dilçi alim S.Əlizadə elm aləminə bəlli etdiyi «Oğuznamə» abidəsinə yazdığı «Müdrikliyin sönməz işığı» adlı ön sözündə doğru, düzgün olaraq yazılmışdır: «Atalar sözləri bugünkü oxucuya nə verir, hər bir paremik vahidin ən qiymətli cəhəti nədədir: yiğcamlığındamı, nəsihətamız ruhunda, obrazlılığında, ahəngindəmi və ya dərin ictimai-fəlsəfi məzmunundamı? Əlbəttə, bu xüsusiyyətlərin ideal vəhdətində!

Hətta biz atalar sözlərinə su, çörək, udduğumuz havatək o qədər vərdiş etmişik ki, az qala onları adiləşdirmişik: gün-dəlik məşət nitqimizdə də, elmi tədqiqatlarda da. Bu əsl möcüzədir ki, «atasız-anasız» doğulan hər bir paremik vahid uzun məsafələr, dolambac yollar keçib, əcdadlarımızın canlı səsini, nəfəsini, gah nikbin, gah bədbin əhval-ruhiyyəsini, təcrübədən çıxmış öyüd-nəsihətini, müzəffər dərrakəsini tarixin qaranlıq girdabından çıxarıb bizə çatdırır. Doğrudan da, ata-

lar sözü bütün sözlərdən uludur, cümlə miqyaslı, traktat siqlətli sözdür; hər bir atalar sözündə bir kitablıq fikir, məlumat xəzinəsi vardır.

Düzlüyü, sərrastlığı, aydınlığını, emosionallığını, lakonizmini və bədii təsir gücünü ilə atalar sözünə bərabər tutulması söz hanı?! Min illik zülmətin söndürə bilmədiyi bu idrak qığılçımları hər kəsin yaddaşında həmişə günəş qədər hərarətli, su kimi həyatıdır.

Xalqın müşahidələrini, təsəvvür və təfəkkür tərzini, canlı məntiqini hifz eləyən atalar sözü sixilmiş yaydır: onun əsl enerjisi, təsir qüvvəsi nitq məqamında, konkret zaman, şərait daxilində bilinir. Bu halda hər bir paremik vahid əyrini doğrayan qılıncı, zülməti dağıdan işığa, yaxud dərdlərə şəfa və rən məlhəmə çevrilir» [77,10-11].

Bəzən sənətkar bu hikmətamız ifadələri işlədərkən onların xalq dilindən alındığını nəzərə çatdırmaq məqsədi ilə misranın əvvəlində və ya sonunda «söz var», «deyirlər», «dedilər», «deyiblər» və s. söz və ifadələrlə atalar sözü və məsəllərin mənbəyini göstərmişdir. Məsələn; «Söz var ki, namusu itə at, yeməz!» [123,90]; «Deyirlər göz görür, könül də sevir» [123,206]; «Söz var, gözəl doğma, ay anam məni, Ay anam gözəl doğ, mənim bəxtimi» [124,134]; «Deyiblər duz gərək dadınca olsun!» [124,64]; «Artar küsəyənin Payı, - deyirlər» [123,238]; «Dərdlərin əlindən o, dağa çıxdı, Dedilər: bəxtəvər yaylağa çıxdı» [124,53] və s.

Mənzum atalar sözləri və xalq məsəlləri epik və dramatik əsərlərdə işlənməklə yanaşı, poeziya dilində də işlədir. Frazeoloji vahidin tərkibindəki vəzn bu zaman şeirə xüsusi ritm və ahəngdarlıq verir. Lakin frazeoloji vahid burada da əsasən öz mənzumluğunu saxlayır. Onu da qeyd edək ki, atalar sözləri və zərb-məsəllərdə bütövün məna vahidliyi və bu mənanın ümumiləşdirilmiş xarakteri ümumi şəxslə cümlə formasında ifadə edilir. Nə əkərsən, onu biçərsən; İsləməyən dişləməz; Cücəni payızda sayarlar. Bu baxımdan N.Xəzri əsərlərində yerli-yerində işlənmiş atalar sözləri, hikmətli sözlər

fikri obrazlı, ifadəli, aydın, səlis ifadə etməklə, eyni zamanda müəyyən üslubi məqsədə xidmət edir. Buna görə də atalar sözü və hikmətli ifadələrin poeziyada işlənməsi müxtəlif məqsədlər daşıdığı kimi olduqca rəngarəng üslubi effekt yaradır. Hikmətli xalq ifadələri şeirdə öyüd, nəsihət vermək məqsədi ilə işlədirilir:

Hər kəlməsi öz yerində deyilsə,  
Qılınclardan daha kəskin olar söz [123, 11].  
Elə bil söylədi yenidən bu an:  
«Zahirə aldanma baxıb uzaqdan» [123, 12].  
Ağıl yaşda deyil, ağıl başdadır,  
Namərd eləməyin qovaraq mərdi [123, 23].  
Sözü deməmişdən-söz sənin qulun,  
Elə ki, söylədin-özün qul oldun [124, 97].  
İki şey məhv edir mütləq hər kəsi,  
Yoxsulluq qorxusu, mənsəb həvəsi [124, 99].  
Ulu sözünə baxmayan,  
Qalar ulaya-ulaya [124, 91].  
Əgər başqasına sən quyu qazsan  
Özün düşəcəksən gec ya tez ora! [123, 217]

Sadə, qısa, yiğcam yazmaq tələbi, ədəbi dili xalq dilinə yaxınlaşdırmaq arzusu şifahi xalq ədəbiyyatı nümunələrin-dən istifadə etmək zərurətini doğurur. Burada, xüsusən atalar sözü və xalq məsəllərinin rolü misilsizdir. Çünkü onlar xalqın müdrikliyini, xalq zəka və düşüncəsini, xalqın həyat təcrübələrinin nəticələrini özündə əks etdirir, bunlar xalqın dün-yagörüşünün, onun əməli həyat fəlsəfəsinin xülasəsi, qısa və dolğun, yiğcam və mənalı şəkildə, aforizmlər halında ifadəsidir. Şairin ayrı-ayrı şeirlərində gətirdiyimiz nümunələr bunu bir daha sübut edir. N.Xəzri şeirlərində anlaşılmaz, qəлиз sözlərə çox yer verməmiş, onların əvəzinə canlı həyat ifadələri işlətmış, ədəbiyyata, bədii dilə xalq dilinin obrazlılığını, onun ahəngdarlığını gətirmişdir.

N. Xəzrinin yaradıcılığına xas olan üslubi xüsusiyyətlərdən biri də onun obrazın xarakterini, təbiətini, daxili aləmini atalar sözü və məsəllər vasitəsilə daha dəqiq qiymətləndirərək sərrast ifadə etməsidir. Çünkü poeziyada məhz bu hikmətli ifadələr vasitəsilə obrazın mənəvi aləmi, əxlaqi keyfiyyətləri qısa, lakonik və obrazlı şəkildə oxucuya çatdırılır. «Torpağa sancılan qılinc» dramatik poemasında Dədə Qorqud ayrı-ayrı personajlar haqqında deyir: «Qara fikir bəllidir ki, Qaranlıqda ayaq tutar» [121,127], «Nə vaxtdır düşmənik, mən də, Qazan da, Qaynamaz iki baş bircə qazanda» [121,130], «İnsanlar kor olur gözü qızanda; Belə günə qaldı bizim Qazan da» [121,133], «Od tüstülü, köz dumanlı; Kabab qanlı, igid canlı» [121,135], «Gəlinlər evləri ayıran deyil; Gəlinlər el-ləri qovuşdurandır» [121,160], «Ara xəlvət oldu-tülkü bəy ol-du» [121,180], «Zərgərəm - verərəm mən zərə qiymət!» [121, 192] və s.

Qeyd edək ki, N.Xəzri yaradıcılığında bu cür hikmətli sözlərə təkcə «Torpağa sancılan qılinc» dramatik poemasında deyil, onun əsərlərinin eksəriyyətində rast gəlinir. Sənətkar atalar sözləri və hikmətli sözləri heç də söz xatırınə deyil, onları işlənmə məqamına, hadisələrin tələbinə uyğun olaraq işlədir.

Dilimizin incəliklərinə dərindən bələd olan şair bəzi atalar sözləri və məsəllərə özünəməxsus yaradıcı şəkildə yanaşaraq, onların məzmununu saxlamaqla, yalnız quruluşunda cüzi dəyişikliklər etmişdir. Üslubi məqsədlə atalar sözləri və məsəllər üzərində dəyişikliklər aparan sənətkar bu yolla bir daha əsərlərinin dilini canlı, obrazlı və emosional edir. Belə ki, ümumxalq dilində işlənən «Hər sözün bir məqamı var» [7,127], «Söz bir olsa, zərbi kərən sindirar» [7,211], «Söz - var gələr keçər, söz var dələr keçər», «Sözü yerində söylə», «Sözün doğrusu dəmiri dələr» [7,212] atalar sözlərini «Hər kəlməsi öz yerində deyilsə, Qılinclardan daha kəskin olar söz» [123,11], «Özgəyə quyu qazan özü düşər» [7,199] atalar sözü «Əgər başqasına sən quyu qazsan, Özün düşəcəksən gec ya tez ora!» [121,217], «Bir gül ilə bahar olmaz» [7,58] atalar sözünü «Bil iki gül ilə olmayır bahar» [123, 234], «Qələndər

dərd əlindən dağa çıxıb, görən deyir: bəxtəvər yaylağa çıxıb» [7,162] «Dərdlərin əlindən o,dağa çıxdı,Dedilər:bəxtəvər yaylağa çıxdı» [124,50],«Hayla gələn huyla gedər» [7,124], «Hayla gələn vayla getdi-bircə anın içində» [123,92], «Hər enişin bir yoxusu, hər yoxuşun bir enisi var» [7,126] «Taleyin də öz işi var, hər yoxuşun enisi var» [124,55], «Söz sahibi ölsə də, söz qalar!» [7,211] «Mən ölmərəm, əgər bircə Sözüm qalsa xalqa, xalqa!» [124,59], «Toxun acdan nə xəbəri?!» [7,222] «Toxun acdan xəbəri yox, görmüsənmii?» [124,62], «Öz gözündə tiri görmür,özgə gözündə qıl axtarır» [7,197] «Eyiblərin böyüyü nədir söylə bizə sən? Özündə ola-ola başqasında gəzəsən» [124,96], «Dil adəmi bəyan elər» [7,90] «Tanınar kim nə vaxt danışıb dinər: «İnsan öz dilinin altda gizlənər» [124,96], «Söz ağızdan çıxıncan sənində» [7,211] «Sözü deməmişdən – söz sənin qulun, Elə ki, söylədin - özün qul oldun» [124,97], «Əmanətə xəyanət olmaz» [7,107] «Kim ki əmanətə xəyanət etsə, Sayılsın ən böyük cinayət kimi!» [124,122], «Qorxaq gündə yüz yol olər, igid ömründə bir yol» [7,171] atalar sözlərini «İgid bir yol olər, qorxaq min kərə» [123, 90] şəklində işlətməklə oxucuya çatdırmaq istədiyi nəsihətamız fikirlərini xalqın düşüncəsi, psixologiyasını özündə birləşdirən atalar sözləri və məsəllər vasitəsilə verərək şeirlərinin dili-ni daha rəvan və axıcı edə bilmüşdir.

Ən böyük hikmətləri sadə və dərin şəkildə anladan hikmətli sözlər sərhədsiz bir aləmdir. Fikrin daim canlı olduğu, duyğu dolu bu sözlərdə sözün əsl mənasında xalq ruhunun axıcılığı, sərrastlığı, dərin və təsirli ifadəsi var. Qəlbləri riqqətə gətirən, gözəl və incə olan, möhkəm milli xüsusiyyətə, koloritə malik olduğu üçün başqa dillərə də çox zaman eynilə tərcümə oluna bilməyən bu söz inciləri bütövlükdə bir hikmət xəzinəsidir və incilərin hər biri xalq ruhunun dərinliklərindən doğur,əsrlər boyu təcrübələrdən çıxmış və sinanmış olub dillərdə dolaşan, el içində gəzdikcə isə incələnən və cilalanın qəti fikirləri bildirir.

Atalar sözlərinin daha dərin və dolğun növü hesab edilən hikmətli sözlər mənalı və iibrətamız semantikaya malik olan sabit söz birləşmələridir. Hikmətli sözlər həm mənasına, həm də quruluşuna görə atalar sözlərinə formal olaraq semantik cəhətdən oxşasalar da, bir-birlərindən fərqlənirlər. Belə ki, hikmətli sözlərin işlənmə dairəsi atalar sözlərinə nisbətən məhduddur. Ən əsası isə atalar sözləri şifahi xalq ədəbiyyatına, hikmətli sözlər isə yazılı ədəbiyyata məxsusdur. Çünkü atalar sözlərinin müəllifi konkret olaraq məlum olmadığı halda, hikmətli sözlərin müəllifi məlumdur. Bundan başqa, həm müsbət, həm də mənfi xüsusiyyətli hadisələri xarakterizə etmək üçün atalar sözləri olduğu halda, hikmətli sözlər isə öyünd, nəsihət xarakterli olduğu üçün onlarda, əsasən, müsbət münasibət öz əksini tapır.

«Bu xüsusiyyətlərə əlavə olaraq demək lazımdır ki, hikmətli sözlər ekspressiv-emosional xüsusiyyətə malikdir; fikrin məzmununu dolğunlaşdırır; onların ömrü uzun olur; müxtəlif struktura, fərdi quruluş cizgilərinə malik olur; tərkibində həmcins üzvlərə, nidalara, ara sözlərə, xüsusiləşmiş üzvlərə təsadüf edilmir; didaktik səciyyə güclüdür, mənası müstəqimdir; nəsihət, məsləhət, yol göstərmə xüsusiyyətləri mövcuddur» [31, 92-93].

N.Xəzri yaradıcılığında atalar sözləri və məsəllərlə yanışı, şairin özünəməssus, fərdi təxəyyülünün məhsulu olan okkazional hikmətli sözlərə də təsadüf edilir. Bildiyimiz kimi, hikmətli sözlər dərin və dolğun iibrətamız məna ifadə edən sabit söz birləşmələridir. «Hikmətli sözlərin dəqiq məna ifadə etməsi onların xalq kütlələri arasında sürətlə yayılmasına imkan yaradır. Buna görə bəzi hallarda hikmətli sözlərə qanadlı sözlər [krılatie slova] da deyilir» [ 23,114].

Hikmətli sözlərin bədii-emosional, üslubi funksiyaları müxtəlif və çoxşaxəli olduğu kimi, onların mövzuları da məna etibarilə rəngarəngdir. Buna görə də N.Xəzri əsərlərində işlənmiş hikmətli sözləri ifadə etdikləri mənalarına görə aşağıdakı kimi qruplaşdırımaq olar:

1) Xasiyyət və xarakter haqqında: Bağıırmaq cürət deyil, susan mərdlik, cürətdir; Bağıırmaq şöhrət deyil, səssiz gələn şöhrətdir [123,97], Saman altdan astaca su yeridənlər; Keyfindədi, nə ağlayar, nə də inlər [124,55], Yerində danişmaq bəlkə qələbə; Yersiz susmaq isə məglubiyyətdir! [124, 75], Eyiblərin böyüyü nədir söylə bizə sən? Özündə ola-ola başqasında gəzəsən. Kimlər ki, çox danişdi; Səhvi də başdan aşdı [124,96-97], Yaltaqlıq üstündə ucalan ömür, Xalqın ürəyində lənətə dönür; Yaltaq tikən evi - Yel asan yıxar; Yaltaq yıxan evi - el tikə bilməz; Yaltaq oləziyən qara çıraqdır. Bu bəlkə qəribə həqiqətdir ki, Sözü açıq dedin nifrətə dönür [124, 128-129].

2) Xalq, millət, el-oba, vətən, torpaq haqqında: Xalqın namusudur Vətən torpağı; Hər şeydən ucadır namus bayrağı; Şair, sən də yurdun keşiyində dur, Vətən müqəddəsdir, Vətən əzizdir [123, 90], Millət tarac olan vaxtı; Sərvəti də hərrac olur, Qudurğanlar tox gəzərkən; Əzab çəkən el ac olur [123, 181], Bəli, kimin ürəyində torpağına sevgi varsa, o böyükdür; Məgər kiçik xalq olurmu? O, xalqdırsa, o böyükdür! Xalq ölçülümlər miqdariyla; Xalq ölçülür vüqarıyla; Xalq ölçülür dəyanəti, qeyrətilə; Bir də dosta məhəbbəti, bir də yada nifrətiyə! Qeyrətsizə can əziddir, qeyrətliyə ana torpaq [124,93-95], Son sözü xalq deyir, zaman söyləyir, Şair ki, olmayır hər şeir yazan; Kim ki, öz elinin dərdini bildi; El onun ömrünü uzadacaqdır; Kim ki, öz elilə ağladı, güldü; El onu qəlbində yaşadacaqdır [124,188].

3) Dilin xalqın, insanın həyatındaki rolü haqqında: Dil xalq ürəyinin ənginliyidir ;Yox dil əsrlərin tale səsidir, Azərbaycan dili - Büllur bir bulaq... Dil xalqın adıdır, Xalqın özüdür; Dilin ixtiyarı Xalqdadır ancaq... [123,117-118], Tanınar kim nə vaxt danişib dinər: İnsan öz dilinin altda gizlənər; İnsanı ağılmı, dilmə tanıdar? Bil ki, dil ağılın tərcümanıdır [124, 96-97], Millətin bəxtidir, dilin taleyi, Dilin taleyi də xalqın baxtıdır [124,201-203].

4) Sözün qüdrəti haqqında: Hər kəlməsi öz yerində deyilsə; Qılınclardan daha kəskin olar söz [123,11], Kim ki, va-

rib gedər uzunçuluğa; Tapdayar insanlıq ləyaqətini; Deyiblər duz gərək dadınca olsun! Biz deyək söz gərək dadınca olsun! [124,64-65], Yerində danışmaq bəlkə qələbə, Yersiz susmaq isə məğlubiyyətdir! [124,75-76], Mən ölmərəm, əgər bircə; Sözüm qalsa xalqa, xalqa! [124,59], Sözü deməmişdən söz sənin qu-lun, Elə ki, söylədin özün qul oldun; Söz var bir əbədi kitaba dönər, Söz var, ömür boyu əzaba dönər [124, 97], Bilin qoruduqca səmimiyyəti - Daha dəhşətlidir bu söz rüşvəti! [124, 121], Bu bəlkə qəribə həqiqətdir ki, Sözü açıq dedin nifrətə dönür [124,128].

5) Sevgi,məhəbbət, gözəllik haqqında: Məhəbbət ölçülü-mür illə, əsrlə, Məhəbbət ölçüsü əbədiyyətdir [123,149], Gözlər gözəlliyi görməsə kordur! Ağılı gözəllik baş ucalıqdır [123,104], Sevgi həm ölümdür, həm əbədiyyət! [123,107], Zaman tarlasında gərək böyüklər; Mehribanlıq əkib, məhəbbət biçə [123,207], Fəqət dərk elədim bir həqiqəti; Məncə əsl sevgi talesiz olur [123,224], Ali gözəlliyi duymayan kordur; Yalan olan yerdə məhəbbət olmaz, Məhəbbət yoxdursa sədaqət olmaz; Məhəbbəti səslə sən; Ki, özün seviləsən [124, 97-98], Gözəllik yaranıb əzəldən əzəl; Gözəllik əzizdir baş taclarından; Qadını qırurla gözəllik bəzər; Cumar bəd nəzərlər gözəllik üstə; Milçəklər şirəyə daraşan kimi; Dəhşətdir gözəllik yad qucaqlarda; Dönürsə göyümtül əskinaslara; Gözəllik bir dəfə ənam verilir, Fəqət əbədilik sönür gözəllik [124,134-135].

6) İgidlik, qoçaqlıq, cəsarət, qeyrət, qorxaqlıq haqqında: Bu bir həqiqətdir düşüb dillərə: İgid bir yol ölər, qorxaq min kərə [123,90], Cəsarət qorxusu; Açı tufandır; Qorxu cəsarəti; Daha yamandır! Cəsarət qorxusu; Dərdə dözəndir, Qorxu cəsarəti; Başlar üzəndir [124,63], Mərd sözü - ədalət çağırısidir! [124,75], Qeyrətsizə can əzizdir, qeyrətliyə ana torpaq [124,95], Onunçün yaltaqlar qorxaqlar təki; Bir gündə min dəfə ölüb – dirilər [124,128].

Qeyd etmək lazımdır ki, bədii üslubda sentensiya hadisəsi özünü göstərir.«Üslubiyyatda sentensiya adlanan hadisənin mahiyyəti belədir ki, söz sənətkarları ümumxalq atalar

sözlərinə müvafiq gələn səciyyəvi, tipikləşmiş ifadələr yaradılar və bu zaman xüsusişlə onların [atalar sözlərinin] struktur – semantik xüsusiyyətlərinə əsaslanırlar. Sentensiya kimi işlənən vahidlər daxili ritmi, ahəngdarlığı, obrazlılığı və yiğcamlığı ilə fərqlənir» [3, 79].

Dəhşət diri-diril ölü olmaqdır! [123, 123]  
Min zəhmət çəksə də insan qış, bahar,  
Hər əkilən toxum nədənsə bitmir [123, 194].  
Hər parlayan şüşə almas deyildir  
Hər suya baş vuran qəvvas deyildir [123, 209]  
Bu haqqın sözünü nədimlər dedi:  
Namus doğuluşdan büllura bənzər,  
Şuşə qab ya sindi, ya cingildədi! [124, 134]

Beləliklə, atalar sözləri ilə sentensiyanın əlaqəsi dedikdə, ümumxalq dilinə məxsus hikmətli ifadələrlə hər hansı bir sə-nətkarin yaratdığı fərdi ifadələrin əlaqəsi başa düşülür. Cünki hər bir yazıcıının, şairin yaratdığı özünəməxsus fərdi hikmətli sözlər ilk növbədə, atalar sözlərinə əsaslanır, onların başlıca keyfiyyətlərini özündə əks etdirir və onun təzahür forması kimi nəzərə çarpır. Bu cəhətdən N.Xəzri sentensiyalarını ümumxalq dili atalar sözlərindən fərqləndirmək bəzən çətinlik yaradır. Deməli, şairin fərdi ifadələri ümumxalq dili hikmətli ifadələrinin tərkibinə qaynayıb-qarışmaqla, onun zənginləşməsinə xidmət edir:

Həqiqət acıdır-fəqət dərmandır,  
Yalan şirindirsə-əfi ilandır.  
Tamah zülmətli yoldur,  
Tamahkar əbədi quldur.  
Dünyada yuxuya gedir insanlar,  
Ancaq ölüm vaxtı oyanır onlar.  
İki şey məhv edir mütləq hər kəsi,  
Yoxsulluq qorxusu, mənsəb həvəsi [124, 96-100]

Yaltaq tikən evi-  
Yel asan yıxar  
Yaltaq yıxan evi-  
el tikə bilməz [124, 128].  
Qeyri adilik də ilk adilikdir,  
Müdriklik ən böyük bir sadəlikdir [124, 136].  
Son sözü xalq deyir, zaman söyləyir,  
Şair ki, olmayır hər şeir yazan [124, 188]

Nümunələrdən göründüyü kimi, N.Xəzri nəsihətamız dərin fikirlərini yiğcam və özünəməxsus sadə dildə ifadə etməklə, bir çox misra və beytlərini hikmətli sözə çevirmişdir. Çünkü «xalqımızın ağılı, kamalı, misilsiz mənəvi qüdrəti, əmək-sevərliyi, həyat və azadlıq eşqi, vətənpərvərliyi, humanizmi öz parlaq ifadəsini ilk əvvəl məhz atalar sözü, məsəl və hikmətli ifadələrdə tapmışdır» [21,165]. Şairin poeziyasında istər atalar sözleri və məsəllər, istərsə də hikmətli sözlərin tərkibindəki leksik vahidlər ilk, nominativ mənasından başqa məcazi məna kəsb edərək frazeologiyanın xüsusi bir layını təşkil etdiyi üçün bu bəhsə daxil edilmişdir.

## NƏTİCƏ

Azərbaycan ədəbi dilinin inkişafında, onun funksiyalarının genişlənməsində, onda əmələ gələn yeni istiqamətlərin izlənməsində görkəmlı sənətkarların, söz ustalarının rolü əvəzsizdir. Çünkü hər bir yazıçı yaşadığı dövrün siyasi, ictimai hadisələri ilə yaşıyır, yazır, yaradır, dövrün ədəbi dili, onun üslubları ilə bağlı olur və bütün bunlar onun yaradıcılığında, dilində, üslubunda öz əksini tapır. Odur ki, ədəbi dilin konkret mərhələsində dildə gedən prosesləri linqvistik planda öyrənmək üçün bədii əsərlərin dilin bütün səviyyələrində tədqiqi son dərəcə əhəmiyyətlidir. Bu baxımdan N. Xəzrinin bədii dilinin tədqiqi onun müasir Azərbaycan ədəbi dilinin zəngin lüğət ehtiyatının üslubi imkanlarından məharətlə istifadə bacarığını, eyni zamanda bədii dilimizin hansı ifadə və vasitələrlə zənginləşdirmə yollarını açıb göstərməyə, müəyyənləşdirməyə geniş imkan verir. Şairin bədii əsərlərinin dili üzərində aparılan tədqiqat zamanı aşağıdakı nəticələr əldə edilmişdir:

1. N. Xəzrinin əsərlərinə dilçilik prizmasından baxanda onun sözlərdən sənətkarcasına istifadə etməsinin şahidi olur. Bu da şairin dilini, üslubunu fərdiləşdirən ən mühüm amildir. Dilindəki obrazlılıq, poetiklik, ekspressivlik, emosionallıq məhz dilin estetikasından gəlir. Buna yaxşı bələd olan şair öz fərdi üslubunu bir sənətkar kimi yaradıcılığında formalasdırıbilmışdır. Burada dilin bütün səviyyələri [fonetika, qrammatika, leksika, semantika] fikrin obrazlı, poetik ifadə vasitələrinə çevrilə bilir.

2. N. Xəzri güclü dil həssaslığı, duyumu, hərtərəfli müşahidəçilik qabiliyyəti, dərin elmi, bədii təfəkkürü ilə seçilən sənətkarlardandır. O, şeirlərində hər bir sözün, ifadənin semantikasından geniş şəkildə istifadə edir. Buna görə də hər bir söz, ifadə onun bədii dilində bədii ifadə və təsvir vasitəsi kimi çıxış edə bilir.

3. Şairin əsərlərinin dili, əsasən, iki mənbədən – xalq dilinin tükənməz xəzinəsi olan folklordan və klassik, müasir poeziyamızın, bütövlükdə ədəbiyyatımızın mükəmməl sənətkarlıq məktəbindən qidalanmışdır.

4. Əsərlərinin dili leksik layların müxtəlifliyi, zənginliyi, rəngarəngliyi ilə səciyyəvidir. Burada müxtəlif leksik laylara məxsus olan sözlərin poetik mahiyyəti, geniş ifadəlilik imkanları şairin qələminin qüdrəti ilə ədəbi dilimizin normaları çərçivəsində müəyyənləşir. Fikri sərrast ifadə etmək üçün sözlərin düzgün seçilməsi sənətkarın yaradıcılığında gərgin poetik axtarışların nəticəsi kimi meydana çıxır. Belə ki, hər bir söz konkret üslubi funksiya daşıyır, təsvir olunan zaman, şərait, obrazların səciyyəsi, vəziyyəti, hadisələrin xarakteri və s. ilə bağlanır.

5. Əsərlərinin dilində terminoloji leksikanın da xüsusi yeri vardır. Yemək və içki adları, musiqi və musiqi alətlərinin adları, hərbi işlə bağlı leksik vahidlər, xalqın adət-ənənəsi ilə bağlı toy və yas mərasimi terminləri, geyim adları, bədən üzvlərini ifadə edən terminlər əsərlərində müxtəlif üslubi məqsədlərlə işlənmişdir.

6. Sənətkarın bədii dilində apardığımız müşahidələr göstərir ki, müasir dövrdə də ədəbi dilə-bədii dil müxtəlif üslubi funksiyalarla dialekt sözləri daxil olmuşdur. Dialekt sözlərinin ədəbi dilə keçməsində, canlı danışq dili sözlərinə çevrilməsində bədii ədəbiyyatın rolü əvəzsizdir. Məhz bu cəhətlər bədii əsərlərdə işlənən dialekt sözlərinin toplanıb tədqiq edilməsinin əhəmiyyətini bir daha təsdiq edir.

7. N.Xəzri yaradıcılığında doğma dilimizə məxsus olan onomastik vahidlərlə yanaşı, ta qədimdən bu günə qədər dünyanın əksər xalqları və millətlərinin dillərinə məxsus onomastik vahidlər də işlənmişdir. Eyni zamanda şairin bədii dilində şəxsi təxəyyülünü məhsulu olan fərdi poetik adların üslubi imkanları və xüsusiyyətləri öz əksini tapmışdır. N.Xəzri əsərlərində onomastik vahidlərin linqvistik cə-

hətdən üslubi xüsusiyyətlərinin öyrənilməsi onun əsərlərinin poetik imkanlarının müəyyənləşdirilməsi üçün ən gözəl vasitələrdəndir.

8. Şairin əsərlərində leksik-semantik kateqoriyaların üslubi məqamlarda seçilib, həm normativlik, həm də bədii effektivlik baxımından işlənməsi xüsusi əhəmiyyət kəsb edir. Əsərlərinin dilində sözlərin eyni qafiyə, mətn daxilində üslubi cəhətdən sinonim məna kəsb edib bir sinonim cərgəyə daxil olmasından, eləcə də bədii təzadlar yaratmaq üçün xüsusi emosionallığı, ekspressivliyə malik antonimlərdən yüksək bədii sənətkarlıqla istifadə edilmişdir.

9. N.Xəzri təkrarsız milli koloritə, sadəlik və təbiiliyə, yiğcamlığa və lakonikliyə, obrazlılığı, bədii təsir gücünə malik olan frazeoloji birləşmələr, atalar sözləri və hikmətli sözlərdən ustalıqla istifadə etmişdir. Şair bu ifadələrin potensial imkanlarından bəhrələnərək fikrini aydın və gözəl ifadə etməklə yanaşı, ədəbi-bədii dilimizi daha da zənginləşdirmişdir. Əsərlərin dilində bədii ifadə və təsvir vasitələrinin tərkibində işlənən frazeoloji birləşmələrdən, xasiyyət və xarakter, xalq, millət, vətən, dilin xalqın, insanın həyatındakı rolü, sözün qüdrəti, sevgi, məhəbbət, gözəllik, igidlilik, qoçaqlıq, cəsarət, qeyrət, qorxaqlıq haqqında öyüd, nəsihət səciyyəli hikmətli sözlərdən, atalar sözlərindən istifadə olunmuşdur.

10. Dərs vəsaitində bədii dil üçün səciyyəvi olan poetik fiqurlardan geniş bəhs edilmişdir. Sənətkarın əsərlərində obrazlılıq, poetiklik, emosionallıq, ekspressivlik yaranan vasitələrdən biri də məcazlardır. Təşbeh, metafora, metonimiya, epitetlər silsiləsi, bədii sual, inversiya, mübaliqə, bədii müqayisələr əsərlərinin dilində bilavasitə obrazlılığa xidmət edir. Şairin dilinin məcazlar sistemi təkcə ümumxalq dilinə məxsus söz və ifadələrlə məhdudlaşdırılmış. Bunların bir qismi şairin şəxsi «bədii kəşfi» [Aristotel] kimi arzu və istəklərini, duyğu və düşüncələrini obrazlı şəkildə canlandırmaq məqsədinə xidmət edir.

11. N.Xəzrinin əsərlərinin bədiiliyi ilə yanaşı, ən üstün cəhəti onun həmişəyaşarlığıdır. Bu əsərlərdə ədəbi-bədii dil normalarına ardıcıl, sistemli şəkildə əməl olunur. Əsərlərinin dili üzərində apardığımız müşahidə və araşdırma zamanı biz ədəbi dil normaları səviyyəsində canlı bədii sənət əsərlərinin şahidi oluruq. Bu əsərlər həm ədəbiyyatımız, həm dilimiz, həm də mədəniyyətimiz üçün çox qiymətli, əvəzolunmaz bir mənbədir.

## Поэтический язык Наби Хазри

### Резюме

Учебник посвящена поэтический язык видного представителя Азербайджанской литературы, народного поэта Наби Хазри.

Учебник состоит из введения, трех глав, вывода и списка использованной литературы и источников.

Во введении обосновывается актуальность выбранной темы, и мысля видного поэтов и писатели о поэтический язык Наби Хазри.

Первая глава учебника называется «Словарный состав языка Наби Хазри». В данной главе лексические единицы, используемые в произведениях поэта, группируются в зависимости от функции и сферы употребления; на конкретных примерах анализируются общеупотребительные слова, термины, диалектизмы и ономастические единицы, поэтическая значимость и широкая сфера их стилистического употребления.

Вторая глава учебника, состоящая из двух частей называется «Лексико-семантические категории в языке Наби Хазри». В первой части рассматриваются проблемы синонимичных слов, их особенности, понятия синонимии и дублетизма, источники обогащающие синонимические ряды. Стилистические, ситуативные и частные синонимы, встречающиеся в художественном языке, объясняются примерами, взятыми из поэзии Н.Хазри. Вторая часть главы посвящена антонимам, использованным в произведениях поэта. Исследования показывают, что Наби Хазри с целью большей выразительности наряду с антонимами, состоящими из различных лексических единиц, использовал антонимы, по грамматическому содержанию принимающие суффиксы с противоположным значением.

В третьей главе учебника исследуются различные фразеологические единицы, использованные в языке Н.Хазри. В данной главе анализируются стилистические особенности

фразеологических единиц, вносящих в поэтический язык Н.Хазри особую стилистическую образность и красочность, изучаются их позиции и место в литературно-художественной речи; анализируются разные виды переноса—сравнение, олицетворение, эпитет, метафора и др.. В данной части учебника, в то же время, исследуются пословицы, поговорки и крылатые слова, используемые автором для изображения образа сизни народа, его обычаяев и традиций; на конкретных примерах показываются их художественно-эмоциональные, стилистические функции.

В заключении обобщается роль Н.Хазри как поэта в формировании и развитии национального литературно-художественного языка.

## **Nabi Khazri's poetic language Summary**

The text book is dedicated to the poetic language of the prominent Azerbaijan poet Nabi Khazri.

The text book consists of an introduction, 3 chapters, conclusion and bibliography.

The introduction deals with the opinions of different poets and writer about Nabi Khazri's poetic language.

I chapter of the text book is called «Nabi Khazri's Vocabulary». The lexical units in the poet's works are grouped according to their place and function in the literary language in this chapter, the poetic essence, broad stylistic possibilities of words of common usage and term character, dialectisms and onomastic units have been analysed on the base of concrete examples.

II chapter of the text book called «Lexical-semantic categories in Nabi Khazri's vocabulary» consists of 2 subdivisions. I subdivisions deals with synonyms, their main features, synonym and dublet notions, sources enriching synonymous lines, etc. The role of stylistic, situative and special synonyms has been explained with the examples from Nabi Khazri's poetry. The text book shows that Nabi Khazri alongside with antonyms consisting of different lexical units has skillfully used words of antonym character accepting opposite suffixes in grammatical contents with the aim of emphasize.

In III chapter of the text book various phraseological units used in Nabi Khazri's lexicon have been investigated. Stylistic features of phraseological expressions giving special literary figurativeness, beauty to the lexicon of Nabi Khazri's

poetry, their position and place in the literary language have been studied, different figurative types showing themselves in phraseological units as comparison, epithet, metaphor, etc have been analysed. At the same time, the stylistic possibilities of proverbs and sayings, their forms of usage have been investigated, their literary-emotional, stylistic functions have been given with concrete examples with the aim of giving the manner of life, everyday life, customs and traditions more lively and figuratively.

Finally, the role of N.Khazri as a poet has been generalized in the forming and development of the national-literary language, enriching of the vocabulary, defining of the language norms in the conclusion of the text book.

## **İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT Azərbaycan dilində**

1. Abdullayev C.M. Səməd Vurğun poetikası. Bakı: Gənclik, 1976, 160 s.
2. Abdullayev S.Ə. Dil və bədii qavrayış. Bakı: Yaziçı, 1984, 168 s.
3. Adilov M.İ. Sənətkar və söz. Bakı: Yaziçı, 1984, 184 s.
4. Axundov A.A. Ümumi dilçilik. Bakı: Şərq-Qərb, 2006, 280 s.
5. Axundov A.A. Azərbaycan dilinin izahlı lügəti. Bakı: Elm, 2005, 452 s.
6. Azərbaycan bədii dilinin üslubiyyyatı [oçerkələr] / M.Ş.Şirəliyevin, Z.İ.Budaqovanın redaktəsi ilə. Bakı: Elm, 1970, 357 s.
7. Atalar sözü. Bakı: Öndər, 2004, 264 s.
8. Azərbaycan dastanları: 5 cilddə, IV c., Bakı: Lider, 2005, 464 s.
9. Azərbaycan dilinin dialektoloji lügəti: I c., Bakı: Azərbaycan EA nəşriyyatı, 1964, 480 s.
10. Azərbaycan dialektoloji lügəti: 2 cilddə, I c., Ankara: Türk Dil Kurumu, 1999, 374 s.
11. Azərbaycan dilinin dialektoloji lügəti. Bakı: Şərq-Qərb, 2007, 568 s.
12. Azərbaycan dilinin izahlı lügəti: 4 cilddə, I c., Bakı: Şərq-Qərb, 2006, 744 s.
13. Azərbaycan dilinin izahlı lügəti: 4 cilddə, II c., Bakı: Şərq-Qərb, 2006, 792 s.
14. Azərbaycan dilinin izahlı lügəti: 4 cilddə, II c., Bakı: Elm, 1980, 576 s.
15. Azərbaycan dilinin izahlı lügəti: 4 cilddə, III c., Bakı: Şərq-Qərb, 2006, 672 s.

16. Azərbaycan dilinin izahlı lügəti: 4 cilddə, IV c., Bakı: Şərqi Qərb, 2006, 712 s.
17. Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb və fars sözləri lügəti [tərtib edənlər: A.M.Babayev,C.B.İsmayılov]. Bakı: Maarif, 1981, 280 s.
18. Bayramov H.A. Azərbaycan dili frazeologiyasının əsasları. Bakı: Maarif, 1978, 176 s.
19. Budaqov B. N.Xəzri kəhkəşanı. Bakı: Oğuzeli, 1999, 71 s.
20. Bünyadov T. Əsrlərdən gələn səslər. Bakı, 1993, 264 s.
21. Cabbarov X.M. Sənətkar, söz, üslub. Bakı: Azərnəşr, 1993, 199 s.
22. Cəfərov S.Ə. Azərbaycan dilində söz yaradıcılığı. Bakı: Azərbaycan Universiteti nəşriyyatı, 1960, 203 s.
23. Cəfərov S.Ə. Müasir Azərbaycan dili [leksika]: II hissə, Bakı: Maarif, 1982, 215 s.
24. Cəlilova Ş. H. İsa Hüseynovun nəşr əsərlərinin dili və üslubu [povestləri əsasında]: Fil. elm. nam. ...dis. Bakı, 2005, 141 s.
25. Dəmirçizadə Ə.M. Azərbaycan dilinin üslubiyyatı. Bakı: Azərtədrisnəşr, 1962, 271 s.
26. Əfəndiyeva T. Ə. Azərbaycan dilinin leksik üslubiyyatı. Bakı: Elm, 1980, 251 s.
27. Əfəndiyeva T. Ə. Azərbaycan ədəbi dilinin üslubiyyat problemləri. Bakı: Nurlan, 2007, 184 s.
28. Əzizov E.İ. Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı: Bakı Universiteti nəşriyyatı, 1999, 352 s.
29. Əzizov E.İ. Bədii dildə dialektizmlərin yeri / Filologyanın aktual problemləri [elmi-nəzəri konfransın materialları]. Bakı Dövlət Universitetinin nəşriyyatı, 2006, s. 64-78
30. Əzizov E. İ. Söz xəzinəsi. Bakı: Maarif, 1995, 128 s.
31. Əlizadə Z.Ə. Azərbaycan atalar sözlərinin həyatı. Bakı: Yaziçı, 1985, 245 s.
32. Əsgərov H.A. Azərbaycan dilində maddi mədəniyyət leksikası. Bakı: Bakı Universiteti nəşriyyatı, 2006, 448 s.
33. Əsgərov H.A. Azərbaycan dilində zərgərlik leksikası. Bakı: Bakı Universiteti nəşriyyatı, 2002, 156 s.

34. Əsgərova S.İ. Anarın dili. Bakı: Nurlan, 2002, 136 s.
35. Hacıyev T.İ. Yazıçı dili və ideya-bədii təhlil. Bakı: Maarif, 1979, 288 s.
36. Hacıyev T.İ. Sabir: qaynaqlar və sələflər. Bakı: Yazıçı, 1980, 175 s.
37. Hacıyev T.İ. Şeirimiz, nərimiz, ədəbi dilimiz. Bakı: Yazıçı 1990, 360 s.
38. Həsənov H.Ə. Müasir Azərbaycan dilinin leksikası. Bakı: Maarif, 1988, 308 s.
39. Həsənov İ.Q. Müasir Azərbaycan dilinin leksikası. Bakı, 2007, 164 s.
40. Hüseynova H.E. S.Vurğunun bədii əsərlərində onomastik vahidlərin linqvistik xüsusiyyətləri. Bakı: Elm, 2001, 196 s.
41. Hüseynova H.E. Mir Cəlalın obrazlı dili. Bakı: Elm, 2007, 164 s.
42. Hüseynov M. A. Mirzə İbrahimovun romanlarının dili və üslubu: Fil. elm. nam. ...dis. Bakı, 1982, 231 s.
43. Xalıqzadə F.X. «Kitabi- Dədə Qorqud»un musiqi sözlüyü. Kitabi-Dədə Qorqud [məqalələr toplusu]. Bakı, 1999, s. 160
44. Xəlilov B.Ə. Azərbaycan dilində ikihecalı fellərin fono-semantik inkişafı. Bakı: ADPU nəşriyyatı, 1996, 96 s.
45. Xudiyev N. M. Azərbaycan ədəbi dilinin sovet dövrü. Bakı: Maarif, 1989, 402 s.
46. Xudiyev N.M. Azərbaycan ədəbi dili tarixi. Ankara, 1997, 491 s.
47. Xudiyev N.M. Zamanın axarı ilə. Bakı: Azərnəşr, 2004, 741 s.
48. Xudiyev N.M. Azərbaycan antroponimlərinin təşəkkülü və inkişafı. Bakı: Azərnəşr, 2005, 160 s.
49. İsləmov M.İ. Azərbaycan dilinin Nuxa dialekti. Bakı: Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1968, 273 s.
50. İsləmov M.İ. Termin yaradıcılığında dialekt sözlərdən istifadə // Terminologiya məsələləri. Bakı: Elm, 1987, s. 29-32
51. Kaşgari M. Divanü lüğat-it türk: 4 cilddə, I c., Bakı: Ozan, 2006, 512 s.
52. Kaşgari M. Divanü lüğat-it türk: 4 cilddə, II c., Bakı: Ozan, 2006, 400 s.

53. Kaşgari M. Divanü lügat-it türk: 4 cilddə, III c., Bakı: Ozan, 2006, 400 s.
54. Kaşgari M. Divanü lügat-it türk: 4 cilddə, IV c., Bakı: Ozan, 2006, 752 s.
55. Kazimov Q.Ş. Yaziçi və dil. Bakı: APİ-nin nəşri, 1975, 228 s.
56. Kazimov Q.Ş Komik bədii vasitələr. Bakı: Yaziçi, 1983, 187 s.
57. Kazimov Q.Ş Müasir Azərbaycan dili [sintaksis] II nəşr, Bakı, 2004, 494 s.
58. Kitabi-Dədə Qorqud. Bakı: Öndər, 2004, 376 s.
59. «Kitabi-Dədə Qorqud»un izahlı lügəti. Bakı: Elm, 1999, 203 s.
60. Qənbərov A. R. Müasir Azərbaycan dilində metafora. Fil. elm. nam. ...dis. Bakı, 1986, 146 s.
61. Qurbanov A.M. Azərbaycan dilinin onomalogiyası. Bakı: Maarif, 1988, 596 s.
62. Qurbanov A.M. Müasir Azərbaycan ədəbi dili: 2 cilddə, I c., Bakı: Nurlan, 2003, 450 s.
63. Məhərrəmova R.C. Sabirin satirik şeirlərinin leksikası. Bakı: Azərbaycan SSR EA nəşriyyatı, 1968, 143 s.
64. Məhərrəmova R.C. Sabirin dili. Bakı: Maarif, 1976, 107 s.
65. Məhərrəmova R.C. Mirzə Ələkbər Sabirin söz dünyası. Bakı: Nurlan, 2006, 324 s.
66. Məhərrəmova R.C. Kitabi-Dədə Qorqudun söz xəzinəsi. Bakı: Nurlan, 2007, 192 s.
67. Məmmədov M.B. Filoloji düşüncələr. Bakı: Nurlan, 2005, 360 s.
68. Məmmədov İ. O. Azərbaycan dilinin etnoqrafik leksikası. Bakı: «Elm və Təhsil», 2009, 272 s.
69. Məmmədov İ.O. «Kitabi-Dədə Qorqud» dastanının lügət tərkibində etnoqrafik leksikanın yeri/»Kitabi-Dədə Qorqud» məqalələr toplusu. Bakı: Elm, 1999, s. 204-288
70. Məmmədov V.İ. «Dastani-Əhməd Hərami» poemasının dili və üslubu. Bakı: Sabah, 2001, 130 s.
71. Məmmədova N.H. R. Rza və sərbəst şeirin dili məsəlesi. Bakı: Elm, 2005, 262 s.
72. Məmmədli F. Seçilmiş əsərləri. III cild. Bakı: Nurlan, 2004, 551 s.

73. Mirzəliyeva M.M. Türk dilləri frazeologiyasının nəzəri problemləri. Bakı: «Azərbaycan Ensiklopediyası» Nəşriyyat-Poliqrafiya Birliyi, 1995, 146 s.
74. Mirzəyev E.S. Azərbaycan dili Lənkəran və Astara şivələrinin terminoloji leksikası: Fil. elm. nam. ...dis. Bakı, 2007, 140 s.
75. Mikaylov Ş.A. Ədəbiyyat nəzəriyyəsi. Bakı: Maarif, 1986, 190 s.
76. Müasir Azərbaycan dili: 3 cilddə, I c., Bakı: Elm, 1978, 324 s.
77. Oğuznamə [tərtib edən: S. Əlizadə]. Bakı: Yaziçı, 1987, 223 s.
78. Rəcəbov Ə. Məmmədov Y. Orxon-Yenisey abidələri. Bakı: Yaziçı, 1993, 400 s.
79. Sadıqova S.A. Azərbaycan dilində terminologiyanın təşəkkülü və inkişafı. Bakı: Elm, 2005, 259 s.
80. Seyidov Y.M. Sözün qüdrəti. Bakı: Yaziçı, 1983, 282 s.
81. Seyidov Y.M. Əsərləri. 15 cilddə, II c., Bakı: Bakı Universiteti nəşriyyatı, 2007, 556 s.
82. Seyidov Y.M. Əsərləri. 15 cilddə, VII c., Bakı: Bakı Universiteti nəşriyyatı, 2007, 562 s.
83. Seyidov Y.M. Əsərləri. 15 cilddə, VIII c., Bakı: Bakı Universiteti nəşriyyatı, 2008, 677 s.
84. Səfərova Z.Y. «Dədə Qorqud»un musiqi dünyası.- «Kitabi-Dədə Qorqud» [məqalələr toplusu]. Bakı: Elm, 1999, s. 151 - 156
85. Səfərova Z.Y. Azərbaycanın musiqi elmi [XIII-XX əsrlər]. Bakı: Azərnəşr, 2006, 544 s.
86. Şirəliyev M.Ş. Azərbaycan dialektologiyasının əsasları. Bakı: Maarif, 1967, 420 s.
87. Şükürlü Ə.C. Qədim türk yazılı abidələrinin dili. Bakı: Maarif, 1993, 336 s.
88. Vəliyeva X.X. Bəxtiyar Vahabzadə poemalarının dili və üslubu: Fil. elm. nam. ... dis. Bakı, 2007, 135 s.
89. Yusifov Y. Kərimov S. Toponimikanın əsasları. Bakı: Maarif, 1987, 204 s.

### Rus dilində

90. Бересан С.Г. Семантическая эквивалентности лексических единиц. Кишинев: Штинца, 1983, 371 с.
91. Булаховский Л.А. Введение в языкознание. М., Учпедгиз, 1953, 177 с.
92. Введенская Л.А, Дыбина, Г.Б, Щеболева И.И. Современный русский литературный язык. (Лексика, фонетика). Ростов, 1963, 248 с.
93. Виноградов В.В. История русского литературного языка. М., Наука, 1978, 320 с.
94. Виноградов В.В. О художественной литературы. Москва, Гослитиздат, 1959, 654 с.
95. Виноградов В.В. Проблемы литературных языков и закономерности их образования и развития. М.: Наука, 1967, 133 с.
96. Галкина-Федорук Е.М. Современный русский язык. Лексика. М., Учпедгиз, 1958, 410 с.
97. Гвоздев А.Н. Очерки по стилистике русского языка. М., Изд-во Акад. пед. наук РСФСР, 1952, 336 с.
98. Гельбуль Я.Н. Способы вырасения антонимической в немецком языке. Учен. зап. Башкир. гос. универ., вып. 6, серия филолог., № 5, 1958, с. 93-108
99. Гепнер Ю.Р. Очерки по общему и русскому языкознанию. Харьков, 1959, 370 с.
100. Ефимов А.И. О языке художественных произведений. М.: Учпедгиз, 1954, 288 с.
101. Ефимов А.И. Стилистика художественной речи. М., 1961, 519 с.
102. Зиндер Л.Р, Строева Т. В. Современный немецкий язык. М., 1957, 420 с.
103. Иванова В.А. Антонимия в системе языка. Кишинев. Штинца, 1982, 163 с.
104. Калинин А.В. Лексика русского языка. Москва: Издательство Московского Университета, 1971, 232 с.

105. Клюева В.И. Проблема антонимов. Уч. зап., т. IX, М., 1956, 254 с.
106. Коготовка Т.С. Русская диалектная лексикология. М.: Наука, 1979, 335 с.
107. Косина М.Н. Стилистика русского языка. М.: Просвещение, 1977, 219 с.
108. Магеррамова С.А. Парадигматические отношения в лексике русского и азербайджанского языков. Баку: БГУ, 2002, 207 с.
109. Пустовойт П.Г. От слова к образу. К.: Радянська школа, 1974, 191 с.
110. Радлов В.В. Опыт словаря тюркских наречий. 1 т, М., Изд. вост. лит., 1963, 968 с.
111. Реформатский А.А. Введение в языкознание. М., Учпедгиз, 1960, 431 с.
112. Розенталь Д.Э. Практическая стилистика русского языка. М.: Высшая школа, 1968, 416 с.
113. Сороколетов Ф.Н. Народные песни как источник диалектных словарей Диалектная лексика. Л., 1976, 237 с.
114. Степанова М.Д. Словообразование современного немецкого языка. М., 1953, 375 с.
115. Степанов Ю.С. Французская стилистика. М.: Высшая школа, 1965, 355 с.
116. Ухмылина Е.В. Лексика современного русского языка в стилистическом отношении. Горький, 1956, 342 с.
117. Хоум Генри. Основания критики. Москва: Искусство, 1977, 615 с.
118. Шанский Н.М. Лексика и фразеология современного русского языка. М., 1957, 168 с.

### **Şairin bədii əsərləri**

119. N. Xəzri. Dərələr. Bakı: Gənclik, 1970, 152 s.
120. N. Xəzri. İllər və sahillər. Bakı: Azərnəşr, 1969, 506 s.

121. N. Xəzri. Nəsillər–əsrlər. Bakı: Gənclik, 1985, 208 s.
122. N. Xəzri. Seçilmiş əsərləri. 2 cilddə, I c., Bakı: Gənclik, 1973, 376 s.
123. N. Xəzri. Seçilmiş əsərləri. 2 cilddə, I c., Bakı: Lider, 2004, 248 s.
124. N. Xəzri. Seçilmiş əsərləri. 2 cilddə, II c., Bakı: Lider, 2004, 264 s.
125. N. Xəzri. Seçilmiş əsərləri. 4 cilddə, I c., Bakı: Yaziçı, 1983, 376 s.
126. N. Xəzri. Seçilmiş əsərləri. 4 cilddə, II c., Bakı: Yaziçı, 1983, 402 s.
127. N. Xəzri. Seçilmiş əsərləri. 4 cilddə, III c., Bakı: Yaziçı, 1983, 263 s.
128. N. Xəzri. Seçilmiş əsərləri. 4 cilddə, IV c., Bakı: Yaziçı, 1984, 263 s.
129. N. Xəzri. Şeir mənim üçün bir kainatdır. Bakı: Gənclik, 1988, 413 s.
130. N. Xəzri. Torpaq sənə and içirəm. Bakı: Yaziçı, 1989, 256 s.
131. N. Xəzri. Ulduz karvanı. Bakı: Yaziçı, 1979, 220 s.

## MÜNDƏRİCAT

<b>ÖN SÖZ .....</b>	3
<b>GİRİŞ .....</b>	5
<b>I FƏSİL. Nəbi Xəzri dilinin lüğət tərkibi .....</b>	9
Ümumişlək sözlərin səciyyəsi.....	11
Termin səciyyəli sözlər .....	18
Dialektizmlər .....	43
Onomastik leksika .....	49
<b>II FƏSİL. Nəbi Xəzrinin dilində leksik – semantik kateqoriyalar</b>	
Sinonimlər.....	63
Antonimlər.....	79
<b>III FƏSİL. Nəbi Xəzri dilinin frazeologiyası .....</b>	97
Frazeologizmlər bədii ifadə və təsvir vasitəsi kimi....	101
Təşbeh .....	103
Ənənəvi müqayisə .....	105
Metafora .....	105
Metonimiya .....	107
Mübaliğə və litota .....	108
Kinayə .....	110
Bədii sual .....	111
İnversiya .....	112
Atalar sözü və zərb-məsəllərin	

frazeologiyaya münasibət.....	115
<b>NƏTİCƏ .....</b>	<b>127</b>
<b>ƏDƏBİYYAT .....</b>	<b>135</b>

**«Elm və təhsil» nəşriyyatının direktoru:  
professor Nadir MƏMMƏDLİ**

Yığılmağa verilmiş **30.03.2012.**  
Çapa imzalanmış **06.04.2012.**  
Şərti çap vərəqi **9.** Sifariş № **44.**  
Kağız formatı **60x84 1/16.** Tiraj **500.**

---

---

Kitab «Elm və təhsil» nəşriyyat-poliqrafiya  
müəssisəsində səhifələnib çap olunmuşdur.

**E-mail: elm\_ve\_tehsil@box.az**

**Tel: 497-16-32; 050-311-41-89**

Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.